

2602y (ixtisas)_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 2602Y Mühasibat uçotu (ixtisas)

1 Məsrəflərin qiymətləndirmə üsluluna görə məsrəflər hansı metodla uçota alınır?

- Normativ
- faktiki, normativ və plan (proqnoz) maya dəyəri
- tam və məhdud maya dəyərləri (marjinal metod) üzrə
- mərhələ və sıfariş metodları
- mərhələ, faktiki, tam maya dəyərləri üzrə

2 Məsrəflərin uçotunun əsas vəzifələrinin həyata keçirilməsi üçün məsrəflərin uçotu hansı əsas prinsiplər nəzərə alınmaqla təşkil edilməlidir?

- faktiki məsrəflərin vaxtı-vaxtında və düzgün əks etdirilməsi
- məsrəflərin uçot göstəricilərinin plan göstəricilərinə uyğunlaşdırılması əsas maddələr üzrə
- maya dəyərinin aşağı salınması ehtiyatlarının aşkar edilməsi, qeyri-istehsal xərclər və itkilərin qarşısının alınması
- istehsal resurslarından düzgün istifadə edilməsinə operativ nəzarət və onların mövcud norma, normativ və smetalarla müqayisə edilməsi üçün informasiyanın təmin edilməsi
- müəssisənin struktur bölmələri üzrə istehsalatdaxili təsərrüfat hesabının nəticələrini müəyyən etmək

3 Məsrəflərin uçotunun əsas vəzifələri aşağıdakılardır:

- əsas maddələr üzrə faktiki məsrəflərin vaxtı-vaxtında və düzgün əks etdirilməsi
- Bütün cavablar düzdü
- maya dəyərinin aşağı salınması ehtiyatlarının aşkar edilməsi, qeyri-istehsal xərclər və itkilərin qarşısının alınması
- istehsal resurslarından düzgün istifadə edilməsinə operativ nəzarət və onların mövcud norma, normativ və smetalarla müqayisə edilməsi üçün informasiyanın təmin edilməsi;
- müəssisənin struktur bölmələri üzrə istehsalatdaxili təsərrüfat hesabının nəticələrini müəyyən etmək;

4 Qeyri-maddi aktivlərin satışından əlavə dəyər vergisi hesablaşdırıldıqda uçotda necə yazılış tərtib olunur?

- Dt 521 – Kt 801
- Dt 601.2 – Kt 521
- Dt 601 – Kt 521
- Dt 601.1 – Kt 521
- Dt 521 – Kt 601

5 Əsas vəsaitlərin satışından əlavə dəyər vergisi hesablaşdırıldıqda uçotda necə yazılış tərtib olunur?

- Dt 601 – Kt 521
- Dt 601.2 – Kt 521
- Dt 601.3 – Kt 521
- Dt 601 – Kt 521
- Dt 521 – Kt 601

6 İstehsal müəssisələrində məhsul satışından əlavə dəyər vergisi və aksiz vergisi hesablanmasına uçotda necə yazılış tərtib olunur?

- Dt 601.8 – Kt 601
- Dt 601 – Kt 521
- Dt 601.3 – Kt 521
- Dt 601.2 – Kt 521
- Dt 521 – Kt 601

7 Hesablanmış vergilər (rüsumlar, maliyyə sanksiyaları, cərimələr) bütçəyə köçürüldükdə uçotda necə yazılış tərtib olunur?

- Dt 521 – Kt 223.1
- Dt 521 – Kt 223
- Dt 221 – Kt 521
- Dt 521 – Kt 601
- Dt 223.1 – Kt 521

8 Müəssisənin mənfəətindən ödənilən vergilərin (mənfəət vergisi, sadələşmiş vergi) məbləği uçotda necə əks olunur?

- Dt 801 – Kt 521
- Dt 334 – Kt 521
- Dt 801 – Kt 521
- Dt 521 – Kt 801
- Dt 334 – Kt 521

9 Xalis mənfəət hesabına ödənilən vergilər (maliyyə sanksiyaların və cərimələrin məbləği) uçotda necə əks olunur?

- Dt 521 – Kt 343
- Dt 334 – Kt 521
- Dt 801 – Kt 521
- Dt 521 – Kt 801
- Dt 731 – Kt 521

10 Maliyyə nəticələri hesabına ödənilən vergilər (əmlak vergisi, torpaq vergisi uçotda necə əks olunur?)

- Dt 171.1 – Kt 521
- Dt 801 – Kt 521
- Dt 521 – Kt 171.1
- Dt 521 – Kt 801
- Dt 334 – Kt 521

11 Başqa müssisələrin nizamnamə kapitalında pay iştirakından əldə edilən gəlirlərdən hesablanmış vergi məbləği uçotda necə əks olunur?

- Dt 521 – Kt 205
- Dt 171.1 – Kt 521
- Dt 521 – Kt 171.1
- Dt 204 – Kt 521
- Dt 521 – Kt 701.6

12 Ticarət, ictimai iaşə və tədarük müəssisələrində satılmış mallara aid edilən dəyər vergisinin hesablanmış məbləği uçotda necə əks olunur?

- Dt 521 – Kt 701.6
- Dt 603 – Kt 521
- Dt 601 – Kt 521
- Dt 701.6 – Kt 521
- Dt 521 – Kt 601

13 Əmək haqqından tutulmuş gəlir vergisinin hesablanmış məbləği hesabda necə əks olunur?

- Dt 521 – Kt 533
- Dt 533 – Kt 521
- Dt 601 – Kt 521
- Dt 521 – Kt 533
- Dt 521 – Kt 601

14 521 Nöli “Büdcə ilə hesablaşmalar” hesabının sintetik və analitik uçotu ödənişlərin növü üzrə hansı registrdə aparılır?

- Qarşıq jurnal – orderlərdə
- 8 Nöli jurnal-orderdə
- 10 Nöli jurnal-orderdə
- 8 Nöli cədvəldə
- 10 Nöli cədvəldə

15 521 sayılı hesaba hər bir vergi növü üzrə subhesab hansı məqsədlə açılır?

- Büdcə hesablaşmalarının operativliyini təmin etmək üçün
- Büdcə ilə hesablaşmaların analitik uçotu aparmaq və büdcəyə ödənilən hər bir vergi növü üzrə informasiya almaq üçün
- Büdcə ilə hesablaşmaların sintetik uçotunu aparmaq və büdcəyə ödənilən hər bir vergi növü üzrə informasiya almaq üçün
- Büdcə ilə hesablaşmaların sintetik uçotunu dəqiqlik təşkil etmək üçün
- Büdcə ilə hesablaşmaların analitik uçotunu aparmaq üçün

16 Balans tərtib edilərkən 521 sayılı hesabın qalığı balansın hansı tərəfində əks olunur?

- Yalnız debet və kredit qalığı olur və heç bir yerdə göstərilmir
- debet qalığı balansın aktivində, kredit qalığı isə passivində əks olunur
- yalnız debet qalığı olur və balansın passivində əks olunur
- debet qalığı balansın passivində, kredit qalığı isə aktivində əks olunur
- yalnız kredit qalığı olur və balansın aktivində əks olunur

17 Hesablar planı və onun tətbiqinə dair təlimata görə 521 sayılı hesabın hesabat dövrünün sonuna qalığı ola bilər?

- Heç bir qalığı ola bilməz
- Bilməz
- Yalnız debet qalığı ola bilər
- Yalnız kredit qalığı ola bilər
- Eyni zamanda həm debet, həm də kredit qalığı ola bilər

18 Mövcud qanunvericiliyə uyğun olaraq müəssisələrin vergiyə cəlb edilməsi aşağıdakılari nəzərdə tutur:

- vergi bəyannamələrinin tərtib və vergi orqanlarına təqdim edilməsi
- Bütün cavablar düzdü
- uçot göstəricilərinə əsasən formalılmış vergitutma bazası və müəyyən edilmiş vergi dərəcəsinə əsasən büdcəyə ödəniləsi vergi məbləğinin hesablanması
- vergitutma obyektinin həcmiñin müəyyən edilməsi
- hesablanmış vergi ödənişləri üzrə büdcə ilə hesablaşmaların həyata keçirilməsi

19 Büdcə ilə hesablaşmaların məqsəd və vəzifələri kimi aşağıdakıları göstərmək olar:

- pul vəsaitlərinin hərəkəti və hesablaşmalar üzrə əməliyyatların vaxtındə və düzgün sənədləşdirilməsi
- Bütün cavablar düzdü
- büdcə ilə hesablaşmaların müəyyən edilmiş formalarına riayət edilməsi üzərində nəzarət edilməsi
- büdcə ilə hesablaşmaların tamlığı, düzgünlüyü və vaxtındə həyata keçirilməsi üzərində nəzarət edilməsi
- vaxtı keçmiş borcların olması məqsədilə büdcə ilə hesablaşmaların vaxtındə yoxlanılması

20 Əmlak əməliyyatlarından olan gəlirlərə aşağıdakılar daxildir:

- Bütün cavablar düzdü
- tara əməliyyatlarından olan gəlirlər
- keçmiş illərin gəlirləri
- ümidsiz borcların daxil olmasından gəlirlər
- alınmış cərimə, peniya və dəbbələmə məbləğləri

21 Alınası faiz gəlirlərinə aşağıdakılardan daxildir:

- başqa müəssisələrə verilən kreditlərdən (borclardan);
- Bütün cavablar düzdü
- icarəyə verilmiş vəsaitlərdən;
- veksellərdən;
- kommersiya kreditlərindən (kreditə satılmış mallara görə);

22 Maliyyə əməliyyatlarından olan gəlirlər aşağıdakı kimi qruplaşdırılır:

- alınası faizlər
- qiymətli kağızlardan əldə edilən gəlirlər
- valyuta hesablarının məzənnə fərqi və xarici valyuta
- Bütün cavablar düzdü
- əməliyyatlarından olan gəlirlər

23 Satışdankənar əməliyyatlardan əldə edilən gəlirlər

- Biznes planında nəzərdə tutulmayan xərclər azaldılmış mənfəətdən ibarətdir
- həmin əməliyyatlar üzrə çəkilmiş xərclərin məbləği qədər azaldılmış mənfəətdən ibarətdir
- müəssisənin əsas fəaliyyəti üzrə çəkilmiş xərclərin məbləği qədər azaldılmış mənfəətdən ibarətdir
- məhsul satışı əməliyyatları üzrə çəkilmiş xərclərin məbləği qədər azaldılmış mənfəətdən ibarətdir
- material qiymətlilərinin satışı əməliyyatları üzrə çəkilmiş xərclərin məbləği qədər azaldılmış mənfəətdən ibarətdir

24 Hansı gəlirlər satışdankənar adlanır?

- Planlaşdırılmayan gəlirlər
- Müəssisənin bilavasitə əsas fəaliyyəti ilə bağlı olmayan gəlirləri
- Müəssisənin bilavasitə əsas vəsaitlərin satışı ilə bağlı olmayan gəlirləri
- Müəssisənin əsas fəaliyyəti ilə bağlı olan gəlirləri
- Müəssisənin material qiymətlilərinin satışı ilə bağlı olan gəlirləri

25 Bölgündürülməmiş mənfəət necə istifadə oluna bilər?

- yalnız təsisedici sənədlərə uyğun olaraq ehtiyat, yiğim, istehlak və digər xüsusi təyinatlı fondların yaradılmasına yönəldilə bilər
- yalnız müəssisənin nizamnaməsinə yönəldilə bilər
- müəssisə rəhbərinin sərəncamına əsasən istənilən məqsədlər üçün istifadə oluna bilər
- Müəssisənin yiğim və fondlarına yönəldilə bilər
- müəssisənin nizamnaməsinə və təsisedici sənədlərə uyğun olaraq ehtiyat, yiğim, istehlak və digər xüsusi təyinatlı fondlara yönəldilə bilər

26 Müəssisənin sərəncamında qalan xalis mənfəət necə müəyyən olunur?

- Mənfəət və zərər arasındaki fərq kimi
- balans mənfəəti və onun hesabına ödənilən vergi məbləği arasındaki fərq kimi
- müəssisənin sərəncamında qalan mənfəət və onun hesabına ödənilən vergi məbləği arasındaki fərq kimi
- ümumi mənfəəti və onun hesabına ödənilən vergi məbləği arasındaki fərq kimi
- bölgündürülməmiş mənfəət və onun hesabına ödənilən vergi məbləği arasındaki fərq kimi

27 Hesabat dövründə faktiki alınmış zərər müəssisə balansının hansı hissəsində əks olunur?

- Aktiv, passivində
- aktivində
- debetində
- passivində
- kreditində

28 Hansı məsrəflər qeyri-müstəqim xərclər adlanır?

- Maya dəyərinə aid edilməsi mümkün olmayan məsrəflər
- Yaranma anında konkret məmulatın maya dəyərinə aid edilməsi mümkün olmayan məsrəflər
- Məhsulların istehsalı üzrə xərclər
- Konkret məhsul növünün istehsalı üzrə xərclər
- İstehsalın həcminin dəyişməsindən asılı olan xərclər

29 Hansı məsrəflər ümumtəserrüfat xərcləri adlanır?

- Dəyişməsindən asılı olmayaraq dəyişən məsrəflər
- İstehsalın həcminin dəyişməsindən asılı olaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
- Məhsul satışının həcminin dəyişməsindən asılı olaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
- İstehsalın həcminin dəyişməsindən asılı olmayaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
- Məhsul satış dövriyyəsinin dəyişməsindən asılı olaraq dəyişən və ya cüzi dəyişən məsrəflər

30 Məhsulların maya dəyərinə daxil edilən məsrəflərin tərkibi haqqında qaydaya uyğun olaraq bütün müəssisələr üçün hansı vahid xərc elementləri müəyyən edilmişdir?

- Düzgün cavab yoxdur
- əməyin ödənişi üzrə məsrəflər;
- sosial ehtiyaclarla ayırmalar
- ümumtəserrüfat xərcləri;
- ümumixtehsalat xərcləri;

31 Hansı məsrəflər xərc elementləri adlanır?

- Tərkib hissələrinə ayrılmayan məsrəflər
- Məhsul istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər
- Məhsul istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılan məsrəflər
- Kapital qoyuluşuna çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər
- Mal-material qiymətlilərinin istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər

32 Hansı xərclərə planlaşdırılan məsrəflər deyilir?

- Biznes planında nəzərdə tutulan məsrəflər
- Müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan və istehsal məsrəflərinin smetasında nəzərdə tutulan məhsuldar xərclər
- Müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan qaçılmasız olan məhsuldar xərclər
- Müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn və qaçılmasız olan qeyri-məhsuldar xərclər
- Müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn smetasında nəzərdə tutulan qaçılmasız olan qeyri-məhsuldar xərclər

33 Torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) üzrə amortizasiyanın xətti üsulla hesablanması hansı uçot sistemində istifadə edilə bilər

- Maliyyə uiçotunda
- Göstərilən bütün uçot növlərində
- Idarəetmə uiçotunda
- Vergi uiçotunda
- Maliyyə və idarəetmə uiçotunda

34 Satmaq üçün nəzərdə tutulan hazır məhsul və mallar hansı aktivlərə aid edilir?

- Azqiyəmətli və tezxarabolan əşyalar
- Qısamüddətli aktivlər
- Torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər)
- Qeyri-maddi aktivlər
- Hesablaşmalarda olan vəsaitlər

35 Mühasibat uçotunun obyektlərinə nələr daxildir?

- Düzgün cavab yoxdur
- Təşkilatın əmlakı, öhdəlikləri (fəaliyyət prosesində) yerinə yetirilən təsərrüfat əməliyyatları
- Təsərrüfat əməliyyatları və onların nəticələri: təchizat istehsal, satış və maliyyə nəticələri
- Iqtisadi resurslar, onların ayrı-ayrı növlər üzrə təsnifləşdirilmiş qrupları
- Təşkilatın təsərrüfat fəaliyyəti və onun bölmələri

36 Mühəsibin peşəkar etik kodeksi (qaydası) nə deməkdir?

- müstəqillik, düzgünlük
- Obyektivlik, müstəqillik, komponentlik, düzgünlük
- Obyektivlik, düzgünlük
- Düzgünlük, müstəqillik
- Səlahiyyətlilik və doğruluq

37 Bitməmiş istehsalatın qiymətləndirilməsi metodları nəyə əsasən müəyyən edilir?

- Mühasibat uçotu haqqında qannununa
- Müəssisənin uçot siyasəyinə
- Vergi Məcəlləsinə
- Müəssisə rəhbərinin sərəncamına
- Müəssisənin vergi siyasətinə

38 Mal-material qiymətlilərinin çatışmamazlığı üzrə məbləğlərin istehsal xərclərinə silinməsi üçün aşağıdakı şərtlərə riayət olunmalıdır:

- Özündə çatışmamazlıq məbləğini eks etdirən mədaxil orderi;
- Anbarın uçotu kartoçkası
- Çatışmayan qiymətlilərin dəyərinin istehsal məsrəflərinə silinməsi haqqında müəssisə rəhbərinin əmri (sərəncamı).
- Təbii itki normasında çatışmamazlıq;
- Düzgün cavab yoxdur

39 Xidməti ezamiyyə xərclərinin istehsal məsrəflərinə silinməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:

- Müəssisənin rəhbəri (onun müavini) tərəfindən imzalanmış əmr, müvafiq qeydlər olan göndəriş vəsiqəsi, gediş-geliş biletleri, mehmanxana hesabları və kassa məxaric orderləri olmalıdır.
- Müəssisənin rəhbəri (onun müavini) tərəfindən imzalanmış əmr, müvafiq qeydlər olan ezamiyyə vəsiqəsi, gediş-geliş biletleri, mehmanxana hesabları və kassa çekləri olmalıdır
- Ezamiyyə təsdiq edilmiş xərclər həddində qeyri-istehsal fəaliyyətilə bağlı olmalıdır;
- Ezam olunan üəksi ərizəsi
- Ezamiyyə təsdiq edilmiş xərclər həddində mal-material qiymətlilərinin əldə edilməsi ilə bağlı olmalıdır;

40 Əmək haqqının hesablanması üzrə ilkin sənədlərin düzgünlüyünü yoxlayarkən auditor qeyri-istehsal sferasında fəaliyyət göstərən işçilərin əməyinin ödənişi üzrə xərclərin əsas fəaliyyət üzrə məsrəflərə daxil edilməsi faktlarını aşkara çıxarmaq üçün nə etməlidir?

- Məsrəf hesabları ilə müxabirləşən
- məsrəf hesabları ilə müxabirləşmədə 533 sayılı hesabın krediti üzrə eks olunmuş məlumatlar əməyin ödənişi üzrə icmal cədvəlin yekun məlumatları ilə tutuşturmalıdır
- məsrəf hesabları ilə müxabirləşmədə 202 sayılı hesabın debeti üzrə eks olunmuş məlumatlar əməyin ödənişi üzrə icmal cədvəlin yekun məlumatları ilə tutuşturmalıdır
- məsrəf hesabları ilə müxabirləşmədə 533 sayılı hesabın debeti üzrə eks olunmuş məlumatlar əməyin ödənişi üzrə icmal cədvəlin yekun məlumatları ilə tutuşturmalıdır
- məsrəf hesabları ilə müxabirləşmədə 533 sayılı hesabın krediti üzrə eks olunmuş məlumatlar məsrəflərin icmal cədvəlinin yekun məlumatları ilə tutuşturmalıdır

41 Məhsul istehsalı və satışına çəkilən məsrəflərin 601 hesabının debetinə aid edilməsi haqqında hesabat məlumatlarının nə dərəcədə əsaslı olub-olmamasının müəyyən etmək üçün vergi müfəttişi nəyi müəyyən etməlidir?

- Satış hesabının 221 "Kassa" hesabının debeti ilə müxabirləşməsinin qanuna uyğunluğu

- Xərclərin hansı hesabların debetindən maya dəyərinin formalasdığı hansı məsrəf hesabının kreditinə silindiyini və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanuna uyğunluğunu
- Xərclərin hansı uçot metodu ilə ucota alındığını və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanuna uyğunluğunu
- Xərclərin hansı hesabların kreditindən maya dəyərinin formalasdığı hansı məsrəf hesabının debetinə silindiyini və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanuna uyğunluğunu
- Birbaşa və dolayı xərclərin hansı hesablarda ucota alındığını və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanuna uyğunluğunu

42 Mal-material qiymətlilərinin çatışmamazlığı üzrə məbləğlərin istehsal xərclərinə silinməsi üçün aşağıdakı hansı şərtlərə riayət olunmalıdır?

- Çatışmayan qiymətlilərin dəyərinin istehsal məsrəflərinə silinməsi haqqında müəssisə rəhbərinin əmri (sərəncamı).
- özündə çatışmamazlıq məbləğini əks etdirən inventarizasiya aktı;
- Anbarın ucotu kitabı
- Qaimə
- təbii itki normasından artıq çatışmamazlıq;

43 Təşkilatın pul vəsaitləri özündə nələri əks etdirir?

- Valyuta və xüsusi hesablarda olan pul məcmuu
- Kassa və hesablaşma hesabında yerləşən pulun məcmuunu
- Bankdakı depozit və xüsusi hesablarda olan pulun məcmuu
- Kassada, bankdakı hesabda, valyuta, xüsusi, depozit hesablarda, akkreditivlərdə, çek kitabçalarında, yolda olan köçürmələrdə olan pulun məcmuu
- Çek kitabçalarında, yolda olan köçürmələrdə, pul sənədlərində olan pulun məcmuu

44 Mühasibat uçotunun normativ tənzimlənməsində, uçot siyasetinin formalasmasına dair işçi sənədləri hansı səviyyəli sistemə aid edilir?

- Beşinciye
- İkinciye
- Dördüncüye
- Üçüncüye
- Birinciye

45 Mühasibat uçotunun normativ tənzimlənməsi “Mühasibat uçoti haqda” qanunun hansı səviyyəsinə aid edilir?

- Beşinciye
- Birinciye
- Dördüncüye
- Üçüncüye
- İkinciye

46 Mühasibat uçotunun baza prinsipi necə xarakterizə olunur?

- Pul ölçüsündən istifadəlilik, varisliliyin hesablanması
- Muxtariyyətlilik, ikili yazılışlılıq, pul ölçüsündən istifadəlik, varisliliyin hesablanması, baxımlılıq
- Muxtariyyətlilik, dövrülük, pul ölçüsündən istifadəlik, vərəsəlilik
- Muxtariyyətlilik, ikili yazılışlılıq, vərəsəçilik
- Obyektivlik, varisliliyin hesablanması, dövrülük

47 Mühasibat informasiyalarının əhəmiyyəti hansı nişanələrlə xarakterizə olunur?

- Şəffaflıq, etibarlılıq
- Dəyərlilik, etibarlılıq
- Vaxtı-vaxtında olma, düzgün olmaq

- Dəyərlilik, şəffaflılıq
- Etibarlılıq, düzgünlük

48 Debitor borcları balansın hansı bölməsində əks etdirilir?

- Passivin I bölməsində
- Aktivin II bölməsində
- Aktivin I bölməsində
- Passivin III bölməsində
- Passivin II bölməsində

49 Malsatan və podratçılarla olan kreditor borcu balansın hansı bölməsində əks etdirilir?

- Passivin II bölməsində
- Passivin III bölməsində
- Aktivin I bölməsində
- Aktivin II bölməsində
- Passivin I bölməsində

50 Dövriyyə aktivlərinin məbləği balansın hansı bölməsində göstərilir?

- Balansın aktivinin I bölməsində
- Balansın aktivinin II bölməsində
- Balansın passivinin II bölməsində
- Balansın passivinin III bölməsində
- Balansın passivinin I bölməsində

51 Aşağıdakı hansı təsərrüfat əməliyyatları mühasibat uçotu predmetinin üçüncü hissəsinə aiddir?

- Məhsulun təchizatı və yüklənməsi
- Məhsulun, istehsalı və satışı
- Məhsul satışı və maliyyə nəticəsi
- Təchizat, istehsal, satış və maliyyə nəticəsi
- Məhsulun təchizatı və satışı

52 Borc vəsaitlərinə hansı vəsaitlər daxildir?

- Texirə salınmış vergi öhdəlikləri
- Bankın krediti, borc və kredit borcları
- Bankın uzun və qısa müddətli kreditləri
- Təşkilatın uzunmüddətli öhdəlikləri
- Hesablaşmalar üzrə öhdəliklər

53 Xalis mənfəət göstəricisi necə müəyyən edilir?

- Əlavə edilmiş ümumi gəlirdən ticarət artırmasını əlavə edib, çəkilmiş xərcləri çıxmaqla
- Mənfəətdən, satışdan olan mənfəət vergisini çıxmaqla
- Adi fəaliyyətdən olan mənfəətin üzərinə fövqəladə hallarla bağlı olan gəliri əlavə edib, həmin hallarla bağlı xərcləri çıxmaqla
- Satışdan olan mənfəətin üzərinə, əməliyyat və qeyrisatış gəlirləri əlavə edib əməliyyat və qeyrisatış xərcləri çıxmaqla
- Əlavə edilmiş ümumi gəlirdən çəkilmiş xərcləri çıxmaqla

54 Marjinal gəlir necə hesablanır?

- Satışdan olan gəlirdən üstəlik xərcləri çıxıb tədarük xərclərinə əlavə etməklə
- Satışdan olan gəlirdən dəyişən və daimi xərcləri çıxmaqla
- Satışdan olan gəlirdən üstəlik xərcləri çıxmaqla
- Satışdan olan gəlirdən dəyişən xərcləri çıxmaqla
- Satışdan olan gəlirdən dəyişən xərcləri çıxıb nəqliyyat xərclərinə əlavə etməklə

55 Satışdan olan mənfəət necə hesablanır?

- Satılmış məhsulun tam maya dəyərindən güzəştləri çıxıb nəqliyyat xərclərini əlavə etməklə
- Satılmış məhsulun tam maya dəyərindən istehsal maya dəyərini çıxmaqla
- Satılmış məhsulun tam maya dəyərindən ticarət güzəştinin məbləğini çıxmaqla
- Satılmış məhsulun tam maya dəyərindən satış (gəlir) məbləğini çıxmaqla
- Satılmış məhsulun tam maya dəyərindən topdan ticarət güzəştiini çıxmaqla

56 Ümumi gəlir göstəricisi hansı göstəricini çıxmaqla müəyyən edilir?

- Müqavilə bağlanmış müqavilə qiymətinin məbləğini
- Məhsulun dəyərindən, onun istehsal maya dəyərini
- Məhsulun dəyərindən alınmış məbləği
- Məhsulun dəyərindən satılmış məhsulun tam maya dəyərini
- Alınmış satış məbləğindən ticarət güzəştinin məbləğini

57 Boşdayanmadan olan itgi necə uçota alınır?

- 202/2 “İstehsalatda istifadə olunmuş köməkçi xidmət” hesabı
- 202/1 “Köməkçi istehsalat” hesabı
- 202/11 “Ümumistehsalat xərcləri” hesabı
- 202 “Əsas istehsalat” hesabı
- 202/9 “Xidmətedici istehsalat və təsərrüfatlar” hesabı

58 Torpaq, tikili və avadanlıqların amortizasiyasının hesablanmasında hansı üsulları istifadə etmək daha sərfəli hesab edilir?

- Vəsaitin istifadə etmə üsulu
- Qalığın azaldılması üsulu və vəsaitin yerləşmə yerinin təyini üsulu
- Vəsaitin xidmət etmə üsulu
- Xətti üsul
- Düzgün cavab yoxdur

59 İstifadə olunmuş qiymətlilərin silinməsində hansı metoddan istifadə edilməsinə tətbiq etmək olar?

- FİFO və LİFO metodu
- LOFO metodu və XİFO metodu
- FİFO metodu
- LİFO metodu
- Düzgün cavab yoxdur

60 Lofo metodu aşağıdakı qeyd edilən hansı metodlarda istifadə olunur?

- İstifadə olunmuş materialların topdan qiymətlə qiymətləndirilməsi
- İstifadə olunmuş materialların ən aşağı qiymətlə qiymətləndirilməsi
- İstifadə olunmuş materialların bazar qiymətlə qiymətləndirilməsi
- İstifadə olunmuş materialların ən yüksək qiymətlə qiymətləndirilməsi
- İstifadə olunmuş materialların razılışdırılmış qiymətlə qiymətləndirilməsi

61 Lifo metodundan istifadə edilən zaman istifadə edilən materiallar aşağıdakı qiymətlə qiymətləndirilir?

- İlk daxil olmuş maya dəyəri, sonra isə qalıq maya dəyəri ilə
- Əvvəlcə ilk partianın maya dəyəri sonra isə sonrakı partianın maya dəyəri ilə
- Sonda sonrakı maya dəyəri, bundan sonrakı isə ilk maya dəyəri ilə
- İlk növbədə axırıncı maya dəyəri, sonra isə sonrakı maya dəyəri ilə
- Sonrakı maya dəyəri, sonra isə əvvəlki partianın maya dəyəri ilə

62 Ümumtəsərrüfat xərcləri aşağıdakı hansı hesablara silinə bilər?

- Məhsul (iş, xidmətlər) istehsalına çəkilən məsrəflərin uçotunu aparan hesablar (202, 202.10, 202.9)
- Bütün yuxarıda qeyd edilən hesablara
- Satış hesabına (701.6)
- Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması (113)
- Əsas istehsalatda məşğul olan işçi heyyətinə məsrəflərə (202.3)

63 Ümumistehsalat xərcləri aşağıdakı hansı hesablara silinir?

- İstehsalatda istifadə olunmuş əsas materiallara (202.2)
- Məhsul (iş, xidmətlər) üçün ümumistehsalat xərclərinə (202, 202.10, 202.9)
- Satış hesabına (701.6)
- Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması (113)
- Bitməmiş işlər üzrə yerinə yetirilmiş məsrəflər (202.13)

64 Ümumistehsal xərclərinə aşağıdakıların hansıları aid edilir?

- Dəyişən xərclər
- Şərti daimi xərclər
- Şərti-dəyişən xərclər
- Daimi xərclər
- Dolayı xərclər

65 Ümumtəsərrüfat xərclərinə hansılar aid edilir?

- Dolayı xərclər
- Daimi xərclər
- Dəyişən xərclər
- Şərti-dəyişən xərclər
- Şərti daimi xərclər

66 Vergiyə cəlb olunmayan normalaşdırılan xərcləri təyin et.

- Sair xərclər
- İstehsalat işçilərinin əmək haqqı
- Ezamiyyə xərcləri
- Xammal və material məsrəfləri
- Nümayəndəlik xərcləri

67 Brakdan olan itgi aşağıdakıları xarakteriza edir?

- Balans və hesabatda əks etdirilməyən məsrəfləri
- Qeyriməhsuldar məsrəfləri
- Planlaşdırılmayan məsrəfləri
- Qeyriistehsal məsrəflərini
- Uçota alınmayan məsrəflərini

68 Məsrəflərin təşkilində xammal və materialların səviyyəsi nə qədər təşkil edir?

- Məsrəflərin kalkulyasiya maddələri üzrə artıq olması
- Məsrəflərin elementlər üzrə qruplaşmasında çox olması
- Məsrəflərin elementlər və kalkulyasiya maddələri üzrə eyni olması
- Məsrəflərin kalkulyasiya maddələri üzrə qruplaşmasında çox olması
- Məsrəflərin kalkulyasiya maddələri üzrə eyni olması

69 Məhsulun tam istehsal maya dəyəri necə hesablanır?

- Kommersiya xərcləri nəzərə alınmaqla
- Ümumtəsərrüfat xərcləri nəzərə alınmaqla
- Ümumtəsərrüfat və satış xərcləri nəzərə alınmamaqla

- Satış xərcləri nəzərə alınmaqla
- Ümumistehsalat xərcləri nəzərə alınmaqla

70 Kapital qoyuluşuna hansı məsrəflər aid edilir?

- Balans və hesabatda əks etdirilən xərclər
- Hesabat dövründə tanınmayan xərclər
- Hesabat dövründə qəbul edilən işlərə çəkilən xərclər
- Hesabat dövrünün xərcləri
- Cari ayda yerinə yetirilmiş işlərə çəkilən xərclər

71 Balansda hansı göstəricilər əks etdirilir?

- amortizasiya xərcləri
- kapital ehtiyatları
- mənfəət vergisi
- inzibati xərclər
- fəvqəladə gəlirlər

72 Mənfəət və zərər haqqında hesabatın 71-ci “Kommersiya xərcləri” maddəsində hansı göstəricilər əks etdirilir?

- nizamnamə kapitalı
- debitor borcları
- pul vəsaitlərinin qalığı
- malların satışı xərcləri
- malların faktik mya dəyəri

73 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda hansı göstərilər qeydə alınır?

- dövriyyə aktivləri
- nizamnamə kapitalı
- bütün cavablar səhvdir
- dövriyyədən kənar aktivlər
- əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti

74 Kapitalda dəyişikliklər haqqında hesabat nəyə təcəssüm etdirir? [al]

- xarici valyuta hesabları barədə məlumatları
- balansa əlavəni
- dövriyyə cədvəlini
- mülkiyyətçilərin kapital qoyuluşlarını
- bütün cavablar düzgündür

75 Mənfəət və zərər haqqında hesabatda hansı göstəricilər əks etdirilir?

- ehtiyatlar
- dövriyyə aktivləri
- əsas əməliyyat gəliri
- dövriyyədən kənar aktivlər
- nizamnamə kapitalı

76 Mühasibat hesabatına daha hansı informasiyalar əlavə olunur?

- satışdan kənar gəlirlər
- debitor təşkilatların siyahısı
- dövriyyə cədvəli
- ilk sənədlər
- bütün cavablar səhvdir

77 Mühasibat hesabatı necə ay müddətində təqdim edilməlidir?

- 5 ay
- 3 ay
- 6 ay
- 2 ay
- 4 ay

78 Mühasibat hesabatı nöyi təcəssüm etdirir?

- hesabatın biri-birilə qarşılıqlı əlaqəsi olan formalarını
- üzləşdirmə cədvəlini
- baş kitabı
- dövriyyə cədvəlini
- ilk sənədləşmə

79 Mənfəət və zərər haqqında hesabat hansı sənəd əsasında tərtib edilir?

- jurnal – order
- üzləşdirmə cədvəli
- mühasibat balansı
- baş kitab
- dövriyyə cədvəli

80 Memorial-order formasında mühasibat balansı hansı sənəd əsasında tərtib edilir?

- memorial – order
- üzləşdirmə cədvəli
- baş kitab
- jurnal – order
- dövriyyə cədvəli

81 Pul vəsaitlərinin hərəkəti haqda hesabat” hansı göstəricilərdən ibarətdir?

- Material və digər dəyərlilərin satışından olan pul vəsaiti
- Malların, işlərin, xidmətlərin və əsas vəsaitlərin satışından olan satış pulunu
- Satılmış məhsullardan, alınmış avanslardan, büdcədən maliyyələşmədən, kredit və borclardan alınmış pulları
- Mallar, məhsullar, əsas vəsaitlər və digər avadanlıqlardan, kreditlərdən, borclardan, büdcədən təxsisatlardan, maliyyə qoyuluşunun faizlərindən daxil olmuş satış pulu
- Mallar, məhsullar, əvəzsiz daxil olmuş vəsaitlərin satışından, borclardan, kreditlərdən, dividendlərdən və faizlərdən daxil olan pul vəsaitləri

82 Mühasibat (maliyyə) hesabatına izahat vərəqəsi özündə nə eks etdirir?

- Mənfəət və zərər haqda hesabat maddələrinin açılışını
- Mühasibat balansı maddələrinin açılışını
- Hər bir hesabat göstəricisinin hər bir maddəsinin uyğunluğunun yoxlanmasının təmin edilməsini
- Mühasibat balansının valyutasının bərabərliyinin təyin edilməsini
- Əsas hesabat formasına daxil etmək məqsədə uyğun sayılmayan, ancaq real maliyyə vəziyyətini istifadədənlərə təqdim etmək zəruri olan əlavə məlumatların verilməsini

83 2 №-li “Mənfəət və zərər haqda hesabat” hansı göstəricilərə malikdir?

- Əsas vəsait və qeyri-maddi aktivlərin satışından olan gəlir (zərər)
- Sair əməliyyatlardan olan gəlirlə birlikdə satışdan əldə edilən gəlir (zərər)
- Sair satılmayan gəlirlərdən olan gəlirlə birlikdə satışdan əldə edilən gəlir (zərər)
- Sair qeyrisatışdan əldə edilən gəlirlərdən qeyri-satışdan olan xərcləri çıxıb, əməliyyat gəlirləri və xərclərini əlavə etmək və çıxməqla satışdan olan gəlir (zərər)
- Əməliyyat gəlirlərindən olan gəlirlə birlikdə maliyyə - təsərrüfat fəaliyyətindən əldə edilən gəlir (zərər)

84 İllik mühasibat hesabatı üçün hansı müddət təyin edilmişdir?

- İl qurtardıqdan sonra 45 gün ərzində
- İl qurtardıqdan sonra 60 gün ərzində
- İl qurtardıqdan sonra 30 gün ərzində
- İl qurtardıqdan sonra 90 gün ərzində
- İl qurtardıqdan sonra 120 gün ərzində

85 Xüsusi kapital haqda mühasibat hesabatı məlumatları hansı məqsəd üçün təqdim edilir?

- Təşkilata məxsus əsas və dövriyyə vəsaitlərinin strukturunun təyin edilməsi üçün
- Təşkilatın strukturunu əks etdirmək üçün
- Təşkilatın dinamikasını əks etdirmək üçün
- Məlum təşkilata məxsus strukturun, onların fəaliyyəti ilə bağlı informasiyaların dinamikasını əks etdirmək üçün
- Təşkilatın xüsusi vasitələrinin hərəkətini əks etdirmək üçün

86 Balansa və mənfəət və zərər haqda hesabata əlavə edilən izahat vərəqəsində təşkilatın adı fəaliyyəti hansı göstəricilər qrupu ilə xarakterizə edilir?

- Əsas vəsaitlərin, yararlı aktivlərin, maliyyə nəticələri və maliyyə vəziyyətinin qiymətləndirmə göstəricilərinin xarakterinə görə
- Əsas vəsaitlərin (əsas vəsaitlərin aktiv hissəsinin payı, köhnəlmə əmsalı, təsərrüfatda yeniləşməsi və onların təsərrüfatdan çıxmazı) xarakterinə görə
- Müəssisə və təşkilatların bütün fəaliyyətinin ümumi qiymətləndirilməsinə görə
- Yararlı aktivlərin qiymətləndirilməsi (satışdan olan gəlir, hesabat ilinin mənfəəti, əmək məhsuldarlığı, fond verimi, istehsal ehtiyatlarının və xüsusi kapitalın dövriyyəsi) üzrə göstəricilərə görə
- Maliyyə nəticələri və maliyyə nəticələrinin (xalis mənfəətin, əsas fəaliyyətin rentabelliyyətinin, əsas kapitalın rentabelliyyətinin, xüsusi vəsaitin payının, cari və mütləq likvidliyin əmsalının) qiymətləndirilməsi göstəricilərinə görə

87 Mühasibat hesabatının mütləq təqdim edilmə müddəti necə təsdiq edilir?

- Təşkilat rəhbərinin qərarı ilə
- Auditin təyin etdiyi sərəncamla
- Nəzarət orqanlarının qərarı ilə
- Qanunvericilik səviyyəsində
- Mülkiyyətçinin qərarı ilə

88 Təşkilat illik hesabatı aşağıdakılardan dərc etdirmə hüququna malikdirmi?

- Hesabat məlumatlarının təqdim edilməsi hüququ məhdudlaşdırılmışından dərc etdirə bilər
- Hesabatı nəinki dərc etdirmək həmdə onu yerinə yetirməyə borcludur
- Təşkilat rəhbəri icarənin haqqını verdikdən sonra dərc etdirə bilər
- Təşkilat, əmlak və maliyyə vəziyyəti haqda hesabat, müstəqil auditor tərəfindən təsdiq edildikdən sonra dərc etdirə bilər
- Təşkilatın hesabat məlumatları kommersiya sırrı hesab edildiyindən dərc etdirmək hüququna malik deyil

89 Beynəlxalq maliyyə hesabatı hansı xarakterə malikdir?

- Direktiv
- Rentabelliyyin yüksəldilməsinə dair yol göstərmək
- Gələcəyə dair istiqamət göstərmək
- Təklif vermək
- Normativ sərəncam vermək

90 Mühasibat hesabatı dedikdə nə başa düşülür?

- Hesabat dövrü ərzində təsərrüfat fəaliyyətinin göstəricilərinə dair tərtib edilən maliyyə göstəriciləri
- Balans, mənfəət və zərər haqda hesabat tərtib etmək
- Mühasibat uçotunun məlumatlarına əsasən təşkilatın əmlakı və təsərrüfat fəaliyyətinin maliyyə nəticələri haqda təyin olunmuş formada tərtib edilən vahid sistem

- Hesabat dövrü ərzində mühasibat uçotunun məlumatlarına əsasən təşkilatın əmlakı və təsərrüfat fəaliyyətinin maliyyə vəziyyəti haqda təyin olunmuş formada tərtib edilən göstəricilər sistemi
- Təhlil aparmaq və idarə etmə məqsədi ilə təşkilatın vəziyyətinin ümumiləşdirilməsi və sistemləşdirilməsi

91 Mühasibat hesabatına hansı tələblər təqdim edilir?

- Hesabatın ilk sənəd formalarının, sintetik və analitik uçotun məlumatlarına əsaslanması
- Təşkilatın əmlak və maliyyə vəziyyətinin tam və hərtərəfli əks etdirilməsi
- Hesabatın hər bir göstəricisinin hərtərəfli açıqlanması
- Hesabatın azərbaycan dilində, manatla və təşkilatın rəhbəri tərəfindən tərtib olunması
- Hesabatın dəqiq, tam, filialların bütün göstəricilərini hərtərəfli əks etdirməsini; sintetik və analitik uçotun ilk uçot sənədlərinin məlumatlarına əsaslanması; Azərbaycanın milli valyutası olan manatla və təşkilatların rəhbərinin imzası ilə təsdiq olunması

92 Mühasibat balansına əlavə edilən hesabat formaları nəyi əks etdirir?

- Mühasibat balansının əsas göstəricilərinin açılışını
- Balansın hər bir maddəsinin xarakterizə edilməsini
- Mühasibat hesabatının tam həcmidə formallaşmasını
- Mühasibat balansının və mənfiət və zərər haqda hesabatın əsas göstəricilərinin açılışını
- Göstəricilərin müxtəlif növlərinin və maliyyə - təsərrüfat fəaliyyətlərinin əsas istiqamətlərinin xarakterini

93 Mühasibat hesabatı mütləq audit edilməlidirmi?

- Nəzarət orqanlarının sərəncamı olduqda
- Daxil olmuş neqativ hallarla əlaqədar olduqda
- Buna təşkilat rəhbərinin qərarı olduqda
- Buna təşkilatın mülkiyyətçisinin qərarı olduqda
- Bu qanunvericiliklə nəzərdə tutulduqda

94 Mühasibat hesabatını tərtib edən zaman mühasibat uçotunun hansı məlumatlarından istifadə edilir?

- Dəyişən əhəmiyyətə malik müəyyən edilən kəmiyyət səviyyəsindən
- Hesabatda formalanış sintetik və analitik hesabların göstəricilərindən
- Hesabatda əks etdirilən uçot göstəricilərindən
- Mühasibat hesabatını formalasdırmaq məqsədilə Baş kitab və analitik hesabların qruplaşdırılmış göstəricilərindən
- Mühasibat hesabatında təqdim edilən göstəricilərin ayrılan – fərqləndirici hissələrindən

95 Mühasibat hesabatının tərkibində mühasibat uçotunun hansı prinsipi əsas hesab edilir?

- Təşkilatın əmlakının tənzimləmə prinsipi
- Təsərrüfat fəaliyyəti hallarının müvəqqəti müəyyən etmə prinsipi
- Təşkilatın əmlakının xüsusi siləşmə prinsipi
- Təşkilatın fəaliyyətində fasıləsizlik prinsipi
- Təşkilatın fəaliyyətini tənzimləmə prinsipi

96 Pul vəsaitlərinin hərəkəti haqda hesabat hansı məqsədə tərtib edilir?

- Pul vəsaitlərinin uçotunu aparan hesabların qalığı haqda məlumatı formalasdırmaq
- Pul vəsaitlərini uçota alan hesablar baxımından pul vəsaitinin hərəkəti haqda informasiya formalasdırmaq
- Pul vəsaitlərinin konkret məqsədə istifadə edilməsinə dair informasiyanı formalasdırmaq
- Pul vəsaitlərinin hərəkətini uçotda əks etdirən məlumatları formalasdırmaq
- Mühasibat hesabatının normativ tənzimlənməsi məqsədilə pul vəsaitlərinin xüsusi təyin edilmiş məqsədə istifadəsini əks etdirən istifadəsini formalasdırmaq

97 Mühasibat hesabatının əsas elementi kimi hansı əsas element hesab edilir?

- Mənfiət və zərər haqda hesabat
- Pul vəsaitlərinin hərəkəti haqda hesabat
- Mühasibat balansı, mənfiət və zərər haqda hesabat

- Mütəsibat balansı və pul vəsaitlərinin hərəkəti haqda hesabat
- Kapitalın dəyişməsi haqda hesabat və pul vəsaitinin hərəkəti haqda hesabat

98 Hesabat mütləq qaydada hara təqdim olunmalıdır?

- Bank və maliyyə orqanlarına
- Təşkilatın fəaliyyətində iştirak edənlərə yaxud mülkiyyətçilərə
- Maliyyə və Vergi nazirliklərinə
- Yerləşmə ərazisindən asılı olaraq ərazi statistika orqanlarına
- Təsisçilərə, dövlət statistika orqanlarına, icra hakimiyyəti orqanlarına, banklara, vergi orqanlarına və qanunvericiliyə uyğun olaraq digər istifadəçilərə

99 Mütəsibat uçotu və hesabatının beynəlxalq standartlara keçməsi ilə əlaqədar 2008-ci ildə mütəsibat, hansı hesabat formaları qəbul etmişdir?

- Mütəsibat balansı, pul vəsaitlərinin hərəkəti haqda hesabat
- Pul vəsaitlərinin və kapitalın hərəkəti haqda hesabat
- Mütəsibat balansı və balansa əlavə
- Mənfəət və zərər və kapitalın hərəkəti haqda hesabat
- Mütəsibat balansı, mənfəət və zərər haqda hesabat, və onlara yazılın izahat vərəqəsi

100 Mütəsibat hesabatının standartlaşması nə ilə müşayət olunur?

- Müxtəlif istifadəçilərin informasiyalarının müqayisəliliyini təmin etmək üçün vahid qayda və normaların tətbiqinin zəruriliyi
- Vahid norma və qaydaların tətbiqinin zəruriliyi
- Daxili istifadəçilərin informasiyalarının müqayisəliliyini təmin etmək üçün vahid qayda və normaların tətbiqinin zəruriliyi
- Pul vəsaitlərinin hərəkətinin tənzimlənməsini təmin etmək üçün tələb olunan norma və qaydaların tətbiqinin zəruriliyi
- Əmtəə-material dəyərlilərinin uçotunun aparılması üçün tələb olunan norma və qaydaların tətbiqinin zəruriliyi

101 Aşağıda göstərilən iki əsas hesabat forması hansı səbəblərin müəyyən edilməsinin əsası hesab edilir?

- Mütəsibat balansı
- Pul vəsaitinin hərəkəti haqda hesabat
- Kapitalın dəyişməsi haqda hesabat
- Hesabatın konkret istifadəçisinin məqsədini təyin edən hesabat
- Mənfəət və zərər haqda hesabat

102 Xarici istifadəçilər üçün mütəsibat hesabatının tərkibi necə təyin edilir?

- Qeyri-mərkəzləşmiş
- Təyin olunmuş qaydada
- Fərdi
- Mərkəzləşmiş
- Təşkilat rəhbərinin qərarı ilə

103 İformasiyaların mütəsibat hesabatında əhatə edilmə dövrü dedikdə nə başa düşülür?

- Mütəsibat hesabatını formalasdırmaq məqsədilə Baş kitab hesablarının və analitik hesabların qruplaşdırılmış göstəriciləri
- Hesabatda formalasın sintetik və analitik hesabların göstəriciləri
- Hesabatda əks etdirilən uçot göstəriciləri
- Mütəsibat hesabatında təqdim edilən göstəricilərin ayrılan – fərqləndirici hissələri
- Dəyişən əhəmiyyətə malik müəyyən edilmiş kəmiyyət səviyyəsi

104 Maddi məsul şəxsin təqsiri üçündən yanacaqda, əmələ gələn əskik gəlmə üçün hesablarda hansı mütəsibat yazılışı verilir?

- Dt 44 (73 Kt 10 (20)
- Dt 10 (20 Kt 26 (73)
- Dt 84 (731/6) Kt 25 (72)
- Dt 84 (731/6) Kt 10 (20)
- Dt 80 (80 Kt 73 (533)

105 Norma daxilində müəyyən edilmiş əmtəə-material dəyərliləri hansı hesabda əks etdirilir?

- Dt 44 (73 Kt 10 (20)
- Dt 25 (72 Kt 10 (20)
- Dt 26 (73 Kt 10 (20)
- Dt 20 (70 Kt 10 (20)
- Dt 84 (73 Kt 10 (20)

106 İstehsalat ehtiyatlarının maddi məsul şəxsədə artıq gəlməsi, mühasibat hesablarında necə əks etdirilir?

- Dt 50 (22, 51 (223), Kt 80 (80)
- Dt 01 (11, 10 (20, 50 (22, Kt 80 (80)
- Dt 51 (223), 10 (20, Kt 80 (80)
- Dt 01 (11, 04 (10, Kt 80 (80)
- Dt 10 (20, 45 (21, Kt 80 (80)

107 İnvəntarizasiya hansı sənədə əsasən aparılır?

- Yuxarı təşkilatın göstərişinə
- Müəssisənin struktur bölmələrinin sərəncamlarına
- Müəssisə işçilərinin təşəbbüsünə
- Müdafiyyətin əmrinə
- Baş mühasibin göstərişinə

108 Hansı halda inventerizasiyanın aparılması zəruridir?

- Mal-material dəyərliləri qəbul edildikdə
- İllik mühasibat hesabatı tərtib edilməzdən əvvəl
- Əmlakı icarəyə satılmağa verdikdə
- İllik hesabat tərtib olunana qədər, əmlakın icarəyə verilməsi, satışa buraxılışı, maddi məsul şəxsin növbəsinin dəyişməsi, əskikgəlmə müəyyən edilməsi zamanı
- Maddi məsul şəxslərin növbəsinin dəyişməsi zamanı

109 Maddi məsul şəxsədən tələb ediləsi əskikgəlmə hesablarda necə əks etdirilir?

- Dt 84 (731/6) Kt 10 (20)
- Dt 73 (533) Kt 10 (20)
- Dt 84 (731/6) Kt 10 (20)
- Dt 73 (533) Kt 84 (731/6)
- Dt 84 (731/6) Kt 73 (533)

110 Obyektin əhatə dairəsinə görə inveterizasiya necə təsnifləşdirilir?

- Tam
- Dövrü və tam
- Seçmə
- Seçmə, dövrü, tam
- Tam və seçmə

111 Mütləq inveterizasiyada hansı əmlaklar yoxlamaya cəlb edilir?

- İstehsalat ehtiyatları
- Ancaq əsas vəsaitlər

- Əmtəə-material dəyərliləri
- Yerləşmə yerindən asılı olmayaraq bütün əmlaklar
- Pul vəsaitləri

112 Təşkilatda inventarizasiya kim tərəfindən aparılır?

- Təşkilatın rəhbəri tərəfindən təyin edilən xüsusi komissiya tərəfindən
- Təşkilatın plan şöbəsinin işçiləri və digər mütəxəssislər tərəfindən
- Menecer tərəfindən
- Maddi məsul şəxs tərəfindən
- Mühəsibat işçiləri tərəfindən

113 İnvəntarizasiya nə deməkdir?

- Təşkilatın əmlakında müəyyən edilmiş əskikgəlməni müəyyən etmək üçün mühasibat uçotunun əsas vasitəsi
- Təşkilatın əmlakının düzgün saxlanması və istifadəsi qaydalarına riayət edilməsini
- Təşkilatda olan əmtəə-material dəyərlilərinin yoxlanma üsulu
- Təşkilatın əmlakının mühafizəsini təmin etmək üçün nəzarət növü
- Konkret tarixə mühasibat uçotunun məlumatlarını müqaisə etməklə təşkilatın əmlakı və öhdəliklərinin həqiqi mövcüdüğunun dəqiqləşdirilməsi

114 Köməkçi istehsala sərf olunan xammal xərcləri hansı hesabda uçota alınır?

- 202 – 2
- 202 – 5
- 202 – 7
- 202 – 6
- 202 – 1

115 Hazır məhsul alıcıya yola salındıqda hahsı sənədlər rəsmiyətə salınır?

- məxaric orderi
- qaimə
- tələbnamə
- mədaxil orderi
- jurnal – order

116 601 “Satış” hesabatın ayın axırına hansı saldo su var?

- həm debet, həm də kredit
- heç bir saldo su olmur
- kredit
- debet
- açıqlanmış

117 Məhsul satışına çəkilən xərclər hansı hesabda qeydə alınır?

- 701 “Satışın maya dəyəri”
- 601 “Satış”
- 751 “Maliyyə xərcləri”
- 721 “İnzibati xərclər”
- 711 “Kommersiya xərcləri”

118 Hazır məhsul satışından maliyyə nəticələri hansı hesab vasitəsilə müəyyən edilir?

- 701 “Satışın maya dəyəri”
- 601 “Satış”
- 611 “Sair əməliyyat gəlirləri”
- 202 “İstehsal məsrəfləri”

- 631 "Maliyyə gəlirləri"

119 721 "İnzibati xərclər" hesabında hansı xərclər uçota alınır?

- şübhəli borclar üzrə xərclər
- inzibati işçi heyəti üzrə xərclər
- yenidən qiymətləndirilmə xərcləri
- əsas istehsal xərcləri
- qiymətdən düşmə üzrə xərclər

120 Üstəlik xərclər necə bölüşdürürlür?

- bütün cavablar səhvdir
- işçilərin əmək haqqına mütənasib olaraq
- gəlirlərin məbləğinə mütənasib olaraq
- məhsul istehsalına sərf olunan materialların dəyərinə mütənasib olaraq
- idarəetmə işçilərinin əmək haqqına mütənasib olaraq

121 Hansı xərclər üstəlik xərclərə aid edilir?

- bütün cavablar düzgündür
- idarəetmə işçilərinin əmək haqqı
- əsas istehsal fəhlələrinin əmək haqqı
- məhsul istehsalına sərf olunan materialların dəyəri
- texnoloji prosesə sərf edilən enerji

122 Hansı məhsullar yola salınan məhsullar hesab edilir?

- bütün cavablar səhvdir
- alıcılara yola salınan
- alıcılara yola salınan və dəyəri ödənilən
- istehsaldan buraxılan
- anbarda saxlanılan və yola salınmaq üçün nəzərdə tutulan

123 Mühasibat uçotunda hazır məhsulların qiymətləndirilməsinin hansı ysulları mövcuddur?

- bütün cavablar səhvdir
- faktik maya dəyərilə
- qalıq dəyərilə
- ilk dəyəri üzrə
- bazar dəyərilə

124 Müəssisənin xərcləri hansı dövrdə məhsulların maya dəyərinə daxil edilir?

- bütün cavablar düzgündür
- cari dövrdə
- hazır məhsul satıldığda
- məhsul buraxılandan sonra hesabat dövründə
- nventarlaşmadan sonra

125 Bitməmiş istehsalın faktik qalığı necə müəyyən edilir?

- bütün cavablar səhvdir
- inventarlaşma metodu ilə
- kalkulyasiya metodu ilə
- mühasibat uçotu məlumatları əsasında
- ikili yazılış metodu ilə

126 Əsas istehsaldan buraxılan hazır məhsulların anbara daxil olmacı hansı köçürmə ilə həyata keçirilir?

- D – t 204 K - t 207
- D – t 204 K – t 202
- D – t 204 K – t 205
- D – t 202 K – t 201
- D – t 204 K – t 206

127 İstehsalat tikililərinin qızdırılması və işıqlandırılması xərcləri hansı xərc qrupuna aid edilir?

- bütün cavablar səhvdir
- ümumistehsalat
- ümumtəsərrüfat
- dolayı
- müstəqim

128 Ticarət təşkilatlarının xərcləri hansı hesabda aparılır?

- 731 “Sair əməliyyat xərcləri”
- 701 “Satışın maya dəyəri”
- 242 “Gələcək dövrlərin xərcləri”
- 202 “İstehsalat məsrəfləri”
- 721 “İnzibati xərcləri”

129 Məhsul istehsalı üzrə müəssisənin xərcləri hansı hesabda aparılır?

- 721 “İnzibati xərclər”
- 202 “İstehsalat məsrəfləri”
- 243 “Verilmiş qısamüddətli avanslar”
- 242 “Gələcək dövrlərin xərcləri”
- 711 “Kommersiya xərcləri”

130 Hansı obyektlər müəssisənin xərclərinə aid edilir?

- material
- bütün cavablar düzgündür
- amortizasiya
- əmək haqqı
- xammal

131 Material ehtiyatlarının uçotu hansı ölçülərlə aparılır?

- natural və miqdar – məbləğ
- natural və pul
- natural
- pul
- miqdar – məbləq

132 Material ehtiyatlarının faktik qalığını müəyyənləşdirmək üçün mühasibat uçotunun hansı metodundan istifadə edilir?

- qiymət
- inventarlaşma
- kalkulyasiya
- ikili yazılış
- balansı

133 Sərf olunan materiallar üzrə nəqliyyat – tədarük xərcləri necə bölüşdürürlür?

- material qalığının dəyərinə mütənasib olaraq
- sərf olunan materialların dəyərinə mütənasib olaraq

- xərclərin növləri üzrə
- materialların növləri üzrə
- daxil olan materialların dəyərinə mütənasib olaraq

134 Hansı xərclər nəqliyyat – tədarük xərcləri nə aid edilir?

- inzibati xərclər
- nəqliyyat
- materialların eksik gəlməsi
- əsas vəsaitlərin amortizasiyası
- qeyri – maddi aktivlərin amortizasiyası

135 Materialların daxil olması sənədlə qeydə alınır?

- bütün cavablar düzgündür
- qaimə
- ödəmə tapşırığı
- tələbnamə-qaimə
- hesab- faktura

136 Alış dəyərilə materiallar hansı hesabda uçota alınır?

- 207 “Digər ehtiyatlar”
- 201 “Material ehtiyatları”
- 205 “Mallar”
- 204 “Hazır məhsul”
- 206 “satış məqsədilə saxlanılan digər aktivlər”

137 Materialların əsas istehsalata silinməsi uçotda necə əks etdirilir?

- D – t 206 K – t 201
- D – t 202 K – t 201
- D – t 204 K – t 201
- D – t 203 K – t 201
- D – t 205 K – t 201

138 Təhtəlhesab şəxslər tərəfindən alınan materiallar hansı yazılışla əks etdirilir?

- D – t 531 K – t 201
- D – t 201 K – t 244
- D – t 201 K – t 532
- D – t 201 K – t 531
- D – t 244 K – t 201

139 Malsatanlardan alınan materiallar hansı yazılışla əks etdirilir?

- bütün cavablar səhvdir
- D – t 201 K – t 531
- D – t 531 K – t 201
- D – t 201 K – t 532
- D – t 532 K – t 201

140 201“Material ehtiyatları” hesabının tərkibində hansı subhesablar açıla bilər:

- kassa
- xammal
- hazır məhsul
- əsas vəsaitlər
- mallar

141 Material-istehsalat ehtiyatları özünün iqtisadi məzmununa görə nə deməkdir?

- bütün cavablar səhvdir
- əmək vəsaiti
- xüsusi kapital
- əmək əşyası
- tədavül vasitəsi

142 201 "Material ehtiyatları" hesabında materiallar hansı qiymətlə qeydə alınır?

- bütün cavablar düzgündür
- satınalmanın faktik maya dəyəriliə
- uçot qiyməti ilə
- alış dəyəriliə
- bazar qiymətilə

143 Hansı mənfaət göstəricisi vergiyə cəlb olunma obyektinin müəyyən olunmasında istifadə edilir

- Bölgündürməyən mənfaət
- Qeyri-satışdan olan mənfaət
- Vergiyə cəlb edilən
- Vergiyə cəlb olunmaya qədər müəyyən edilən məsrəf
- Əsas və qeyri-maddi aktivlərin satışından olan mənfaət

144 Mənfaətin hansı göstəricisi iqtisadi subyektin sərəncamında qalır?

- Xalis mənfaət
- Bölgündürməyən (kapitallaşdırılmış) mənfaət
- Hesabat dövrünün ümumi gəliri
- Vergiyəcəlbolunmaya qədər müəyyən edilən mənfaət
- Məhsul (iş, xidmət) satışından olan gəlir

145 Məsrəf, tədavül və istehsal xərcləri anlayışı arasında hansı fərqlər mövcuddur?

- İstehsal və tədavül xərcləri məsrəfdən fərqlənmir
- Var
- Normativ sənədlərdə göstərilən hallardan başqa fərq var
- Heç bir fərq yoxdur
- Göstəricilərin xarakterindən asılı olaraq var

146 "Hazır məhsul" hesabının debeti, "Əsas istehsalat" hesabının krediti müxabirləşməsi nəyi ifadə edir?

- Məhsulun yüklənməsi
- Məhsulun anbara qəbul edilməsi
- Məhsul satışı
- İş və xidmətlərin sıfarişçi tərəfindən qəbul edilməsi
- Xammalın istehsalata buraxılışı

147 Avadanlıqların saxlanması və istismarı xərcləri hansı məsrəflərin tərkibinə daxil edilir?

- Kommersiya xərcləri
- Ümumistehsalat xərcləri
- İstehsal xərcləri
- Ümumtəsərrüfat xərcləri
- Tədavül xərcləri

148 İqtisadi subyektlərin hansı göstəriciləri maliyyə nəticəsinə aid edilir?

- Xərc və itkilər

- Mənfiət və zərər
- Maliyyə prosesləri
- Gəlir və xərclər
- Kapital və fondlar

149 Əmək haqqı vermek üçün “Hesablaşma hesabından kassaya nəqd pul alınmışdır” əməliyyatına düzgün yazılışı təyin et:

- Dt 55 (, 224) Kt 51 (, 223)
- Dt 50 (, 22 Kt 51 (, 223)
- Dt 50 (, 22 Kt 71 (, 244)
- Dt 51 (, 223) Kt 50 (, 22
- Dt 52 (, 224) Kt 51 (, 223)

150 "Əsas istehsalata material buraxılmışdır" əməliyyatına düzgün yazılışı təyin et:

- Dt 44 (202/3) Kt 10 (201/)
- Dt 20 (202/3) Kt 10 (201/)
- Dt 26 (202/3) Kt 10 (201/)
- Dt 21 (201/3) Kt 10 (201/)
- Dt 25 (202/3) Kt 10 (201/)

151 Müstəqim məsrəflər hansı hesabda uçota alınır?

- Ümumistehsalat
- Kalkulyasiya edici
- Müqaisə edici
- Yığıb – bönüşdürücü
- Əsas istehsalat

152 Müstəqim məsrəflər məhsul buraxılışının həcmindən asılıdır mı?

- Asılı deyil
- Hə
- Bir sıra hallarda ya hə yada yox
- Yox
- Asılıdır

153 Baş mühasibə hesablanan əmək haqqı hansı xərcin tərkibində uçota alınır?

- Kommersiya xərcləri
- Ümumtəsərrüfat xərcləri
- Əsas istehsalat
- Ümumistehsalat xərcləri
- Tədavül xərcləri

154 Məsrəflər hansı qruplara bölünür (daha tam cavabı seçin)?

- birbaşa, dolayı, əsas
- birbaşa, dolayı, əsas, üstəlik, kompleks, birelementli, kalkulyasiya maddələri üzrə
- birbaşa və dolayı
- əsas və üstəlik
- kompleks və birelementli

155 İstehsala məsrəflərin uçotunun təşkilində hansı hesablar əsas hesab edilir?

- Tədavül xərcləri”
- Əsas istehsalat
- Ümumtəsərrüfat xərcləri”

- "Köməkçi" istehsalat
- Ümumistehsalat xərcləri"

156 "Əsas istehsalat işçilərinə əmək haqqı hesablanmışdır" əməliyyatına düzgün yazılışı təyin et:

- Dt 25 (202/3) Kt 70 (533)
- Dt 20 (202/3) Kt 70 (533)
- Dt 26 (202/3) Kt 70 (533)
- Dt 70 (533) Kt 50 (22)
- Dt 44 (202/3) Kt 70 (533)

157 "Hesablaşma aparılmayan materiallar malsatanlardan daxil olmuşdur" əməliyyatına düzgün yazılışı təyin et:

- Dt 71 (, 244) Kt 10 (, 201/)
- Dt 10 (, 201/) Kt 60 (, 431, 53)
- Dt 60 (, 431, 53) Kt 51 (, 223)
- Dt 10 (, 201/)Kt 71 (, 244)
- Dt 20 (, 202/3) Kt 10 (, 201/)

158 İstehsalat-təsərrüfat və maliyyə prosesləri mühasibat uçotunda necə eks etdirilir?

- Tələb olunduqda
- Fasiləsiz
- Fasilə ilə
- Hər ayın 1-ic tarixi vəziyyətinə
- Ardıcıl

159 Hansı məsrəflər müstəqim məsrəflərə aid edilir?

- Ümumistehsalat xərcləri
- Xammal və materiallar
- Əmək haqqına görə sosial təminata ayırmalar
- Əmək haqqı
- Ümumtəsərrüfat xərcləri

160 İstehsalat-təsərrüfat və maliyyə fəaliyyətini təşkil edən obyektlərə hansılar daxil edilir:

- Müəssisə və təsərrüfatların əsas və dövriyyə aktivləri
- Təsərrüfat prosesləri, təsərrüfat həyatında baş verən hallar, maliyyə nəticələri
- Mənfəət yaxud zərər
- Xərclər və gəlirlər
- Aktivlər, kapital və öhdəliklər

161 Aşağıda verilən hansı hesablar kalkulyasiya hesabları qrupuna aiddir?

- 141 "təbii şərvətlər-dəyər"
- 202 "İstehsalat məsrəfləri"
- 205 "Mallar"
- 221 "Kassa"
- 204 "Hazır məhsul"

162 Nizamlayıcı hesabı göstərin.

- 141 " Təbii sərvətlər-Dəyər"
- 131 "Bioloji aktivlər-Dəyər"
- 311 "Emissiya gəliri"
- 334 "Nizamnamə üzrə ehtiyat"
- 102 " Qeyri-maddi aktivlər-Amortizasiya"

163 242 “Gələcək hesablat dövrlərinin xərcləri” hansı hesabat qrupuna aid edilir?

- inventar hesabları
- əsas hesablar
- kalkulyasiya hesabları
- nizamlayıcı hesablar
- bölüşdürüл

164 601 “Satış” hesabının saldoşu necədir?

- aralıq
- kredit
- debet
- olmur
- bütün cavablar düzgündür

165 Əsas hesablar hansı yarımqruplara bölünür?

- bütün cavablar səhvdir
- kalkulyasiya
- aktiv
- fond
- inventar

166 Mühəsibat hesablarının məzmunu və strukturunu hansı qruplar xarakterizə edir?

- bütün cavablar səhvdir
- kalkulyasiya və nizamlayıcı
- debet və kredit
- inventar və hesablaşma
- aktiv-passiv

167 Balansa münasibətinə görə hansı qruplara bölünür?

- inventar və hesablaşma
- debet və kredit
- kalkulyasiya və nizamlayıcı
- bütün cavablar səhvdir
- aktiv və passiv

168 Hansı qruplar hesabların iqtisadi məzmununu xarakterizə edir?

- kalkulyasiya hesabları
- kapital hesabları
- aktiv hesablar
- mənfəət hesabları
- bütün cavablar düzgündür

169 Mühəsibat hesabları hansı sənəddə iqtisadi məzmununa görə qruplaşdırılmışdır?

- inventarlaşma siyahısında
- hesablar planında
- dövriyyə cədvəlində
- balansda
- qaimədə

170 Sintetik hesablar üzrə əməliyyatların uçotu hansı rejsistrlərdə aparılır?

- bütün cavablar səhvdir

- jurnal – orderlərdə
- balansda
- analitik uçot kartoçalarında
- inventarlaşma siyahısında

171 Hansı hesab sintetik hesaba aid edilir?

- əmək haqqı
- 141 “Təbii sərvətlər”
- üzüm plantasiyaları
- boyalı maddələri
- inşaat materialları

172 244 Nöli “Təhtəlhesab məbləğlər” adlı sintetik hesab üzrə hansı analitik hesablar açıla bilər?

- kommersiya xərcləri
- kommersiya direktoru Qasımov
- inzibati xərclər
- ezamiyyə xərcləri
- vergi xərcləri

173 Material ehtiyatları” sintetik hesabı üzrə hansı analitik hesab açıla bilər?

- anbarda olan kompyuter
- anbarda olan mismarlar
- «Neptun» firması
- anbardakı yazı masası
- Menecer Kərimov

174 Sintetik hesablar üzrə dövriyyə cədvəli ilə balans arasında hansı əlaqə mövcuddur?

- bütün cavablar səhvdir
- sintetik hesablar üzrə dövriyyə cədvəli əsasında balans tərtib olunur
- dövriyyə cədvəllərindəki hesabların siyahısı balansdakı hesabların siyahısına uyğun gəlir
- dövriyyə cədvəlində sintetik hesablar üzrə dövriyyə balansın dövriyyəsi ilə üst-üstə düşməlidir
- dövriyyə ilə balans arasında əks əlaqə mövcuddur

175 Nə üçün sintetik hesablar üzrə dövriyyə cədvəlində debet və kredit dövriyyələrinin yekunları bərabər olmalıdır?

- bütün cavablar səhvdir
- ona görə ki, bu bərabərlik mühasibat uçotunda təsərrüfat əməliyyatlarının ikili yazılış prinsipindən irəli gəlir
- ona görə ki, həmin yekunlar sintetik hesablar üzrə dövriyyəni əks etdirir
- ona görə ki, sintetik hesablar üzrə qeydlərdə səhv yoxdur
- ona görə ki, bu bərabərlik balansın bərabərliyindən irəli gəlir

176 Nə üçün sintetik hesablar üzrə dövriyyə cədvəlində dövrün əvvəlinə və axırına yekun göstəriciləri bir-birinə bərabər olmalıdır (debitin kreditə bərabərliyi)?

- bütün cavablar səhvdir
- ona görə ki, həmin məbləğlərin bərabərliyi müəssisənin əmlakı ilə onun əldə olunması mənbələrinin bərabərliyindən irəli gəlir
- ona görə ki, həmin məbləğlər balansın tərtib olunmasında istifadə edilir
- ona görə ki, bu məbləğlər sintetik hesablar üzrə saldonu göstərir
- ona görə ki, bu məbləğlər analitik hesabların qalığını əks etdirir

177 Materialların analitik hesabları dövriyyə cədvəli nə deməkdir?

- şahmat dövriyyə cədvəli

- müəssisənin balansı
- materialların miqdar uçotu cədvəli
- bütün cavablar səhvdir
- materialların növləri üzrə miqdar-məbləğ uçotu cədvəli

178 Materialların faktik mövcudluğunun analitik uçotda əks etdirilməsinin dürüstlüyü hansı metodlarla müəyyənləşdirilir?

- bütün cavablar səhdirdir
- analitik və sintetik uçot məlumatlarının üzləşdirilməsi ilə
- inventarlaşma ilə
- analitik hesablar dövriyyə cədvəlləri tərtib etməklə
- sintetik hesabların son qalığı ilə

179 Materialların miqdar uçotu hansı kartoçkalarda aparılır?

- bütün cavablar düzgündür
- materialların miqdar uçotu kartoçkalarında
- inventar kartoçkalarında
- sintetik uçot kartoçkalarında
- miqdar-məbləğ uçotu kartoçkalarında

180 Materialların analitik uçotu hansı ölçü ilə aparılır?

- bünün cavablar düzdür
- natural və pul
- dəyər
- pul
- natural

181 Sintetik hesab hansı kodla şifrələnir?

- bütün cavablar səhvdir
- riyazi simvolla
- ikili əreb rəqəmi ilə
- ikili roma rəqəmi ilə
- mühasibat simvolu ilə

182 Mühasibat uçotunun Hesablar Planı nəyi təcəssüm etdirir?

- bütün cavablar səhvdir
- iqtisadi mahiyyətinə görə hesabların qruplaşmasını
- sintetik və analitik hesabların siyahisini
- sintetik hesabların siyahisini
- analitik hesabların siyahısı

183 Subhesabların tətbiqinin təyinatı necədir?

- bütün cavablar düzgündür
- analitik uçotun təşkili üçün nəzərdə tutulur
- sintetik uçotu təşkil etmək üçün tətbiq olunur
- təsərrüfat əməliyyatlarını əks etdirmək üçün nəzərdə tutulmuşdur
- hesabat tərtib etmək üçün tətbiq edilir

184 Analitik hesabların tətbiqinin təyinatı necədir?

- məbləğ uçotunu təşkil etmək üçün
- sintetik hesabı açıqlamaq üçün
- miqdar-məbləğ uçotunu təşkil etmək üçün

- mühasibat balansını tərtib etmək üçün
- miqdar uçotunu təşkil etmək üçün

185 Hansı hesab passiv hesab sayılır?

- 204 "Hazır məhsul"
- 301 "Nominal (nizamnamə) kapital"
- 131 "Bioloji aktivlər"
- 111 "Torpag, tikili və avadanlıqlar"
- 201 "Material ehtiyatları"

186 Hansı hesab aktiv hesab sayılır?

- 101 "Qeyri-maddi aktivlər"
- 311 "Emissiya gəliri"
- 521 "Vergi öhdəlikləri"
- 401 "Uzunmüddətli bank kreditləri"
- 334 "Nizamnamə üçün ehtiyat"

187 Mühasibat hesabının açılması nəyi göstərir?

- bütün cavablar düzgündür
- cədvəl çəkmək
- mühasibat köçürməsi etmək
- cədvəl çəkmək və mühasibat hesabının ilkin saldosunu əks etdirmək
- saldonu müəyyənləşdirmək

188 Hesablar üzrə son saldonun müəyyənləşdirilməsində məqsəd nədir?

- bütün cavablar səhvdir
- hesablar üzrə qalıqları müəyyənləşdirmək üçün
- yekun vurmaq və dövriyyə cədvəli tərtib etmək üçün
- balansı tərtib etmək üçün
- bütün cavablar düzgündür

189 Hansı hesablar müxabirləşən hesablar adlanır?

- əgər hər ikisi kreditləşirsə
- əgər hər iki hesab aktivdirsə
- bütün cavablar düzgündür
- əgər hər ikisi debetləşərsə
- əgər bir hesab debetləşir və digəri kreditləşirsə

190 Mühasibat uçotu hecabları üzrə təsərrüfat əməliyyatlarının qeydə alınması necə adlanır?

- hesablamaların formulası
- hesablamaların alqoritmi
- mühasibat nəzarəti
- hesabların müxabirləşməsi
- bütün cavablar düzgündür

191 İkili yazılış prinsipinin mahiyyəti necə başa düşülür?

- köçürmələrin tərtib olunması
- mühasibat hesablarının mühabirləşməsi
- bütün cavablar səhvdir
- bütün cavablar düzgündür
- təsərrüfat əməliyyatlarının bir hesabın debetində hesabın kreditində yazılması

192 Passiv hesabın son saldosu necə hesablanır?

- hər üç cavab səhvdir
- $Ss = Si + Dd - Kd$
- $Ss = Cn - Dd - Kd$
- $Ss = Ci + Kd - Dd$
- hər üç cavab düzgündür

193 Aktiv hesabat son saldosu hecə hesablanır?

- hər üç cavab səhvdir
- $Ss = Si + Kd - Dd$
- $Ss = Sn - Dd - Kd$
- $Ss = Si + Dd - Kd$
- hər üç cavab düzgündür

194 Mühasibat hesabı üzrə dövriyyə necə hesablanır?

- ilkin saldo nəzərə alınmaqla hesabın krediti üzrə yazılışlar cəmlənir
- hesabın debeti üzrə yazılışlar cəmlənir
- hesabın krediti üzrə yazılışlar cəmlənir
- bütün cavablar düzgündür
- ilkin saldo nəzərə alınmadan hesabın debeti və krediti üzrə yazılışlar ayrılıqda cəmlənir

195 Mühasibat hesabının saldosu nə deməkdir?

- balansın valyutası
- mədaxil üzrə yazılışların məbləği
- hesabın debit dövriyyəsi
- mühasibat hesabı üzrə qalıq
- hesabın kredit dövriyyəsi

196 Mühasibat hesabı nə deməkdir?

- tənlik
- ikitərəfli cədvəl
- hesablama düsturu
- vedomost
- balans

197 Hansı təsərrüfat əməliyyatları nəticəsində balansın yekunu artır?

- bütün cavablar düzgündür
- təsərrüfat vəsaitləri və mənbələr artdıqda
- təsərrüfat vəsaitləri artdıqda
- vəsait mənbələri artdıqda
- bütün cavablar səhvdir

198 Balansın aktivində hansı maddələr var?

- Ehtiyatlar
- Ödənilmiş nominal kapital
- Bölüşdürülməmiş mənfəət
- Təxirə salınan vergi öhdəlikləri
- Geri alınmış kapital

199 Mühasibat balansı özlüyündə nəyi təcəssüm etdirir?

- üzləşdirmə cədvəllərini

- qruplaşma vedomostlarını
- mühasibat reqistri
- ilkin sənədləşməni
- inventarlaşma siyahisinə

200 Kassadakı pul vəsaiti balansın hansı bölməsində göstərilir?

- bütün cavablar düzgündür
- qısamüddətli aktivlər
- kapital
- uzunmüddətli aktivlər
- qısamüddətli öhdəliklər

201 Qeyri-maddi aktivlərin qalıq dəyəri necə hesablanılır?

- bütün cavablar səhvdir
- ilk dəyər-obyektlərin amortizasiyası
- obyektlərin amortizasiyası+qalıq dəyəri
- ilk dəyər+obyektlərin amortizasiyası
- ilk dəyərə bərabər

202 Hansı obyektlər vəsait mənbələrinə aiddir?

- debitor borcları
- zərərlər
- mallar
- əsas vəsaitləri amortizasiyası
- nizamnamə kapitalı

203 Hansı maddələr nizamlayıcı hesab olunur?

- ticarət əlavəsi debitor borcları;
- qeyri-maddi aktivlərin amortizasiyası
- Bioloji aktivlər
- qeyri-maddi aktivlər
- təxirə salılmış vergi öhdəliklər

204 Balans “netto” termini dedikdə nə başa düşülür?

- bütün cavablar düzgündür
- nizamlayıcı maddələri nəzərə almaqla balans
- nizamlayıcı maddələri nəzərə almadan balans
- sadə balans
- düzgün cavabı yoxdur

205 Balansın passivində hansı bölmələr var?

- bioloji aktivlər
- kapital və öhdəliklər
- pul vəsaitləri
- qeyri-maddi aktivlər
- qısamüddətli debitor borcları

206 Balans maddəldri ilə mühasibat hesabları arasında nə kimi əlaqə var?

- hər hansı bir əlaqə yoxdur
- birbaşa
- dolayı
- əks

proporsional

207 Müəssisə vəsaitlərinin mövcudluğu üzrə məlumatları əks etdirmək üçün nəzərdə tutulan balansın sol tərəfi necə adlanır?

- saldo
- aktiv
- passiv
- balans
- balansın valyutası

208 Balansın aktiv və passivinin yekun məbləği necə adlanır?

- bütün cavablar düzgündür
- balansın valyutası
- saldo
- ümumi məbləğ
- balans

209 Kapitalın hansı növləri balansda əks etdirilir?

- ehtiyat kapitalı
- nizamnamə kapitalı
- xüsusi kapital
- pul kapitalı
- borc kapitalı

210 Kalkulyasiya nə deməkdir?

- düzgün cavabı yaxdur
- xərclərin qruplaşması və məhsulların maya dəyərinin müəyyənləşdirilməsi
- xərclərin normalaşması
- ikili qeyd
- xərclərin təhlili

211 Hansı vəsaitlər yayındırılmış vəsaitlərə aid edilir?

- hesabat ilinin ödənilməmiş zərəri
- borclar
- bankın kreditləri
- ötən işlərin ödənilməmiş zərəri
- bölüşdürülməmiş mənfəət

212 Hansı obyektlər müəssisənin nizamnamə kapitalının mənbələri hesab edilir:

- qısamüddətli borclar
- təsisçilərin pul vəsaitləri şəklində haqqları
- vəsaitlərin əvəzsiz daxil olması
- malsatanlardan malların daxil olması
- bank kreditləri

213 Qiymətli kağızlar hesab olunur:

- düzgün cavabı yoxdur
- investisiyalar
- əsas vəsaitlər
- dövriyyə aktivləri
- materiallar

214 Qısamüddətli öhdəliklərə aiddir:

- 6 ayadək
- 3 ilədək
- 5 ilədək
- 1 ilədək
- 1 ayadək

215 Müəssisənin xüsusi kapitalının başlıca elementləri hesab olunur:

- debitor borçları
- nizamnamə kapitalı
- hazır məhsul
- yenidən satılmaq üçün mallar
- pul vəsaitləri

216 Hansı obyektlər müəssisənin debitor borçlarına aid edilir:

- düzgün cavabı yoxdur
- əvvəller verilən məbləğlərə görə təhtəhesab şəxsin borcu
- işçilərə əmək haqqı üzrə borc
- daxil olan materiallara görə malsatanlara borc
- vergilər üzrə büdcəyə olan borc

217 Əsas vəsaitlərə aid edilir:

- düzgün cavabı yoxdur
- istifadə müddəti bir ildən yuxarı olan vəsaitlər
- vahidinin dəyəri 100 manatdan yuxarı olan vəsaitlər
- dövriyyə aktivləri
- qeyri-maddi aktivlər

218 Hansı obyektlər müəssisənin dövriyyə aktivlərinə aid edilir?

- düzgün cavabi yoxdur
- qeyri maadi aktivlər
- mallar
- binalar
- maşın və avadanlıqlar

219 Hansı obyektlər müəssisənin vəsait mənbələrinə aiddir?

- düzgün cavabı yoxdur
- pul vəsaitləri maşın və avadanlıqlar
- kapital
- binalar və qurqular
- debitor borçları

220 “Vəsait” anlayışına uyğun gələn mühasibat terminini göstərin

- düzgün cavabi yoxdur
- kassada olan pul
- kreditorların iddiası
- müəssisəyə mənsub olan dəyərlər
- investorların iddiası

221 Mühasibat müşahidəsinin əsas obyekti hesab edilir:

- kapital və passivlər

- aktivlər, kapital və passivlər
- gəlirlər və xərclər
- təsərrüfat həyatının faktları
- aktivlər və passivlər

222 Dar mənada mühasibat uçotunun predmeti dedikdə nə başa düşülür?

- inventarlaşma
- təsərrüfat həyatının faktları
- iqtisadi subyektin əmlakı
- maliyyə nəticələri
- sənədləşmə

223 Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları hansı ehtimallara əsaslanır

- Düzgün cavab yoxdur
- Hesablama metodu və müəssisənin fəaliyyətinin fasiləsizliyi
- Hesablama metodu və əhəmiyyətlilik
- Müəssisənin fəaliyyətinin fasiləsizliyi və münasiblik
- Müəssisənin fəaliyyətinin fasiləsizliyi, əhəmiyyətlilik

224 Aşağıdakılardan hansı müəssisənin Kapitalda dəyişikliklər haqqında hesabatının komponentlərinə aid deyil

- Kapital ehtiyatları
- Bölgündürüməmiş mənfəət
- Təxirə salınmış vergi xərci
- Emissiya gəliri
- Geri alınmış səhmlər

225 MHBS-dan asılı olaraq mühasibat uçotunun islahatının aparılması hansı zərurətlə əlaqədar olmuşdur?

- Mühasibat yazılışlarının yeni qaydalara uyğun qurulması ilə əlaqədar
- Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə uyğun qurulması ilə əlaqədar
- Mühasibat uçotunun yeni hesablar planının təsdiq edilməsi ilə əlaqədar
- Təsərrüfat hallarının mühasibat uçotunun hesablarında əks etdirilməsinin təkmilləşdirilməsinin tələb olunması ilə əlaqədar
- İlk uçot sənədlərinin formalarına yenidən baxmaqla əlaqədar

226 Aşağıdakılardan hansı Maliyyə hesabatlarına görə maliyyə hesabatlarının tərkib elementlərindən biri deyil

- Mühasibat siyaseti haqqında açıqlama
- İdarə Heyəti və Müşahidə Şurasının strukturu haqqında hesabat
- Mənfəət və zərər haqqında hesabat
- Pul vəsaitlərinin hərəkəti haqda hesabat
- Kapitalda dəyişikliklər haqqında hesabat

227 İqtisadi məzmununa görə standartların təsnifatı nəyi nəzərdə tutur?

- Milli standartın müddalarını işləyib hazırlamaq
- Əməliyyatların iqtisadi təbiətini başa düşmək
- Təyinata görə standartın təsnifatında verilən informasiyanı tamamlamaq
- Uçot obyekti arasında iqtisadi əks əlaqəni ləğv etmək
- Beynəlxalq standartı milli standarta uyğunlaşdırmaq

228 İstifadəçilər üçün maliyyə hesabatları arasında müvafiqliyi vəfəirliliyi müəyyən etmək və qiymətləndirmək imkanını yaranan informasiya:

- Neytral hesab olunur
- Müqayisəli hesab olunur
- Münasib hesab olunur
- Etibarlı hesab olunur
- Əhəmiyyətli hesab olunur

229 Hal-hazırda Azərbaycanda beynəlxalq mühasibat uçotu standartından istifadə etmək olarmı?

- İstifadə etmək olar
- Milli mühasibatlığın tələblərinə uyğunlaşdırmaqla
- Qeyri mümkündür
- Hissə ilə
- Gələcəkdə istifadə etməklə

230 Azərbaycanda neçə standartdan istifadə edilir?

- 21.0
- 15.0
- 10.0
- 12.0
- 13.0

231 Mühasibat uçotunun hal-hazırda tətbiq edilən neçə standartından istifadə edilir?

- 39 standart
- 37 standart
- 30 standart
- 25 standart
- 41 standart

232 Mühasibat uçotunun “beynəlxalq standartları” anlayışını açıqla:

- Mühasibat uçotunun təşkilində nəzərdə tutulan qayda və müddəaların standartları olması
- Mühasibat uçotunun aparılması üçün yüksək ixtisaslı beynəlxalq təşkilatlar tərəfindən işlənmiş və təklif xarakterli qayda və üsulların icmal olması
- Mühasibat uçotunun aparılmasının işlənmiş qaydasının olması
- Mühasibat uçotuna dair metodun olması
- Mühasibat uçotunun aparılmasına dair beynəlxalq peşəkar təşkilatların təşkilati və metodoloji istiqamətlərinin işlənməsini əhatə etməsi

233 Vergi auditinin seçilməsi üçün aşağıdakı meyarlardan istifadə oluna bilər:

- Sorğular, digər vergi orqanlarının məlumatı, hüquq-mühafizə orqanlarının informasiyası və digər materialların öyrənilməsi
- Yoxlanılan müəssisə ilə qarşılıqlı işgüzar münasibətlərdə olan digər müəssisələrdə aparılmış qarşılıqlı yoxlamaların nəticələrinin təhlili
- Azad edilmiş işçilərdən daxil olmuş siqnallar və kütləvi informasiya vasitələrində dərc olunmuş materialların təhlil edilməsi
- Bütün cavablar düzdü
- Yoxlanılan müəssisənin ödədiyi ödənişlərin müvafiq ərazidə dövlət büdcəsinə daxil olmuş ümumi vergi daxil olmalarındakı payının qiymətləndirilməsi

234 Vergi auditinin hazırlıq mərhələsində aşağıdakı prosedurlar həyata keçirilir:

- Bütün cavablar düzdü
- mühasibat uçotu göstəricilərində baş vermiş dəyişikliklərin təhlili aparılır
- kənar informasiya mənbələrindən alınmış materiallar dəqiqləşdirilir
- Auditorun istəyindən asılıdır
- daxili məlumatlar kənar informasiya mənbələrindən alınmış materiallarla müqayisə edilir

235 Sənədli yoxlama aşağıdakı mərhələlər üzrə aparılır:

- Baş mühasibin istəyindən asılıdı
- Bütün cavablar düzdü
- bankdan alınmış informasiya təhlil edilməsi
- aktın imzalanması və onu ödəyiciyə təqdim edilməsi
- mühasibin istəyindən asılıdı

236 Kamerallı yoxlama zamanı əsasən aşağıdakıların qiymətləndirilməsinə imkan verən vizual və analitik nəzarət metodları tətbiq edilir:

- balans metodu
- sintetik və analitik uçot göstəriciləri arasındaki uyğunluğunu;
- hesabat dövrü ərzində konkret vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğlərinin düzgünüyü;
- İkitərəfli yazılış metodu;
- güzəştlərinin tətbiqinin düzgünüyü

237 Vergi auditı müxtəlif əlamətləri üzrə əsasən aşağıdakı kimi təsnifləşdirilir:

- aparılması üsuluna görə;
- yoxlanılan məsələlərin həcmində görə;
- planlaşdırma (təyinat) üsuluna görə;
- Bütün cavablar düzdü
- aparılma vaxtına görə;

238 Təsərrüfat subyektiin vergitutma sisteminin ilkin qiymətləndirilməsi aşağıdakı proseduralardan ibarətdir:

- vergilərin hesablanması və ödənilməsinə görə məsul olan xidmətlərin funksiya və səlahiyyətlərinin öyrənilməsi və sənəd dövriyyəsinin qiymətləndirilməsi;
- vergi ödəyicilərinə təsir edən əsas amillərin müəyyən edilməsi;
- vergi ödəmələrinin hesablanması metodikasının yoxlanması;
- Bütün cavablar düzdü
- mövcud təsərrüfat münasibətləri sisteminin hüquqi və vergi ekspertizası;

239 Yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməsi üçün dövlət vergi orqanlarına aşağıdakı nəzarət tədbirlərinin həyata keçirilməsi səlahiyyəti verilmişdir?

- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edilən ərazi və binalara daxil olmaq;
- vergi ödəyicisinin ərazi, bina, sənəd və əşyalarının baxışını keçirmək;
- yoxlama üçün zəruri olan sənədləri tələb etmək;
- Bütün cavablar düzdü
- sənəd və nümunə kimi əşyaları götürmək;

240 Vergi auditinin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

- tətbiq edilmiş vergi bəyannamələrinin düzgünüyü yoxlanması və onların vergi orqanlarına vaxtında təqdim edilməsi;
- Bütün cavablar düzdü
- vergi qanunvericiliyinə əməl olunması;
- tətbiq edilmiş vergi dərəcələri və güzəştlərinin düzgünüyü yoxlanması;
- vergi və digər məcburi ödənişlərin hesablanması düzgünüyü yoxlanması;

241 Vergitutma məqsədləri üçün ayrı-ayrı təsərrüfat əməliyyatlarının qeyd edilməsi əlavə ilkin sənədlərin tərtib olunmasını tələb edirmi?

- Həmin ilkin sənədlərdə uçot məlumatları toplanırsa
- qanunvericilikdə nəzərdə tutulmuş hallarda edir
- edir
- məcəllədə nəzərdə tutulmuş hallarda edir

etmir

242 Əgər qanunvericilik vergitutma məqsədləri üçün ayrı-ayrı obyektlərin uçotunun qismən aparılmasını, yaxud onların daha sonra uçota alınmasını müəyyən edirsə, onda müvafiq düzəlişlər nə vaxt edilir?

- ilkin sənədlərdə deyil, modifikasiya edilmiş mühasibat uçotu registrlərində informasiyanın formalaşması mərhələsində edilir
- ilkin sənədlərdə deyil, modifikasiya edilmiş analitik vergi uçotu registrlərində informasiyanın formalaşması mərhələsində edilir
- Hər ilin sonunda
- ilkin uçot sənədlərinə düzəlişlər edilməsi nəzərdə tutulduqda
- ilkin sənədlərdə deyil, modifikasiya edilmiş mühasibat uçotu və ya analitik vergi uçotu registrlərində informasiyanın formalaşması mərhələsində edilir

243 Hansı sənədlər vahid informasiya massivini təşkil edir?

- əməliyyatların əks etdirilməsi üçün istifadə olunan sənədlər
- Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və fərqli mühasibat prosedur üsullarından istifadə edilməklə işlənmiş ilkin sənədlər
- Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və eyni vergi prosesi üsullarından istifadə edilməklə işlənmiş ilkin sənədlər
- Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və eyni mühasibat prosesi üsullarından istifadə edilməklə işlənmiş ilkin sənədlər
- Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və eyni mühasibat prosesi üsullarından istifadə edilməklə işlənmiş ilkin sənədlər

244 Vergi uçotunun məlumatlarını təsdiq edən əsas sənədlər hansılardır?

- Ilkin uçot sənədləri və sintetik və analitik mühasibat registrləri
- ilkin uçot sənədləri (mühasibat arayışı da daxil olmaqla), sintetik mühasibat uçotu registrləri və vergi bəyannamələri
- ilkin uçot sənədləri (mühasibat arayışı da daxil olmaqla), təsdiqedici sənədlər, analitik mühasibat uçotu registrləri
- ilkin uçot sənədləri (mühasibat arayışı da daxil olmaqla), analitik mühasibat uçotu registrləri və vergi bəyannamələri
- ilkin uçot sənədləri (mühasibat arayışı da daxil olmaqla), sintetik və analitik mühasibat uçotu registrləri, vergi bəyannamələri

245 Mühasibat uçotunun sadə formasını tətbiq edən müəssisələr işçilərlə əməyin ödənişi üzrə hesablaşmaların və gəlir vergisi üzrə bündə ilə hesablaşmaların uçotu hansı registrdə aparırlar?

- K-Nö 1 formalı kitabda
- V-Nö 2 formalı jurnalda
- K-Nö 3 formalı jurnalda
- K-Nö 1 formalı cədvəldə
- V-Nö 2 formalı cədvəldə

246 Mühasibat uçotunun sadə formasını tətbiq edən müəssisələr bütün təsərrüfat əməliyyatları hansı registrdə aparırlar?

- təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (V-1 Nö li forma)
- təsərrüfat fəaliyyəti faktlarının uçotu jurnalında (K-1 Nö li forma)
- Təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (icmal cədvəllərində)
- təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (K-2 Nö li forma)
- təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (K-1 Nö li forma)

247 Hansı müəssisələrdə mühasibat uçotunun sadə forması tətbiq olunur?

- material məsəfləri az tələb edən məhsul istehsalı (işlərin görüləməsi) ilə məşğul olan və azsaylı təsərrüfat əməliyyatları (bir qayda olaraq ayda otuzdan çox olmayan) həyata keçirən kiçik müəssisələrdə
- material məsəfləri az tələb edən məhsul istehsalı (işlərin görüləməsi) ilə məşğul olan və kassa metodu tətbiq edən kiçik müəssisələrdə
- Kassa metodu tətbiq edən müəssisələrdə

- material məşrəfləri az tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan və çoxsaylı təsərrüfat əməliyyatları (bir qayda olaraq ayda otuzdan çox olmayan) həyata keçirən kiçik müəssislərdə
- material məşrəfləri çox tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan, lakin azsaylı təsərrüfat əməliyyatları (bir qayda olaraq ayda otuzdan çox olmayan) həyata keçirən kiçik müəssislərdə

248 Mühəsibat (maliyyə) uçotu registrlərinə əsasən formallaşmış vergi uçotu məlumatları hansı tələblərə cavab verməlidir?

- Mühəsibat qanununda nəzərdə tutulan tələblərə uyğun
- vergitutma məqsədləri üçün uçot obyektlərinin xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə
- vergitutma məqsədləri üçün vergi bazasının (o cümlədən, nəticələri bir neçə hesabat dövründə ucota alınan, yaxud bir sıra illərə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə
- vergitutma məqsədləri üçün uçot obyektlərinin (o cümlədən, nəticələri bir neçə hesabat dövründə ucota alınan, yaxud bir sıra illərə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə
- uçot obyektlərinin (o cümlədən, nəticələri bir neçə hesabat dövründə ucota alınan, yaxud bir sıra illərə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə

249 Əgər imkan daxilində müstəqil vergi uçotu registrləri sistemindən imtina edilməsi haqqında qərar qəbul edilərsə, onda hansı proseslər yerinə yetirilməlidir.

- Düzəliş etmədən həqiqi məlumat təsnifləşdirmək mümkün olsun
- mövcud maliyyə uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda heç bir düzəliş etmədən və asanlıqla həm mühəsibat (maliyyə), həm də vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun
- mövcud mühəsibat uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda müəyyən düzəlişlər etməklə və asanlıqla həm mühəsibat (maliyyə), həm də vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun
- mövcud mühəsibat uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda heç bir düzəliş etmədən və asanlıqla həm vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun
- mövcud mühəsibat uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda heç bir düzəliş etmədən və asanlıqla həm mühəsibat (maliyyə), həm də vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun

250 Əgər mühəsibat uçotu registrlərindəki mövcud informasiya vergi bazasının müəyyənləşdirilməsi üçün kifayət deyilsə, onda vergi ödəyicisi yeni vergi uçotu registri necə formalasdırı bilər?

- Xüsusi formalı registrlər tətbiq etməklə
- mühəsibat uçotu registrlərinə müəyyən rekvizitlər əlavə etməklə
- Vergilər Nazirliyinin müəyyən etdiyi formalarda müstəqil uçot registrləri tərtib etməklə
- müstəqil olaraq tətbiq olunan mühəsibat uçotu registrlərinə lazımi rekvizitlər əlavə etməklə
- Maliyyə Nazirliyinin müəyyən etdiyi formalarda müstəqil uçot registrləri tərtib etməklə

251 Əgər mühəsibat (maliyyə) uçotunun məlumatları vergi uçotunun aparılması üçün lazım olan tələbləri ödəyirsə, onda həmin registrlər dəyişdirilməlidir?

- Uçot standartlarında nəzərdə tutulan sənədlər tərtib olunmalıdır
- Dəyişdirilməlidir
- Yeni uçot registrləri tərtib edilməlidir
- Dəyişdirilməyə bilər
- Unifikasiya edilmiş vergi uçotu tərtib edilməlidir

252 Vergi Məcəlləsinə uyğun olaraq istənilən təsərrüfat subyekti müstəqil olaraq vergi uçotu registrlərini formalasdırı biləmi?

- Qanunla nəzərdə tutulan hallarda
- Bilməz
- Yalnız hesablama metodu tətbiq edən müəssisələr tətbiq edə bilər
- Bilər
- Yalnız kassa metodu tətbiq edən müəssisələr tətbiq edə bilər

253 Analistik vergi uçotu registrləri nədir?

- Kağız informasiya, EHM və istənilən maşın daşıyıcıları

- Vergi bəyannaməsində əks etdirmək üçün lazım olan vergi uçotu göstəriciləri və ilkin sənədlərdəki mövcud informasiyanın toplanması və sistemləşdirilməsi üslubudur
- Mühasibat uçotu hesablarında əks etdirilmədən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hesabat (vergi) dövrü üçün mənfəət vergisinin vergitutma obyektləri haqqında vergi uçotu məlumatlarını qruplaşdırıv və sistemləşdirən icmal sənəd formalarıdır
- Vergi uçotu registrləri xüsusi formalar şəklində işlənib hazırlanmış kağız informasiya, EHM və istənilən maşın daşıyıcılarıdır
- Vergitutma məqsədləri üçün uçot obyektlərinin (o cümlədən, nəticələri bir neçə hesabat ilində uçota alınan, yaxud bir neçə növbəti ilə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi formalarıdır

254 Unifikasiya edilmiş ilkin uçot sənəd formaları özündə aşağıdakı məcburi rekvizitləri əks etdirməlidir:

- sənədin adı
- təsərrüfat əməliyyatının məzmunu
- sənədin tərtib olunduğu tarix
- sənədi tərtib edən müəssisənin adı
- Bütün cavablar düzdü

255 İlkin uçot sənəd formaları hansı tələblərə cavab verməlidir?

- icmal uçot sənədlərindəki mövcud informasiya məlumatların lazımı dərəcədə dolğun olmasını təmin etməli
- Bütün cavablar düzdü
- bir uçot sənədi digərini təkrarlamalı və tamamlamalıdır
- Mühasibin tələblərinə
- əgər müəssisənin fəaliyyəti nisbətən stabildirsə, ilkin uçot sənədlərinin quruluşu uzun müddət ərzində dəyişməz qalmalı

256 Bütün ilkin uçot sənədləri hansı uçot çərçivəsində hüquqi qüvvəyə malikdir?

- idarəetmə uçotu və ona bərabər olan uçot növləri
- Mühasibat və vergi uçotu
- Yalnız mühasibat uçotu
- Yalnız vergi uçotu
- Mühasibat, vergi və idarəetmə uçotu

257 Əgər qanunvericilik vergitutma məqsədləri üçün ayrı-ayrı obyektlərin uçotunun qismən aparılmasını, yaxud onların daha sonra uçota alınmasını müəyyən edirsə, düzəlişlər hansı sənəddə və nə vaxt edilir?

- Mühasibat arayışında səbəblər göstərilməklə
- ilkin sənədlərdə informasiyanın formallaşması mərhələsində
- mühasibat uçotu və ya analitik vergi uçotu registrlərində informasiyanın formallaşması mərhələsində
- modifikasiya edilmiş mühasibat uçotu və ya analitik vergi uçotu registrlərində informasiyanın formallaşması mərhələsində
- yalnız analitik vergi uçotu registrlərində informasiyanın formallaşması mərhələsində

258 Vergi uçotunun məlumatlarını təsdiq edən əsas ilkin uçot sənədləri hansılardır?

- vergi hesab-fakturaları və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)
- sintetik mühasibat uçotu registrləri və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)
- Vergi bəyannamələri
- vergi hesab-fakturaları və vergi bəyannamələri
- analitik mühasibat uçotu registrləri və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)

259 Vergi uçotu registrləri nədir?

- Təsərrüfat subyekti tərəfindən mühasibat uçotunun məlumatlarına əsasən tətbiq edilən ilkin uçot formalarıdır
- Təsərrüfat subyekti tərəfindən vergi uçotunun aparılması üçün tətbiq edilən icmal uçot formalarıdır
- uçot məlumatlarına əsasən tətbiq edilən ilkin uçot formasıdır
- Təsərrüfat subyekti tərəfindən mühasibat uçotunun məlumatlarına əsasən tətbiq edilən ilkin uçot formalarıdır
- Təsərrüfat subyekti tərəfindən vergi uçotunun aparılması üçün tətbiq edilən ilkin uçot formalarıdır

260 Mövcud qanunvericiliyə uyğun olaraq müəssisələrin vergiyə cəlb edilməsi aşağıdakılardır nəzərdə tutur:

- Bütün cavablar düzdü
- uçot göstəricilərinə əsasən formallaşmış vergitutma bazası və müəyyən edilmiş vergi dərəcəsinə əsasən bütçəyə ödəniləsi vergi məbləğinin hesablanması;
- vergi bəyannamələrinin tərtib və vergi orqanlarına təqdim edilməsi
- vergitutma obyektinin həcminin müəyyən edilməsi
- hesablanmış vergi ödənişləri üzrə bütçə ilə hesablaşmaların həyata keçirilməsi

261 Bütçə ilə hesablaşmaların məqsəd və vəzifələri kimi aşağıdakılardır göstərmək olar:

- vergi bazasının tam və düzgün müəyyən edilməsi
- bütçə ilə hesablaşmaların tamlığı, düzgülüyü və vaxtında həyata keçirilməsi üzərində nəzarət edilməsi;
- bütçə ilə hesablaşmaların müəyyən edilmiş formalarına riayət edilməsi üzərində nəzarət edilməsi;
- Bütün cavablar düzdü
- vaxtı keçmiş borcların olması məqsədilə bütçə ilə hesablaşmaların vaxtında yoxlanılması;

262 521 sayılı hesabın debet və kredit dövriyyələri üzrə nə eks olunur?

- Debet üzrə faktiki olaraq bütçəyə köçürülmüş vergi məbləği kredit üzrə bütçənin müəssisəyə olan borcu
- Krediti üzrə bütçənin müəssisəyə olan borcu, debeti üzrə isə faktiki olaraq bütçəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, yaxud əvəzləşdiriləcək vergi məbləği
- Krediti üzrə faktiki olaraq bütçəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, debeti üzrə isə bütçəyə ödəniləcək, yaxud bütçənin müəssisəyə olan borcu (əvəzləşdiriləcək vergi məbləği)
- Krediti üzrə bütçədən əvəzləşdiriləcək, debeti üzrə isə faktiki olaraq bütçəyə köçürülmüş (ödənilmiş) vergi məbləği
- Krediti üzrə bütçəyə ödəniləcək, debeti üzrə isə faktiki olaraq bütçəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, yaxud bütçənin müəssisəyə olan borcu (əvəzləşdiriləcək vergi məbləği)

263 Vergilər üzrə bütçə ilə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün mühasibat uçotunun hesablar planında hansı hesab nəzərdə tutulmuşdur?

- 343 “Keçmiş illər üzrə bölgüsdürüləməmiş mənfəət”
- 241 “Əvəzləşdirilən ƏDV”
- 334-1 “Mənfəətdən bütçəyə ödəmələr”
- 521 “Vergi öhdəlikləri”
- 801 “Mənfəət və zərərlər”

264 Müəssisələrin satışdankənar əməliyyatlardan əldə edilən gəlirləri ümumilikdə aşağıdakı kimi gruplaşdırılır:

- icarəyə verilmiş vəsaitlərdən olan gəlirlər
- ümidsiz borcların daxil olmasından gəlirlər
- veksellərdən olan gəlirlər
- maliyyə əməliyyatlarından olan gəlirlər
- Bütün cavablar düzdü

265 Balans mənfəəti nədir?

- Qeyri-maddi aktivlərin satışından olan mənfəət
- məhsulun (işlərin, xidmətlərin), əsas vəsaitlərin, material qiymətlilərinin və digər aktivlərin satışından və satışdankənar əməliyyatlardan olan mənfəət
- məhsulun (işlərin, xidmətlərin), material qiymətlilərinin və digər aktivlərin satışından və satışdankənar əməliyyatlardan olan mənfəət
- məhsulun (işlərin, xidmətlərin), material qiymətlilərinin və digər aktivlərin satışından və satışdankənar əməliyyatlardan olan mənfəət
- məhsulun (işlərin, xidmətlərin), əsas vəsaitlərin, material qiymətlilərinin və digər aktivlərin satışından olan mənfəət

266 Hesabat dövründə əldə edilmiş, lakin növbəti hesabat dövrlərinə aid olan gəlirlər hansı dövrün gəlirləri kimi ucota alınır?

- hesabat ilindən sonrakı dövrün
- hesabat ilinin
- gələcək dövrlərin gəlirləri kimi
- cari hesabat dövrünün
- Hesabat dövrünün

267 Keçmiş illərə aid olan, lakin cari ildə aşkar edilmiş mənfəət (zərər) hansı dövrün maliyyə nəticələrinə aid edilir?

- Cari hesabat dövrünün
- hesabat ilinin
- hesabat rübünün
- gələcək dövrlərin
- hesabat ilindən sonrakı dövrün

268 Material qiymətliləri və digər aktivlərin satışından olan mənfəət (zərər) məbləği necə hesablanılır?

- ƏDV, aksızlər və kommersiya xərclərini çıxmaq lazımdır
- həmin qiymətlilərin satışından olan (buraxılış qiyməti ilə) pul vəsaitləri ilə həmin qiymətlilərin əldə edilməsinə, satışına çəkilmiş məsrəflər və dolayı vergilər (ƏDV, aksızlər) arasındaki fərq kimi
- həmin qiymətlilərin satışından olan gəlirlərdən satışına çəkilmiş məsrəflər və dolayı vergilər (ƏDV, aksızlər) və kommersiya xərclərini çıxmaq lazımdır
- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxmaq lazımdır
- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların ilkin dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxmaq lazımdır

269 Dövriyyədən kənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) satışından əldə edilən mənfəət (zərər) məbləği necə hesablanılır?

- ƏDV və aktivləri çıxmaq lazımdır
- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxmaq lazımdır
- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərindən, satışına çəkilmiş məsrəflər və dolayı vergilər (ƏDV, aksızlər) və kommersiya xərclərini çıxmaq lazımdır
- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların ilkin dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxmaq lazımdır
- həmin qiymətlilərin satışından olan (buraxılış qiyməti ilə) pul vəsaitləri ilə həmin qiymətlilərin əldə edilməsinə, satışına çəkilmiş məsrəflər və dolayı vergilər (ƏDV, aksızlər) arasındaki fərq kimi

270 Əməliyyat gəlirlərinə aşağıdakılardan daxildir:

- birgə fəaliyyətdən olan mənfəət və müəssisənin pul vəsaitlərinin istifadəyə verilməsindən alınmış faizlər
- Bütün cavablar düzdü
- ixtiraya görə patentin, sənaye nümunələri və digər intellektual mülkiyyət nümunələrinə görə hüququn təqdim edilməsindən olan gəlirlər (royalti);
- müəssisə aktivlərinin ödənişlə müvəqqəti istifadəyə təqdim edilməsindən alınan gəlirlər;
- digər müəssisələrin nizamnamə kapitalında iştirakdan olan gəlirlər (qiymətli kağızlar üzrə faiz gəlirləri də daxil olmaqla);

271 Hansı gəlirlər əməliyyat gəlirləri adlanır?

- Uzun müddətli aktivlərin satışından olan gəlirlər
- Əmlak satışından olan gəlirlər
- Material qiymətlilərinin satışından olan gəlirlər
- Qiymətli kağızların satışından olan gəlirlər
- Satışdankənar əməliyyatlardan olan gəlirlər

272 Məhsulların satışından olan mənfəət nədir?

- Bütün cavablar düzdü

- mövcud bazar qiymətləri ilə (ƏDV və aksiz xaric) məhsul satışından əldə edilmiş pul vəsaitləri və onun istehsalına (satışına) çəkilmiş məsrəflər (onların maya dəyəri) arasındaki fərqdən ibarətdir.
- məhsulların faktiki maya dəyəri ilə (ƏDV və aksiz xaric) məhsul satışından əldə edilmiş pul vəsaitləri və onun istehsalına (satışına) çəkilmiş məsrəflər (onların maya dəyəri) arasındaki fərqdən ibarətdir.
- məhsulların faktiki qiymətləri ilə (ƏDV və aksiz xaric) məhsul satışından əldə edilmiş pul vəsaitləri və onun istehsalına (satışına) çəkilmiş məsrəflər (onların maya dəyəri) arasındaki fərqdən ibarətdir
- məhsulların tam maya dəyəri ilə (ƏDV və aksiz xaric) məhsul satışından əldə edilmiş pul vəsaitləri və onun istehsalına (satışına) çəkilmiş məsrəflər (onların maya dəyəri) arasındaki fərqdən ibarətdir

273 Müəssisənin son maliyyə nəticələri nədən formalaşır?

- Məhsulların satışından olan maliyyə nəticələri
- Bütün cavablar düzdü
- Qeyri maddi aktivlərin satışından olan maliyyə nəticələri
- Əsas vəsaitlərin və digər əmlakın satışından olan maliyyə nəticələri
- Satışdankənar əməliyyatlardan olan və bu əməliyyatlar üzrə xərclərin məbləği qədər azaldılmış maliyyə nəticələri

274 Ödəmə müddəti başa çatmış və zəmanətlə təmin olunmamış debitor borcları şübhəli borclar hesab olunurmu?

- Çox hallarda olunmur
- Olunur
- Yalnız “ödəmə üzrə” metodunun tətbiqi zamanı Olunur
- Olunmur
- Yalnız kassa metodunun tətbiqi zamanı Olunur

275 Şübhəli borclar üzrə ehtiyat gəlirdən çıxılan xərclərə aid edilirmi?

- Mənfəət hesabına yaradıla bildikdə
- Edilir
- Edilmir
- Yalnız müəssisənin sərəncamında qalan mənfəət hesabına yaradıla bilər
- Qanunvericilikdə müəyyən edilmiş həddə edilir

276 Satış pulunun “yükləmə üzrə” (hesablama) metodu ilə uçota alındığı hallarda müəssisələr şübhəli borclar üzrə ehtiyat yaratmaq hüququna malikdirlər?

- Nadir hallarda malikdir
- Malikdirlər
- Yalnız “ödəmə üzrə” (kassa) metodunun tətbiqi zamanı malikdirlər
- Malik deyillər
- Hər iki metodun tətbiqi zamanı malikdirlər

277 Əgər müəssisə satışdan olan gəlirləri məhsulların yüklənməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi faktı üzrə müəyyən edərsə, onda bu halda vergilərin ödənilməsi üzrə öhdəlik nədən asılı olmayaraq yaranır?

- İşlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı
- alıcılardan (debitorlardan) pul vəsaitlərinin alınması faktından
- yüksəlmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı
- alıcıların (debitorların) pul vəsaitlərini ödəmək öhdəliyinin yaranması faktı
- malların yüklənməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı

278 Tikinti müəssisələrində, elmi-tədqiqat və sınaq-konstruksiya işləri ilə məşğul olan sahələrdə yerinə yetirilmiş işlər bir neçə mərhələdən ibarət olduğu üçün satış pulu kimi nə qəbul edilir?

- Yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi üzrə
- yüksəlmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı
- malların yüklənməsinin hər bir mərhələ üzrə yerinə yetirilmiş işlərin ödənişi üzrə
- hər bir mərhələ üzrə yerinə yetirilmiş işin ödənişi

- malların yüklenməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı

279 Əksər müəssisələr hesablama metodunu (“yükləmə üzrə”) tətbiq edirsə, onda məhsulların satışından olan gəlirlər hansı fakt üzrə uçota alınırlar?

- Göstərilən xidmətlərin dəyərinin ödənişi faktı üzrə
- malların yüklenməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı üzrə
- işlərin yerinə yetirilməsinin hər bir mərhələ üzrə ödənişi üzrə
- malların yüklenməsinin hər bir mərhələ üzrə yerinə yetirilmiş işlərin ödənişi üzrə
- yüklənmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı üzrə

280 Hansı halda əmlak (mal, məhsul, iş, xidmət) və əmlak hüququ əvəzsiz olaraq alınmış hesab olunur?

- əmlakın alınması və sonradan geri qaytarılması
- həmin əmlakın alınması onu alan tərəfdə geri qaytarmaq və ya onun dəyərini ödəmək, yaxud onu verən tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın
- həmin əmlakın alınması onu alan tərəfdə geri qaytarmaq və ya onun dəyərini ödəmək, yaxud onu alan tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın
- həmin əmlakın alınması onu alan tərəfdə geri qaytarmaq və ya onun dəyərini almaq, yaxud onu verən tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın
- həmin əmlakın alınması onu alan tərəfdə geri satmaq və ya onun dəyərini ödəmək, yaxud onu verən tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın

281 Vergi qanunvericiliyinə əsasən hansı əməliyyatlar mal, iş və xidmətlərin satışı kimi qiymətləndirilir?

- İşlərin görülməsi və xidmətlərin göstərilməsi
- əvəzi ödənilməklə və ya əvəzsiz olaraq mallara görə mülkiyyət hüququnun bir şəxs tərəfindən digərinə verilməsi, bir şəxs tərəfindən digərinə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
- əvəzi ödənilməklə və ya əvəzsiz olaraq mallara görə sənədlərin bir şəxs tərəfindən digərinə verilməsi, bir şəxs tərəfindən digərinə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
- əvəzi ödənilməklə mallara görə mülkiyyət hüququnun bir şəxs tərəfindən digərinə verilməsi, bir şəxs tərəfindən digərinə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
- əvəzi ödənilməklə və ya əvəzsiz olaraq mallara görə sənədlərin bir şəxs tərəfindən digərinə verilməsi və əvəzində işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)

282 Satışdan olan gəlirlər hansı gəlirlərdən formalaşır?

- Azqiymətli və tezköhnələn əşyaların satışından gəlirlər
- satılmış məhsullara (mallara, işlərə, xidmətlərə) görə alıcılardan (sifarişçilərdən) daxil olmuş pul vəsaitlərindən
- satılmış məhsullara (mallara) görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
- qiymətli kağızların satışından və satılmış məhsullara (mallara) görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
- materialların, azqiymətli və tezköhnələn əşyaların satışından olan vəsaitlərindən

283 Əsas fəaliyyətdən olan gəlirlər hansı gəlirlərdən formalaşır?

- Qeyri-maddi aktivlərin satışından olan gəlirlər
- məhsulların (işlərin, xidmətlərin), dövriyyədənkənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) və digər aktivlərin satışından olan gəlirlərdən
- məhsulların, dövriyyədənkənar aktivlərin satışından olan gəlirlərdən və satışdankənar gəlirlərdən
- məhsulların (işlərin, xidmətlərin), dövriyyədənkənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) satışından olan gəlirlərdən
- dövriyyədənkənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) və digər aktivlərin satışından olan gəlirlərdən

284 Hansı gəlirlər əsas fəaliyyətdən olan gəlirlər adlanır?

- İnvəntarların satışından olan gəlirlər
- Bilavasitə müəssisə fəaliyyətinin sahəvi xüsusiyyəti ilə bağlı olan məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər
- Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər və satışdankənar gəlirlər
- Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər

- Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər və əməliyyat gəlirləri

285 Formalaşma dövrünə görə gəlirlər necə qruplaşdırılır?

- Cari dövrün gəlirləri
- əvvəlki dövrün gəlirləri, hesabat dövrünün gəlirləri və planlaşdırılmış dövrün gəlirləri (planlaşdırılan gəlir)
- əvvəlki dövrün gəlirləri, hesabat rübündə əldə edilən gəlirlər, satışdankənar gəlirlər
- hesabat ilində əldə edilən gəlirlər hesabat rübündə əldə edilən gəlirlər, hesabat ayında əldə edilən gəlirlər
- əvvəlki dövrün gəlirləri, cari dövrün gəlirləri, proqnozlaşdırılan gəlirlər

286 Vergiyə cəlb olunma xarakterinə görə gəlirlər neçə cür olur?

- Vergiyə cəlb olunmayanlar
- vergiyə cəlb olunanlar və vergiyə cəlb olunmayanlar
- satış pulu hesabına ödənilənlər və vergiyə cəlb olunmayanlar
- vergiyə cəlb olunanlar və maliyyə nəticələrinə aid edilənlər
- vergiyə cəlb olunanlar və məhsulların satış qiymətinə daxil edilənlər

287 Satışdankənar gəlirlərə aşağıdakılardır:

- aktivlərin yenidən qiymətləndirilməsindən olan zərərlər (dövriyyədənkənar aktivlər istisna olmaqla);
- müəssisəyə dəymış zərərin ödənişi kimi daxil olmuş ödəmələr;
- iddia müddəti başa çatmış debitor və deponent borcları;
- pul vəsaitləri (xarici valyutadan başqa) və məhsullar istisna olmaqla, əsas vəsaitlər və digər aktivlərin satışından olan gəlirlər;
- müəssisə aktivlərinin ödənişli əsaslarla müvəqqəti istifadəyə verilməsindən olan gəlirlər;

288 Əməliyyat gəlininə aşağıdakılardır daxildir:

- müəssisə aktivlərinin ödənişli əsaslarla müvəqqəti istifadəyə verilməsindən olan gəlirlər; digər müəssisələrin nizamnamə kapitalında iştirakla əlaqədar daxil olmalar (faiz və qiymətli kağızlar üzrə gəlirlər də daxil olmaqla);
- Bütün cavablar düzdü
- birgə fəaliyyətdən olan gəlirlər (sadə yoldaşlıq müqaviləsi üzrə);
- ödənişli əsaslarla ixtira, müəssisə nümunəsinə görə patent və digər intellektual mülkiyyətə görə hüququn verilməsindən olan daxil olmalar;
- məzənnə fərqləri;

289 Sair daxil olmalar hansı gəlirlərdən formalaşır?

- əməliyyat gəlirləri, satışdankənar gəlirlər, fövqəladə gəlirlər.
- Bütün cavablar düzdü
- əsas vəsaitlərin satışından olan gəlirlər, digər aktivlərin satışından olan gəlirlər, fövqəladə gəlirlər
- məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər, sair daxil olmalar, fövqəladə gəlirlər.
- müəssisənin pul vəsaitlərinin istifadəyə verilməsindən olan gəlirlər, əməliyyat gəlirləri, satışdankənar gəlirlər

290 Əmələgəlmə mənbəyinə görə gəlirlər necə qruplaşdırılır?

- fövqəladə gəlirlər
- məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər
- əməliyyat gəliri
- Bütün cavablar düzdü
- satışdankənar gəlirlər

291 Maliyyə fəaliyyətdən olan gəlirlər hansı mənbədən formalaşır?

- Material dəyərlilərinin satışından olan gəlirlər
- kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınından, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- birgə fəaliyyətdən və satışdankənar əməliyyatlardan olan gəlirlər
- məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən

- qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər

292 İvestisiya fəaliyyətdən olan gəlirlər hansı mənbədən formalaşır?

- Əsas vəsaitlərin satışından olan gəlirlər
- qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
- birgə fəaliyyətdən və satışdan kənar əməliyyatlardan olan gəlirlər
- kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınınadan, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər

293 Əsas fəaliyyətdən olan gəlirlər hansı mənbədən formalaşır?

- Qeyri aktivlərin satışından olan gəlirlər
- məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
- kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınınadan, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- birgə fəaliyyətdən olan gəlirlər

294 Fəaliyyət növlərinə görə gəlirlər aşağıdakı mənbələrdən daxil olur:

- xidmətlərin göstərilməsindən olan gəlirlər;
- investisiya fəaliyyətdən olan gəlirlər; əsas fəaliyyətdən olan gəlirlər; maliyyə fəaliyyətdən olan gəlirlər;
- Bütün cavablar səhvdi
- Bütün cavablar düzdü
- ticarət fəaliyyətdən olan gəlirlər;

295 Fəaliyyət sahələrinə görə gəlirlər aşağıdakı kimi qruplaşdırılır:

- xidmətlərin göstərilməsindən olan gəlirlər;
- istehsalat fəaliyyətdən olan gəlirlər;
- Bütün cavablar düzdü
- investisiya fəaliyyətdən olan gəlirlər;
- əsas fəaliyyətdən olan gəlirlər;

296 Müəssisənin gəlirləri nədən asılı olaraq müxtəlif əlamətlər üzrə təsnifləşdirilir?

- Satışın nəticəsindən
- müəssisə fəaliyyətinin istiqamətindən (əsas, investisiya, maliyyə)
- maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrindən
- gəlirlərin əldə edilmə mənbələrindən
- müəssisədə idarəçilik və vergitutma sisteminin effektivliyindən

297 Vergitutma bazası hesablanarkən nəzərə alınmayan xərclər hansılardır?

- əyləncə və yemək xərcləri, eləcə də işçilərin mənzil və digər sosial xarakterli xərcləri;
- Bütün cavablar düzdü
- kommersiya fəaliyyəti ilə bağlı olan xərclər;
- qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər;
- ehtiyat fondlarına ayırmaların məbləği;

298 Vergi auditinin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün dövlət vergi orqanlarına hansı səlahiyyətlər və nəzarət tədbirlərinin həyata keçirilməsi verilmişdir?

- zəruri hallarda ekspertiza təyin etmək, tərcüməçi və müşahidəçi dəvət etmək;
- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edilən ərazi və binalara daxil olmaq;
- vergi ödəyicisinin ərazi, bina, sənəd və əşyalarının baxışını keçirmək;
- yoxlama üçün zəruri olan əşyaları tələb etmək;
- sənəd və nümunə kimi əşyaları götürmək;

299 Maya dəyərinin formallaşmasının düzgünlüyünü yoxlayarkən hansı uçot registrlərinin məlumatlarından istifadə etmək lazımdır ?

- Müvafiq cədvəl və jurnal – orderlərin
- 10, 10/1 və 10a №li jurnal-orderlərin
- 1 və 2 №li jurnal-orderlərin və 16, 16a №li cədvəllərin
- 10, 10/1 və 10a №li jurnal-orderlərin
- 10, 10/1 №li cədvəllərin və 16, 16a №li cədvəllərin

300 Vergi müfəttişi xərclərin hansı hesabların kreditindən maya dəyərinin formalasdığı hansı məsrəf hesablarına silindiyini və onların uçot registrlərində eks olunmasının qanuna uyğunluğunu müəyyən etmək üçün nəzarət prosesini hansı mərhələlərdə aparmalıdır?

- Məsrəflərin satılmış və dəyəri ödənilməmiş hazır məhsullar arasında bölüşdürülməsinin düzgünlüyünün yoxlanması
- Məsrəflərin alınmış və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüyünün yoxlanması;
- Bütün cavablar düzdü
- Məsrəflərin satılmış (yüklənmiş) və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüyünün yoxlanması;
- Gəlirlərin tərkibini formalasdıran xərclərin düzgünlüyünün yoxlanması;

301 Məhsulun maya dəyərinin audit yoxlamasının əsas məqsədi nədən ibarətdir?

- Maya dəyərinin düzgün təyin olunmasını yoxlamaqdan
- Məhsul istehsalına çəkilən məsrəflərin məqsədyönüyü üzərində nəzarətdən, onların nə dərəcədə əsaslı olmasının müəyyən edilməsindən və məsrəflərin qanuniliyinin yoxlanmasından
- Məhsul istehsalı və satışına çəkilən məsrəflərin məqsədyönüyü üzərində nəzarətdən, onların nə dərəcədə smetalara uyğun olmasının müəyyən edilməsindən
- Məhsul istehsalı və satışına çəkilən məsrəflərin məqsədyönüyü üzərində nəzarətdən, onların nə dərəcədə əsaslı olmasının müəyyən edilməsindən və məsrəflərin qanuniliyinin yoxlanmasından
- Məhsul satışına çəkilən məsrəflərin məqsədyönüyü üzərində nəzarətdən, onların nə dərəcədə əsaslı olmasının müəyyən edilməsindən və məsrəflərin qanuniliyinin yoxlanmasından

302 Auditor, əməyin ödənişini yoxlayarkən nəzərə almalıdır ki, qeyri-istehsal sferasında çalışan işçilərin əməyinin ödənişi üzrə xərclər. Məhsulun maya dəyərinə daxil edilmir.

- Məhsulun maya dəyərinə daxil edilir
- Yalnız məsrəflərin uçotunun hesablama metodunun tətbiqi zamanı məhsulun maya dəyərinə daxil edilir
- Yalnız məsrəflərin hesablama metodunun tətbiqi zamanı məhsulun maya dəyərinə daxil edilir.
- Məhsulun maya dəyərinə daxil edilmir və xüsusi maliyyələşmə mənbəyi hesabına ödənilir
- Yalnız məsrəflərin uçotunun kassa metodunun tətbiqi zamanı məhsulun maya dəyərinə daxil edilir

303 Hesablaşma hesabından ödənilmiş və maya dəyərinə daxil edilmiş məbləğlərin düzgünlüyünün yoxlanması üçün auditor hansı informasiya bazasından istifadə etməlidir:

- 10, 10/1 və 10a №li jurnal-orderlərin məlumatlarından
- Baş kitabın müvafiq jurnal-orderlərin ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №li yiğma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
- 2№li jurnal-orderdən, bank çıxarışlarından və ödənişlərin həyata keçirilməsini təsdiq edən ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən

304 Auditor əsas vəsaitlərin qrupları üzrə tətbiq edilmiş amortizasiya normalarının düzgünlüyünü yoxlayarkən hansı məsələləri təhlil etməlidir?

- Amortizasiya olunan əsas vəsaitlər haqqında məlumatların nə dərəcədə etibarlı olmasını
- Başa çatmış tikinti obyektlərinin balansa ucota alınmasının nə dərəcədə əsaslı olub-olmamasını
- İstismara yeni verilmiş və istismardan çıxan əsas vəsaitlər üzrə ilkin amortizasiya məbləğlərinin vaxtında korrektə edilib-edilməməsini
- Bütün cavablar düzdü

- Uçot məlumatlarının düzgünlüğünün yoxlanması

305 Maya dəyərinin audit zamanı xammal və materiallar üzrə xərclərin düzgün müəyyən edilməsinə nəzarət etmək üçün auditor hansı hesablarda aparılmış mühasibat yazılışlarına diqqət yetirməlidir?

- 221, 222 sayılı hesablarında
- 201, 601 sayılı hesablarında
- 201, 202, 202.10, 721, 202.11 sayılı hesablarında
- 201, 204, 211.1 sayılı hesablarında
- 201, 201.4 sayılı hesablarında

306 Yoxlamanın gedişati zamanı auditor müəssisənin sərəncamında qalan mənfəət hesabına ödənilməli olan aşağıdakı xərclərin məhsulun maya dəyərinə daxil edilib-edilməməsinə diqqət yetirməlidir:

- Bütün cavablar düzdü
- Norma daxilində hesablanan faizlər.
- Məsrəflərin tərkibi haqqında qaydada nəzərdə tutulmuş məqsədlər üçün alınmış bank kreditləri üzrə faizlər.
- Ətraf mühitə normadan artıq tullantılara görə ödənilən cərimələr;
- Müəyyən edilmiş normativlərdən artıq (müvafiq təsdiqedici sənədlər olmadıqda) xərclər;

307 Vergi müfəttişi məhsul istehsalı və satışına çəkilən məsrəflər üzərində nəzarət prosesini aşağıdakı mərhələlərdə aparmalıdır:

- Məsrəflərin satılmış və yüklənmiş hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüğünün yoxlanması;
- Bütün cavablar düzdü
- Uçot və plan məlumatlarının düzgünlüğünün yoxlanması
- Məsrəflərin satılmış və dəyəri ödənilməmiş hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüğünün yoxlanması.
- Məsrəflərin satılmış (yüklənmiş) və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüğünün yoxlanması;

308 Bitməmiş istehsalatın audit yoxlamasının gedişati zamanı müfəttiş aşağıdakılari yoxlamalıdır?

- Bitməmiş istehsalatın uçotunun vəziyyəti, vaxtında və düzgün inventarizasiya olunması, inventarizasiya nəticələrinin protokolda əks etdirilməsi və qiymətləndirilməsinin düzgünlüyü
- Uçota alınmayan zay məhsulların qiymətləndirilməsinin düzgünlüyü.
- Polufabrikat, detal və hissələrin qorunub saxlanması və uçota alınmayan zay məhsulların qiymətləndirilməsinin düzgünlüyü
- Bitməmiş istehsalatın uçotunun vəziyyəti, vaxtında və düzgün inventarizasiya olunması, inventarizasiya nəticələrinin mühasibat ucğundə əks etdirilməsinin və qiymətləndirilməsinin düzgünlüyü
- İstehsal uçotunun vəziyyəti, vaxtında və düzgün inventarizasiya olunması, inventarizasiya nəticələrinin aktda əks etdirilməsi və qiymətləndirilməsinin düzgünlüyü

309 Material məsrəflərinin məhsulun maya dəyərinə silinməsi yoxlanarkən auditor aşağıdakılara diqqət yetirməlidir:

- istehsalatda zay məhsulun uçotunun aparılıb-aparılmaması və zaydan olan itkilərin hara silinməsinə;
- Qeyri qaytarılan tullantıların qiymətləndirilməsi və silinməsinin düzgünlüğünə
- Bütün cavablar düzdü
- konkret məhsul növünün istehsalına aid olmayan materialların istehsalata silinib-silinməməsinə;
- təsdiq edilmiş material məsrəf normalarının mövcudluğu və onların istehsalata faktiki olaraq necə silinməsinə;

310 Məhsulların məhsulun maya dəyərinə silinməsinin düzgünlüyü yoxlanarkən aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:

- Bütün cavablar düzdü
- birbaşa xərclərin silinməsi və onların kalkulyasiya obyektləri üzrə bölüşdürülməsinə;
- məsrəf elementləri üzrə maya dəyərinin formallaşmasına;
- Məsrəflərin hesabat dövrləri üzrə məhdudlaşdırılması
- qeyri-istehsal təyinatlı məhsulların maya dəyərinə aid edilən məsrəflərin sənədlərlə rəsmiləşdirilməsinə

311 Məhsulların maya dəyərinə silinməsinin düzgünlüyü yoxlanarkən aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:

- məsrəfləri uçota alan hesablarda əks olunmuş xərclərin sənədli təsdiqinə;
- məsrəflərin həyata keçirilmə vaxtının hesabat dövrünə müvafiqliyinə;
- müəssisənin mənfəətinə aid edilən məsrəflərin məhsulun maya dəyərində olmamasına;
- Bütün cavablar düzdü
- bəzi xərc növlərinin (ezamiyyət, nümayəndəlik, reklam, kadrların hazırlanması və yenidən hazırlanması, auditor xidmətləri üzrə faktiki xərclər) maya dəyərinə aid edilməsi normalarına müvafiqliyinə;

312 Maya dəyərinin formallaşmasının düzgünlüyü üzərində nəzarət edilməsi üçün auditor, informasiya mənbəyi kimi nələrdən istifadə etməlidir?

- Baş kitabdan (dövriyyə balansından), 16, 16a və 10a №-li yiğma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №-li yiğma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
- Pul vəsaitləri kitabından, 1 və 2 №-li jurnal-orderin sənədlərindən
- Kassa kitabdan, 1 və 2 №-li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №-li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən

313 Maya dəyərinin auditı qarşısında aşağıdakı vəzifələr durur:

- Maya dəyərini formalasdıran məsrəflərin tərkibinin dəqiqləşdirilməsi;
- Məsrəflərin satılmamış mal qalıqları arasında düzgün bölüşdürülməsinin düzgünlüğünün müəyyən edilməsi;
- Məsrəflərin uçotu üzrə əməliyyatların mühasibat ucotunda əks etdirilməsinin düzgünlüğünün yoxlanması.
- Maya dəyərini formalasdıran məsrəflərin tərkibinin təsnifləşdirilməsi;
- Məsrəflərin satılmış (yüklənmiş) və mal qalıqları arasında düzgün bölüşdürülməsinin düzgünlüğünün müəyyən edilməsi;

314 Baş mühasibin imzası olmadan əmtəə-material dəyərlilərinin və pul vəsaitinin qəbulu və verilməsi üçün sənədlərin tərtibi hüquqi cəhətdən qəbul edilirmi?

- Qanunla icazə verilmir
- Qəbul edilmir
- Ehtimal olunur
- Qəbul edilir
- Hə və yox

315 Mühasibat ucotunun göstəricilər sistemi dedikdə nə başa düşülür?

- Hesablarda formalasan sintetik və analitik hesabların göstəriciləri
- Dəyişən kəmiyyət əhəmiyyətinə malik müəyyən edilən keyfiyyət səviyyəsi
- Mühasibat hesabatını formalasdırmaq məqsədilə Baş kitab hesablarının və analitik hesabların qruplaşdırılmış göstəriciləri
- Mühasibat balansında əks etdirilən göstəricilərin müvəfqəti göstəriciləri
- Hesablarda əks etdirilən ucot göstəriciləri

316 Iqtisadi subyektlər üzrə mühasibat ucotunun aparılması hansı dövrə təsadüf edir?

- Təsis sənədinə əsasən ilk istehsal aparıldığı dövrə
- Təsis nizamnaməsinin qeydə alındığı dövrə
- Baş mühasibin təyin olunduğu dövrə
- Təsis iclasının aparıldığı dövrə
- Müəssisənin fəaliyyətə başladığı dövrə

317 Dövlətin idarəetmə sistemi mühasibat ucotunun qurulmasına necə təsir göstərir?

- Beynəlxalq ucot və hesabat standartlarını tətbiq etmək yolu ilə
- Bir başa

- Seçmə variantını tətbiq etməklə
- Dolayı yolla
- Mühasibat uçotu haqqında” qanunun tələblərinə uyğun gəlməyən yolla

318 Təşkilatda baş mühasib hansı hallarda kassir vəzifəsini yerinə yetirə bilər?

- Qanunla nəzərdə tutulduqda
- Kiçik müəssisələrdə
- Rəhbərin sərəncamı ilə
- Bütün təşkilatlarda
- Bələdiyyə müəssisələrində

319 Baş mühasib işdən çıxarılan zaman onun fəaliyyətini yoxlamaq tələb olunurmu?

- Yeni qəbul edilən baş mühasib tələb etdikdə
- Mütləq
- Vəziyyət tələb etsə
- Tələb olunmur
- Rəhbərin sərəncamı olduqda

320 Mühasibat uçotunun aparılmasında neçə təşkilati formadan istifadə edilir?

- 6.0
- 2.0
- 5.0
- 3.0
- 4.0

321 Azərbaycanda mühasibat uçotunun təkmilləşdirilməsi hansı amilin təsiri ilə əlaqədar olmuşdur?

- Bazar münasibətlərinin ölkədə formallaşması ilə
- Yuxarıda sadalanan amillərin məcmuu ilə
- Xarici təşkilatların iş təcrübəsi ilə
- Təşkilatın fəaliyyətinin iqtisadi həyatının dəyişməsi ilə
- Təsərrüfat subyektlərinin hüquqi bazasının dəyişməsi ilə

322 Mühasibat uçotunun aparılmasının təşkilati formaları normativ sənədlərdə neçə variantda nəzərdə tutulur?

- Üç
- Dörd
- Beş
- İki
- Altı

323 Qanuna əks olan əməliyyatlar üzrə sənədlərin tərtibində Baş mühasib necə hərəkət etməlidir?

- Rəsmiləşdirilən sənəd qanuna uyğun olduqda qəbul edilməli
- Rəsmiləşdirilən sənəddə ikinci dərkənar olduqda onu qəbul və icra etməli
- Rəhbərliyə qaytarmalı
- Rəsmiləşdirilən sənədi qəbul və icra etməli
- İcra etməməli

324 Mühasibat uçotunun təşkilinə kim cavabdehlik daşıyır?

- Yuxarı təşkilat
- Təşkilatın rəhbəri
- Baş mütəxəssis
- Sahibkar

- Baş mühəsib

325 Mühəsibat uçotunun təşkili dedikdə nə başa düşülür?

- Mühəsibat uçotu və hesabatının beynəlxalq standartlarının tətbiqinə nail olmaq
- Mühəsibat uçotunun təşkilinə dair əsas qayda və üsullara riayət etmək
- Mühəsibat uçotunun prinsiplərinə riayət etmək
- Mühəsibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunun mühəsibatlığının aparılmasına dair qarşıya qoyulan tələblərə riayət etmək
- Mühəsibat uçotunun aparılmasının əsas variantlarını seçmək

326 Mühəsibat uçotunun təşkilində hansı əsas məqsəd əsas götürülür?

- Nəzarət edici orqanların müəssisə və təşkilatların fəaliyyətini göstərən informasiyalarla təminatı
- İstifadəçilərin, imkanlarından asılı olmayaraq zəruri informasiyalarla təminatı
- Xarici istifadəçilərin zəruri informasiyalarla təminatı
- Daxili istifadəçilərin zəruri informasiyalarla təminatı
- Müəssisə və təşkilatların zəruri informasiyalarla təminatı

327 Təşkilatda mühəsibat uçotu necə aparılır?

- Təşkilat rəhbəri ilə birlikdə fəaliyyət göstərmək kimi
- 1, 2, 3, 4 maddələrdə verilən şərtlər kimi
- Şətli mühəsib kimi
- Struktur bölmələri kimi mühəsibat xidməti kimi
- Mərkəzləşdirilmiş mühəsib kimi

328 Baş mühəsib vəzifəsi kim tərəfindən təyin edilir?

- Sahibkar
- Təşkilatın rəhbəri
- Mülkiyyətçinin nümayəndəsi
- Yuxarı təşkilat
- Təşkilatın ümumi icası

329 Aşağıdakı vəsait mənbələrinin hansıları borc alınmış vəsaitlərə aid edilir?

- Qısa müddətli bank kreditləri
- Təşkilatın hesablaşmalar üzrə öhdəlikləri
- Qısa və uzunmüddətli bank kreditləri
- Bank kreditləri, borclar və kreditor borcları
- Təşkilatın uzunmüddətli öhdəlikləri

330 Formalaşma mənbəyinə görə təşkilatın əmlakları necə qruplaşdırılır?

- Məqsədli maliyyələşmə və mənfəət
- Kapital, ehtiyat və uzunmüddətli ehtiyatlar
- Hesablaşmalardakı öhdəliklər, borclar və bank kreditləri
- Xüsusi və borc öhdəlikləri
- Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə

331 Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir?

- Debitor borcları və pul vəsaitləri
- Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar
- Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar
- Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri
- Bir ildən çox xidmət edən əşyalar

332 Əmlaklar tərkibi və yerləşməsinə görə necə qruplaşdırılır?

- Maliyyə qoyuluşları və pul vəsaitləri
- Əsas, pul və maliyyə qoyuluşları
- Qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və pul vəsaitləri
- Yayındırılmış dövriyyə vəsaitləri və maliyyə aktivləri
- Əsas, dövriyyə, pul vəsaitləri; hesablaşmalarla olan vəsaitlər (debitor borcları)

333 Mühasibat uçotunun obyektləri hansılardır?

- Ayrı-ayrı növlərinə görə detallaşdırılmış qruplar üzrə təsnifləşdirilmiş iqtisadi resurslar
- Təşkilatın və onun bölmələrinin təsərrüfat fəaliyyəti
- Təchizat, istehsal və satış nəticələrinə aid edilən nailiyyətlər
- Təsərrüfat əməliyyatları və onların təchizat, istehsal, satış və maliyyə nəticələrinə dair əldə edilən nailiyyətlər
- Təşkilatın əmlakı, öhdəlikləri və iş fəaliyyəti prosesində baş verən təsərrüfat əməliyyatları

334 Mühasibat uçotunun predmetinə nələr daxildir:

- Təsərrüfat əməliyyatları
- Təşkilatın əmlakı və onların yaranma mənbələri
- Nəzərdə tutulan planların (tapşırıqların) yerinə yetirilməsi məqsədilə təşkilatın pulla ifadə olunan əmlakının, onların mənbələrinin, təsərrüfat əməliyyatlarının və fəaliyyət nəticələrinin tərkib və yerləşməsinə görə lazım olan vəsaitin məcmuu
- Məhsul istehsalına çəkilən və onlarla bağlı olan məsrəflər
- Təşkilatın təsərrüfat fəaliyyəti

335 "Mühasibat uçoti haqqında" Qanuna müvafiq olaraq təşkilatın baş mühasibini kim təyin edir?

- Menecer
- Yuxarı təşkilatın rəhbəri
- Mülkiyyətçilərin ümumi iclası
- Əmək kollektivinin qərarı
- Təşkilatın rəhbəri

336 Mühasibat xidmətinin vəzifəsi və təşkili, hansı daxili sənədlə rəsmiyyətə salınır?

- Təşkilat rəhbərinin əmri ilə
- Uçot siyaseti haqqında əmrlə
- Menecerin göstərişi ilə
- Yuxarı təşkilatın sərəncamı ilə
- Mühasibatlıq haqda əsasnamə ilə

337 Mühasibat uçotunun normativ tənzimlənməsi sisteminin səviyyəsini açıqla:

- Mühasibat uçotunun normativ tənzimlənməsinin ikimərhələli sistemi
- Mühasibat uçotunun normativ tənzimlənməsinin dördmərhələli sistemi
- Mühasibat uçotunun normativ tənzimlənməsinin beşmərhələli sistemi
- Mühasibat uçotunun normativ tənzimlənməsinin birmərhələli sistemi
- Mühasibat uçotunun normativ tənzimlənməsinin üçmərhələli sistemi

338 "Mühasibat uçoti haqqında" Qanun tənzimləmə obyekt kimi necə çıxış edir?

- Mühasibat uçotunun başqa elementlərinin düzgülüyünü təmin edən kimi
- Mühasibat müşahidəsi üzrə obyektlərin qruplaşdırılması kimi
- Mühasibat uçotu hesabatının təşkili və metodologiyası kimi
- Mühasibat uçotu üzrə hesabların açılmasına imkan yaradan kimi
- Mühasibat uçotunun ayrı-ayrı obyektlərinin metodologiyası kimi

339 Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun konsepsiyası neçə bölmədən ibarətdir

- 6.0

- 10.0
- 7.0
- 5.0
- 9.0

340 Maliyyə hesabatlarının beynəlxalq standartlarına müvafiq olaraq mühasibat uçotunun islahatı Programı neçə bölmədən ibarətdir?

- Beş
- Dörd
- Yeddi
- Altı
- İki

341 “Mühasibat uçotu haqqında” Qanuna müvafiq olaraq mühasibat uçotunun təşkilinə kim məsuliyyət daşıyır?

- Yuxarı təşkilat
- Təşkilatın mülkiyyətçisi
- Menecer
- Təşkilatın rəhbəri
- Baş mühasib

342 Azərbaycan Respublikasında mühasibat uçotuna ümumi metodoloji rəhbərlik kim tərəfindən yerinə yetirilir?

- Vergilər Nazirliyi
- Mərkəzi bank
- Respublika prezidentinin işlər idarəsi
- Maliyyə Nazirliyi
- Sosial Müdafiə Fondu

343 Qanunvericilik səviyyəsində muhasibat uçotu hansı normativ sənədlə tənzimlənir?

- Mühasibat uçotunun hesablar planı ilə
- Mühasibat uçotu haqda əsasnamə ilə
- Ayrı-ayrı nazirlik, komitə və çirkətlərin hazırladığı təlimatla
- Maliyyə nazirliyinin hazırladığı göstəriş, əmr və təlimatlarla
- “Mühasibat uçotu haqqında” qanunla

344 Mühasibat uçotunun normativ tənzimlənməsi hansı səviyyədə təşkil edilir?

- İkinci səviyyə
- Birinci səviyyə
- Üçüncü səviyyə
- Dördüncü səviyyə
- Bütün səviyyələrin məcmuu

345 Yeni təsərrüfatlılıq şəraitində mühasiblər hansı istiqamətdə ixtisaslaşırlar?

- Idarəetmə və maliyyə uçotu, asılı olmayan mühasibatlıq və pedaqoji fəaliyyət
- Audit fəaliyyəti və büdcə təşkilatlarında uçot
- Maliyyə uçotu və audit
- Maliyyə uçotu və pedaqoji fəaliyyət
- Idarəetmə və maliyyə uçotu

346 Peşəkar mühasib etikasının kodeksi nədir?

- Təmizlik və obyektivlik

- Təmizlik və müstəqillik
- Obyektivlik və təmizlik
- Obyektivlik, müstəqillik, səlahiyyətlilik və təmizlik
- Səlahiyyətlilik və təmizlik

347 “Mühasibat uçotu haqda” Qanun anlayışını xarakterizə et:

- Mühasibat uçotunun təkmilləşdirilməsi üçün əsas sayılır
- Mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır
- Bu mühasibat uçotunun gələcək inkişafını əhatə edir
- Bu müasir təsərrüfatçılıq şəraitində mühasibat uçotunun gələcəkdə təkmilləşdirilməsi üçün əsas bazadır
- Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun inkişafı və təkmilləşdirilməsi və onun Beynəlxalq uçot standartlarına uyğunlaşdırılması üçün əsas baza hesab edilir

348 Azərbaycanda mühasibat uçotu haqda Qanun hansı səviyyəyə daxil edilir?

- Birinci və ikinciyə
- İkinciyə
- Üçüncüyə
- Birinciyə
- Dördüncüyə

349 “Mühasibat uçotu haqda” qanun neçə fəsildən ibarətdir?

- Üç
- Beş
- İki
- Altı
- Dörd

350 Dinamik uçotun əsas məqsədi nədən ibarətdir?

- Sintetik və analitik uçotun aparılmasında tələb olunan qaydaları təmin etmək
- Maliyyə nəticəsinin müəyyən olunmasını aparmaq
- Müəssisənin əmlakının mümkün olan qiymətlə ucotunu təşkil etmək
- Mülkiyyətçinin əmlak vəziyyətinin təyin olunmasını təyin etmək
- Uçotun aparılmasında ardıcılılığı təmin etmək

351 “İnventarlaşma zamanı uçota alınmayan əsas vəsaitlər mədaxil edilir” təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

- Birinci və ikinci dəyişməyə
- Üçüncü dəyişməyə
- İkinci dəyişməyə
- Birinci dəyişməyə
- Dördüncü dəyişməyə

352 “Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir” təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

- İkinci və üçüncü dəyişməyə
- Dördüncü dəyişməyə
- İkinci dəyişməyə
- Birinci dəyişməyə
- Üçüncü dəyişməyə

353 Fəaliyyət prosesinin uçotunda mühasibat uçotu, hansı obyektlərin ayrılmاسını tələb edir?

- Təşkilatın maliyyə qoyuluşlarının

- Kapitalın dövriyyəsinin
- Təşkilatın öhdəliklərinin
- Təşkilatın əmlakının
- Təşkilatın cəlb edilmiş vəsaitlərinin

354 Qərb uçotunun balans bərabərliyi hansı şəkildə xarakterizə edilir?

- Aktivlər = xüsusi kapital
- Aktivlər = xüsusi kapital + öhdəlik
- Aktivlər – öhdəlik = xüsusi kapital
- Aktivlər = Passivlər
- Aktivlər = xüsusi kapital - öhdəlik

355 Materialların istehsalata buraxılışı əməliyyatı nəyi əks etdirir?

- Balansın valyutasını bərabərləşdirir
- Balansın valyutasını dəyişmir
- Balansın valyutasını azaldır
- Balansın valyutasını artırır
- Balansın valyutasını həm artırır həm də azaldır

356 Balansın düzgün strukturunu verin:

- Aktivdə iki bölmə və passivdə dörd bölmə
- Aktivdə iki bölmə və passivdə üç bölmə bölmə
- 3Aktivdə üç bölmə və passivdə iki bölmə
- Aktivdə üç bölmə və passivdə üç
- Aktivdə dörd bölmə və passivdə üç bölmə

357 Balansın aktiv və passivi tam necə təyin edilir?

- Passiv-müəssisə və təşkilatlara məxsus əmlakların əmələ gəlmə mənbələrini, aktiv isə əmlakların vəziyyətini formalasdırıq göstəricilər sistemidir
- Aktiv-təşkilatın əmlakının tərkib və yerləşməsini əks etdirən sol tərəfdən, passiv-xüsusi kapital və öhdəliklərin eləcədə onların məqsədli təyinatını əks etdirən sağ tərəfdən ibarətdir
- Balansın aktivini sol tərəfdə, passivini isə sağ tərəfdə yerləşir
- Aktiv-əmlakın tərkib və yerləşməsini, passiv isə xüsusi kapital və öhtəliklərin eləcədə onların məqsədli təyinatını əks etdirən göstəricilər sistemidir
- Passiv-xüsusi kapital və cəlb edilmiş vəsaitləri, aktiv isə müəssisəyə məxsus vəsaitlərin hərəkətini əks etdirən bir sistemdir

358 Qarşidakı xərclər və ödəmələr üçün ehtiyatlar hesabına “İşçilərə məzuniyyət hesablanmışdır” təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

- Dördüncü dəyişməyə
- İlkinci dəyişməyə
- Üçüncü dəyişməyə
- Birinci dəyişməyə
- Həm birinci həmdə üçüncü dəyişməyə

359 “Malsatanlardan daxil olmuş materiallar mədaxil edilmişdir” təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

- Dördüncü dəyişməyə
- Üçüncü dəyişməyə
- Birinci dəyişməyə
- İlkinci dəyişməyə
- İlkinci və birinci dəyişməyə

360 Ləğv balansı nə vaxt tərtib olunur?

- Təşkilat zərərlə işlədikdə
- Təşkilatın ləğv edilməsinin başlanğıcında
- Bir təşkilat bir neçə müstəqil təşkilata bölündükdə
- Təşkilat iflasa uğradıqdə
- Hesabat ilinin yekunun müəyyən edilməsi zamanı

361 Mühasibat balansında hansı bərabərlik gözlənilməlidir?

- Balansın passivinin II bölməsinin, aktiv hissəsinin II bölməsinə bərabərliyi
- Balansın aktiv və passiv yekunlarının (balans valyutasının) bərabərliyi
- Balansın aktivinin II bölməsinin passivin IV bölməsinə bərabərliyi
- II və IV bölmələrin yekunlarının bərabərliyi
- Aktivin I bölməsinin və passivin V bölməsinin yekunlarının bərabərliyi

362 Balansın aktivi hansı bölmələrdən ibarətdir?

- İstehsalat ehtiyatları və pul vəsaitləri
- Dövriyyədən kənar və dövriyyə aktivləri
- Əsas vəsaitlər və dövriyyə aktivləri
- Əsas vəsaitlər və istehsal ehtiyatları
- Əsas vəsaitlər və qeyri-maddi aktivlər

363 Təsərrüfat əməliyyatlarının təsiri ilə balansın dəyişməsinin hansı növləri mövcuddur:

- Balans dəyişməsinin üç növü
- Balans dəyişməsinin dörd növü
- Balans dəyişməsinin bir növü
- Balans dəyişməsinin iki növü
- Balans dəyişməsinin beş növü

364 Balansın hansı elementi əsas element hesab edilir?

- Mühasibat uçotunun hesablari
- Balansın maddələri
- Balansın bərabərliyi
- Balansın valyutasi
- Balansın aktiv və passivinin eyniliyi

365 Mühasibat balansının tərəflərinin mənasını təyin etmək üçün hansı terminlərdən istifadə edilir?

- Balansın aktiv və passivlərindən
- Balansın aktiv və passivinin bərabərliyindən
- Balansın maddə və bölmələrindən
- Balansın valyuta bölmələrindən
- Balansın yekun və nəticələrindən

366 Giriş balansı hansı məqsədə tərtib olunur?

- Yeni yaradılan və fəaliyyətdə olan təşkilatın yenidən təşkili zamanı
- Ilin axırında son nəticəni müəyyən etmək üçün
- Yeni fəaliyyətə başlayan təşkilat üçün
- Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin planlaşdırılması üçün
- Fəaliyyətdə olan təşkilatın ləğv edilməsi zamanı

367 “Əsas vəsaitlərin amortizasiyası” və “Qeyri-maddi aktivlərin amortizasiyası” maddəsi olmayan balans necə adlanır (yəni 02,05 və ya 102, 112 №-li hesablarsız)?

- Giriş balansı
- Netto balans

- Giriş balansı
- Qəti balans
- Burutta balansı

368 Mühasibat balansı neçə bölmədən ibarətdir?

- Beş bölmədən
- Üç bölmə aktivdən və üç bölmə passivdən
- Dörd bölmədən
- İki bölmə aktivdən və üç bölmə passivdən
- Aktivdə üç bölmədən

369 Debitor borcları balansın hansı bölməsində əks etdirilir?

- Balansın aktivinin I bölməsində
- Balansın passivinin I bölməsində
- Balansın passivinin III bölməsində
- Balansın passivinin II bölməsində
- Balansın aktivinin III bölməsində

370 Malgöndərənlər və maliyyə orqanlarına olan kreditor borcları balansın hansı hissələrində əks etdirilir?

- Passivinin I bölməsində
- Aktivinin I bölməsində
- Aktivinin II bölməsində
- Passivinin II bölməsində
- Passivinin III bölməsində

371 Dövriyyə aktivləri balansın hansı bölməsində göstərilir?

- Balansın passivinin II bölməsində
- Balansın aktivinin I bölməsində
- Balansın aktivinin III bölməsində
- Balansın passivinin I bölməsində
- Balansın aktivinin II bölməsində

372 Aşağıda göstərilən bölmə və qruplardan hansıları balansın passivinə aid edilir?

- Əsas vəsaitlər və digər material dəyərliləri
- Dövr etməyən aktivlər, əsas vəsaitlər
- Pul vəsaitləri, hesablaşmalar və sair aktivlər
- Bank kreditləri və kreditorlara olan borclar
- Ehtiyatlar, məsrəflər, alınmış dəyərlilərə görə əlavə dəyər vergisi

373 Mühasibat balansının müəyyən edilməsinə izahat ver:

- Müəyyən dövrdə təşkilatın resurslarının (aktivlərin) və öhdəliklərin (passivlərin) ümumiləşdirilməsi
- Müəssisənin maliyyə vəziyyətini əks etdirən bir sistem
- Pul ifadəsində ifadə olunan əmlakın tərkibini əks etdirən məcmuu göstərici
- Tərkib və yerləşməsinə görə əmlakın və onun pul ifadəsilə ifadə olunan mənbəyinin ümumiləşdirilməsi və iqtisadi cəhətdən qurulmuşması üsulu
- Hesabat dövrünün informasiyalarını əks etdirən balans metodu

374 Mühasibat balansının əsas növlərini sadalayın

- İllik, giriş və bölgüsdürfücü
- Dövri, illik, giriş
- Dövrü, sağlamlaşdırıcı və ləğv edici
- Sağlamlaşdırıcı və ləğvedici

- Dövrü, illik, giriş, bölüşdürücü, sağlamlaşdırıcı, ləğv edici, icmal

375 Təşkilatın qeyri-dövriyyə aktivlərinin tərkibini açıqla:

- Kapital qoyuluşu və uzunmüddətli maliyyə qoyuluşları
- Əsas vəsaitlər, qeyri-maddi aktivlər, kapital qoyuluşu, uzunmüddətli maliyyə qoyuluşları
- Əmtəə-material ehtiyatları, debitor borcları, pul vəsaitləri, qısamüddətli maliyyə qoyuluşları
- Əmtəə, məhsul, pul vəsaitləri
- Əsas vəsaitlər, kapital qoyuluşu, debitor borcları

376 Əsas fondların yaradılması və əldə edilməsi nə ilə müşayət olunur?

- İstehsal prosesinə başlanması ilə
- Təşkilatın iş gücünün təmin olunması ilə
- Mülkiyyətçinin biznes planının yerinə yetirilməsi ilə
- İdarə aparatının qarşıya qoyduğu işin yerinə yetirilməsi ilə
- Təşkilatın normal fəaliyyətə başlaması ilə

377 Təşkilatın passivlərinin qüvvədə olan təsnifatını açıqla:

- Xüsusi vəsait (nizamnamə kapitalı, mənfəət, xüsusi fondlar) və borc vəsait mənbələri (bank kreditləri, kreditor borcları)
- Kapital və kreditorlar qarşısında olan öhdəliklər
- Nizamnamə kapitalı
- Müəssisə və təşkilatların əldə etdiyi mənfəət
- Xüsusi və cəlb edilmiş vəsaitlərin mənbələri

378 Əmələ gəlmə xarakterinə görə aşağıdakılardan hansı uzunmüddətli pas sivilrə aid edilir:

- Hüquqi sənədləşdirilən
- Şərti qəbul edilən
- Qiymətləndirilən
- Hüquqi hesablanan
- Həqiqi uçota alınan

379 Mühasibat uçotunun metodunu anlayışını açıqla:

- Bütün metodların məcmuu ümumiləşdirilməklə balansın tərtib edilməsi
- Mühasibat uçotu hesablarında ikili yazılış
- Təşkilatın maliyyə-təsəttüfat fəaliyyətini əks etdirən obyektlərin müşahidə edilməsi, onların ölçülməsi, qruplaşdırılması və ümumiləşdirilməsi üsullarının məcmuu
- Sənədləşmə, inventarlaşma yolu ilə nəzarət etmək
- Təşkilatın vəsaitləri və onların mənbələrinin balans ümumiləşməsi

380 Mühasibat uçotunun metodlarının hansı elementləri vardır?

- İstifadəçilər üçün ümumiləşdirilən göstəricilər
- Inventarlaşma, hesablar və ikili yazılış
- Sənədləşmə, inventarlaşma, hesablarda ikili yazılış
- İnformasiyaların balans ümumiləşdirməsi, hesablarda ikili yazılış
- Sənədləşmə və inventarlaşma; hesablar və ikili yazılış, qiymətləndirmə və kalkulyasiya etmə, informasiyaların balans ümumiləşdirməsi

381 Mühasibat uçotunun metodunun bir sıra iqtisad elmlər üçün ümumi olan hansı elementlərindən istifadə edilir?

- Qiymətləndirmə, balans, hesablar sistemi
- Balans, ikitərəfli yazılış
- Sənədləşmə, inventarlaşma
- Balans və kalkulyasiya etmə

- Qiymətləndirmə, balans, kalkulyasiya etmə, inventarlaşma

382 Aşağıdakı hansı təsərrüfat əməliyyatları mühasibat uçotunun predmetinin üçüncü hissəsinə aid edilir?

- Təchizat, istehsal, satış və maliyyə nəticələri
- Məhsul satışı və maliyyə nəticələri
- Satış və təchizat
- Məhsulun təchizatı və yüklənməsi
- Məhsulun təchizatı və satışı

383 Hansı əmlaklar xüsusi mənbələr hesabınba formalaşır?

- Əlavə və ehtiyat kapitalı
- Yığım və sosial sahə fondları, Nizamnamə kapitalı
- Kapitallar, fondlar, ehtiyatlar, mənafət, büdcə maliyyələşməsi və bağışlamaq qaydasında alınmış vəsaitlər
- Bölüşdürülməmiş mənafət, əlavə kapital və yığım fondu
- Nizamnamə, əlavə və ehtiyat kapitalı

384 Mühasibat uçotunun hansı obyektləri onun mənbələrinə (öhdəliklərinə) aid edilir?

- Kreditor borcları
- Bitməmiş istehsal
- Debitor borcları
- Yüklənmiş məhsullar üzrə alıcılarla hesablaşmalar
- Ayırmalar üzrə Pensiya fonduna olan borclar

385 Satılmaq üçün nəzərdə tutulmuş hazır məhsul və əmtəələr mühasibat uçotunun hansı qrupuna aid edilir?

- Əsas vəsaitlərə
- Qeyri-maddi aktivlərə
- Material ehtiyatlarına
- Hesablaşmalardakı vəsaitlərə
- Dövriyyə aktivlərinə

386 Əsas vəsaitlərin tərkibinə nələr daxil edilir?

- Binalar və təsərrüfat inventarları
- Dəyərindən asılı olmayıaraq bir ildən çox xidmət edən əşyalar
- Məhsul istehsal etmək üçün nəzərdə tutulan əmək vəsaitləri
- Dəyərindən yaxud adı əməliyyat sıklından asılı olmayıaraq 12 aydan çox xidmət edən əşyalar
- Bir ildən çox xidmət edən binalar, qurğular, iş və əsas maşın və avadanlıqlar, nəqliyyat vasitələri, istehsal və təsəttüfat məhsulları

387 Təşkilatın dövriyyə aktivlərinin tərkibini açıqla:

- Əsas vəsaitlər, debitor borcları
- Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları
- Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları
- Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri
- Əmtəə-material ehtiyatları, kapital qoyuluşu

388 Təşkilatın xüsusi kapitalının tərkibini açıqla:

- Məqsədli maliyyələşmələr, kredit və borclar
- Kpeditorlar, borclar və cari kreditor borcları
- Kapital qoyuluşları, cari kreditor borcları
- Borclar, ehtiyat kapitalı, məqsədli maliyyələşmə
- Nizamnamə kapitalı, əlavə kapital, bölüşdürülməyən mənafət, ehtiyat kapitalı, məqsədli maliyyələşmə

389 Təşkilatın əmlakları hansı mənbələr hesabına formalaşır?

- Kapital cəlb etməklə
- Pul vəsaitini cəlb etməklə
- Bank kreditləri almaqla
- Nizamnamə kapitalı – formalasdırmaqla
- Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə

390 Aktivlərin mahiyyətini müəyyən edərkən Azərbaycan uçotunu necə xarakterizə etmək olar?

- İqtisadi və hüquqi cəhətdən
- Hüquqi cəhətdən
- Fond verimi cəhətdən
- İqtisadi cəhətdən
- Mülki cəhətdən

391 Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla:

- Əmtəə və materiallar
- Əsas və dövriyyə vəsaitləri
- İstehsal və tədavül sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesablaşmalarda olan vəsaitlər)
- Dövriyyədən kənar və dövriyyə aktivləri
- Dövriyyə vəsaitləri

392 Mühasibat uçotunun əsas obyektlərinin məcmuunu müəyyən et:

- Təsərrüfat prosesləri
- Müəssisəyə cəlb edilmiş vəsaitlər
- Təşkilatın təsərrüfat vasitələri və təsərrüfat əməliyyatları
- Təsərrüfat vəsaitləri və onların əmələ gəlmə mənbələri
- Təşkilatın əmlakı, onun hüquqi və fiziki şəxslər qarşısında öhdəlikləri, müxtəlif mərhələlərdə əmlakın dövriyyəsi

393 Mühasibat uçotunun predmeti nəyi əhatə edir?

- Mühasibat uçotunda əks etdirilən təsərrüfat əməliyyatlarını
- Təşkilatın təsərrüfat fəaliyyətini
- Təşkilatın əmlakı və onların əmələ gəlmə mənbələrini
- Əmlakın tərkib və yerləşməsinə, əmələ gəlmə mənbələrinə, təsərrüfat əməliyyatlarına, fəaliyyətin pul ifadəsində əks etdirilən nəticəsinə görə ümumiləşdirilən informasiya sistemlərini
- Məhsulun istehsalı və satışına çəkilən məsrəflərini

394 Mühasibat uçotunun metodlarına daha geniş izahat verin.

- Təsərrüfat əməliyyatlarının balans ümumiləşdirilməsi
- Mühasibat uçotunu aparmaq üçün üsul və qaydaların məcmuu
- Əmlak, öhdəlik və təsərrüfat əməliyyatlarının balans ümumiləşdirilməsi
- Mühasibat uçotunun sənədləşmə, inventarlaşma, balans, qiymətləndirmə, kalkulyasiya etmə, hesablar sistemi, ikili yazılış və hesabat vasitəsilə mühasibat uçotunun
- Mühasibat uçotu predmetinin tanınması üsulu

395 Məhsulun maya dəyəri hansı proses nəticəsində müəyyən edilir:

- Uçot yazılışları aparmaq
- Kalkulyasiya etmək
- Qiymətləndirmə aparmaq
- Inventerizasiya aparmaq
- Xüsusi hesablama aparmaq

396 Əmtəə-material ehtiyatlarının yeni qiymətləndirilməsi hansı metodla yerinə yetirilir?

- Plan maya dəyəri ilə
- Lifo
- Orta maya dəyəri ilə
- Fifo
- Həqiqi maya dəyəri ilə

397 Kalkulyasiyanın mənasını açıqla:

- Mühasibat uçotunun ən mühüm elementi sayılan üsulu
- Kalkulyasiya ayrı-ayrı uçot obyektlərinin pul formasında dəyərinin hesablanması və eyni zamanda onların qiymətləndirilməsi üsulu
- Ayrı-ayrı mühasibat uçotu obyektlərinin qiymətləndirilməsi üsulu
- Ayrı-ayrı uçot obyektlərinin pul formasında dəyərinin hesablanması üsulu
- İstehsalın fəaliyyətinin qiymətləndirilməsi üsulu

398 Əsas vəsaitlər balansın yekununda hansı qiymətlə qiyənləndirilir?

- Bərpa dəyəri ilə
- Qalıq dəyəri ilə
- Uçot qiyməti ilə
- Həqiqi maya dəyəri ilə
- İlk dəyərlə

399 Qeyri – maddi aktivlər hansı qiymətlə qiyənləndirilir?

- Bərpa dəyəri ilə
- Qalıq dəyəri ilə
- Uçot qiyməti ilə
- Həqiqi maya dəyəri ilə
- İlk dəyərlə

400 Amortizasiya olunan əmlak mühasibat balansında necə əks etdirilir?

- Bazar dəyəri ilə
- Qalıq dəyəri ilə
- Müqavilə dəyəri ilə
- İlk dəyərlə
- Bərpa dəyəri ilə

401 Obyektlərin amortizasiyası mühasibat uçotunda hansı məqsəd üçün istifadə edilir?

- Ədalətin dəyərin qiymətləndirilməsi
- Yuxarıda göstərilən qiymətlərin məcmuu
- Qalıq dəyərinin qiymətləndirilməsi
- İlk dəyərin qiymətləndirilməsi
- Bərpa dəyərinin qiymətləndirilməsi

402 Təşkilatın mülkiyyətinə daxil olan əmlakın qiymətləndirilməsi hansı normativ sənədlə tənzimlənir?

- Ehtiyatlar üzrə” 7 №-li milli standartla
- Mühasibat uçotu haqqında” Qanunla
- Əsas vəsaitlər” haqda Beynəlxalq Standartla
- Mühasibat uçotunun aparılmasına dair əsasnamə ilə
- Torpaq, tikili və avadanlıqlar üzrə” milli standartla

403 Mühasibat uçotu obyektlərinin qiymətləndirilməsi, kim tərəfindən yerinə yetirilir?

- Nəzarət edici orqanlar
- Mühasibat uçotunun tənzimlənməsini həyata keçirən orqan

- Baş mühasib
- Təşkilat rəhbəri
- Menencer

404 Azərbaycan ərazisində əmlaklar hansı valyuta ilə qiymətləndirilir?

- Avro ilə
- Manatla
- Alman markası ilə
- Funt sterinqlə
- Dollarla

405 Malsatanlardan daxil olan materiallar hansı sənədlə rəsmiləşdirilir?

- jurnal-order
- qaimə
- hesab-faktura
- inventarlaşma siyahısı
- qəbul-təhvıl aktı

406 Ezamiyyə hansı sənədlə rəsmiləşdirilir?

- tələbnamə
- ezamiyyə vəsiqəsi
- sərəncam
- əmr
- qaimə

407 İnvendarlaşmanın nəticələri hansı sənədlə rəsmiləşdirilir?

- jurnal – order
- inventarlaşma aktı
- üzləşdirmə cədvəli
- inventarlaşma siyahısı
- qəbul-təhvıl aktı

408 Sənədlərdə yol verilən səhvləri düzəltmək üçün hansı metodlar var?

- bütün cavablar düzgündür
- korrektura
- qırmızı storno
- əlavə köçürmə
- taksirovka

409 Sənədlərin mühafizəsinin son müddəti neçə il

- 10 il
- hesabat ili
- 3 il
- 75 il
- 5 il

410 Sənədlərin kontirovkası necə başa düşülür?

- bütün cavablar səhvdir
- mühasibat hesablarının müxabirləşməsinin qeydə almaq
- natural ölçülərin pul ölçütünə çevrilməsi
- göstəricilərin natural şəkildə qiyməti
- yekunun vurulması

411 Sənədlərin taksirovkası necə başa düşülür?

- bütün cavablar səhvdir
- natural ölçülərin pul ölçülərinə çevrilməsi
- yekunun vurulması
- göstəricilərin natural şəkildə qiyməti
- həmcins əlamətlər üzrə qruplaşma

412 Mühasibatda sənədlərin işlənilməsinin hansı mərhələlərinə təsadüf edilir

- bütün cavablar düzgündür
- kontirovka
- taksirovka
- sənədlərin mühasibatda rəsmiyətə salınması
- qruplaşma

413 Sənəd dövriyyəsinin təşkilinə görə kim məsuliyyət daşıyır?

- menecer
- director
- icraçı
- baş mühasib
- kətib-referent

414 Müəssisədə sənəd axınlarının hansı növləri fərqləndirilir?

- bütün cavablar səhvdir
- daxil olan
- xaric olan
- kənar
- daxili təyinatlı

415 Sənəd dövriyyəsi nə deməkdir?

- bütün cavablar düzgündür
- sənədlərin qəbul olunmasından arxivə təhvil verilməsinədək hərəkəti
- sənədlərin qəbulu
- mühasibatda sənədlərin rəsmiləşdirilməsi
- sənədlərin arxivə təhvil verilməsi üçün rəsmiləşdirilməsi

416 Unifikasiya olunan sənədlər nə deməkdir?.

- bütün cavablar düzgündür
- müəyyən olunmuş qaydada təsdiq edilən sənədlər
- sərəncamverici sənədlər
- mühasibatda rəsmiyətə salınan sənədlər
- informasiyaların cəmlənməsi üçün sənədlər

417 Yığma sənədlər necə başa düşülür?

- bütün cavablar səhvdir
- informasiyaların cəmlənməsi üçün sənədlər
- sərəncamverici sənədlər
- mühasibatda rəsmiyətə salınan sənədlər
- informasiyaların ümumiləşdirilməsi və təhlili üçün sənədlər

418 İstifadə üsuluna görə sənədlər hansı qruplara bölünür?

- bütün cavablar səhvdir

- yiğma
- əl ilə doldurulan
- birdəfəlik
- EHM –də doldurulan

419 Doldurulma üsuluna görə sənədlər hansı qruplara bölünür?

- bütün cavablar düzgündür
- əl ilə doldurulan
- daxildə doldurulan
- sərəncam verici
- kənarda doldurulan

420 Təyinatı üzrə sənədlər hansı qruplara bölünür?

- bütün cavablar səhvdir
- sərəncamverici
- kənar
- daxili
- bəraətləndirici

421 Sənəddə hansı rekvizitin olması daha vacibdir?

- baş mühasibin imzası
- məsul şəxsin imzası
- əməliyyatın əsas məzmunu
- sənədin adı
- reklam

422 Sənəd nə deməkdir?

- rekvizitləri doldurmaqla yazılı şəhadətnamə
- cədvəllərin siyahısı
- bütün cavablar düzgündür
- blank formaları
- qarşılıqlı əlaqədə olan uçot registrlerinin sistemi

423 Aşağıdakı hansı əsas obyektləri mühasibat uçotunun müşahidə obyekti hesab etmək olar?

- Kapital və passivləri
- Gəlir və xərcləri
- Aktiv, kapital və passivləri
- Təsərrüfat hadisələrinin ayrı-ayrı hallarını
- Təsərrüfat proseslərini

424 Sənədlərdə eks etdirilən məlumatların həqiqiliyinə məsuliyyət daşıy an şəxs kimdir:

- Sahə, şöbə rəisləri
- Sənəddən imza edən şəxs
- Baş mühasib
- Müəssisə rəhbəri
- Menecer

425 Fəhlə və qulluqçuların şəxsi işləri üçün şəxsi hesab neçə il mühafizə edilir?

- 45 il
- 75 il
- 5 il
- 15 il

- 50 il

426 Pensiya və haqq-hesab ödəmə cədvəli üçün rəsmiyyətə salınan sənədlər neçə il mühafizə edilir?

- 15 il
- 10 il
- 7 il
- 5 il
- 3 il

427 Mühasibat sənədlərinin hesabi yoxlanması nəyi ifadə edir?

- düzgün cavab yoxdu
- Natural göstəricilərin pul ölçüsü ilə ölçülülməsini və məbləğin hesablanması Yekunun hesablanması
- Hesabların müxabirləşməsinin göstərilməsini
- Mühasibat hesablarında aparılan yazılışların dəqiqləşdirilməsini
- Sənəddə əks etdirilən məlumatların ümumiləşdirilməsini

428 Mühasibat sənədlərinin daha düzgün təyin edilməsini göstərən nişanəni (vasitəni) açıqla:

- Sənədlərin təyin olunmuş qanuna uyğun qaydada tərtib edilməsi
- Təsərrüfat əməliyyatlarının rəsmiləşdirilməsində istifadə olunan mühasibat üsulu
- Təsərrüfat əməliyyatlarının baş verma halını təsdiq etməklə onun həyata keçirilməsinə lazımi hüquq verən yaxud əmlakın mühafizə edilməsinə məsuliyyəti təyin edən yazılı şəhadətnamə
- Mühasibat uçotunun aparılması üçün zəruri çıxış informasiyaları
- Təsərrüfat fəaliyyəti üzərində müşahidəni təmin edən vasitə

429 Təşkilatın mühasibat uçotu sənədlərinin arxivləşməsinə cavabdeh olan şəxs kimdir?

- Anbardar
- Müəssisə rəhbəri
- Maddi məhsul şəxs
- Baş mühasib
- Arxiv müdürü

430 Sənədlərin uçot qaydasında işlənməsi elementləri nələrdən ibarətdir?

- Mühasibat yazılışının aparılmasını
- Hesabi hesablamanı, rəsmiyyətə salınmanı və yoxlamanı
- Uçot sənədlərinin qeydiyyatı, işlənməsi və təhlil edilməsi
- Səhvlerin düzəldilməsi, hesabi hesablamanın yoxlanması
- Qeydiyyata alma, rəsmiyyətə salınmanı və yoxlamanı

431 Xarici sənədlər hansı qrup sənədlərə aid edilir?

- Mal material dəyərlilərinin anbarda qəbul edilməsinə dair rəsmiləşdirilən akta
- Məhsulların buraxılışı üçün yazılın əmtəə-nəqliyyat qaiməsinə
- Haqq-hesab ödəmə cədvəlinə
- Elektrik enerjisi üçün yazılın hesab-fakturaya
- Məhsulların ticarət obyekti buraxılmasına yazılın qaiməyə

432 Cəmləşdirmə və icmal sənədlər arasındaki fərq nədən ibarətdir?

- Cəmləşdirmə sənədi Balans və hesabatın, icmal sənəd isə lazımi məlumatların tərtib edilməsində istifadə edilir
- İcmal sənədlər ilk sənədlərə əsasən tərtib edilir, cəmləşdirmə sənədi isə ilk sənəd hesab edilir
- Cəmləşdirmə cədvəli ilk sənədlərə əsasən tərtib edilir, icmal sənədlərdə isə onlardan istifadə edilmir
- Heç bir fərq yoxdur
- İcmal sənədlər müxtəlif sənədlərə, cəmləşdirmə sənədi isə ilk sənədlər əsasən tərtib edilir

433 Aşağıda göstərilən siyahıdan ilk mühasibat sənədlərini seç və təyin et.

- Haqq-hesab ödəmə cədvəli
- Kassa mədaxil orderi
- Kassa hesabatı
- Avans hesabatı
- Qruplaşdırma cədvəli

434 Üstəlik xərclərin bölüşdürülməsi cədvəli, təyinatına görə mühasibat uçotu sənədlərinin hansı kateqoriyasına aiddir?

- Müdafiə edici
- Mühasibat qaydası ilə işlənən
- Kombiniləşmiş
- İcra edici
- Sərancamverici

435 İcraedici sənədlərə hansı sənədlər aid edilir?

- Köhnəlmənin hesablanması üçün tərtib edilmiş cədvəl
- Konkret işin yerinə yetirilməsi üçün tərtib edilən naryad
- Material dəyərlilərinin alınmasına dair yazılmış vəkalətnamə
- Pulun digər təşkilat tərəfindən kassaya verilməsini təsdiq edən qəbz
- Hesab-faktura

436 Sənədin yekunu hansı istiqamətdə yoxlanılır?

- Məzmun istiqamətində
- Riyazi istiqamətində
- Formal istiqamətində
- Mahiyyət istiqamətində
- Məna istiqamətində

437 Mühasibat uçotunun sənədləri hansı hallarda tərtib edilir?

- İnforsasiyaların hesabı hesablanması
- İnforsasiyaların həm kağız həm də maşın daşıyıcılarında
- İnforsasiyaların ancaq maşın daşıyıcılarında
- Ancaq inforsasiyaların kağız daşıyıcılarında
- İnforsasiyaların əl ilə hesablanması

438 Tərtib edilmə qaydasına görə sənədlər hansı qrupa bölünür?

- İcraedici
- İlk və icmal
- Daxili və xarici
- Bir dəfəlik və cəmləşdirmə
- Müdafiə edici və sərancamverici

439 Mühasibat sənədlərinin rekvizitləri özündə nə eks etdirir?

- Əsas məlumatların zəruri göstəricilərini
- Təsərrüfat əməliyyatlarını və onların aparılmasına hüquq verən sənədlərin göstəricilərini
- Sənədlərin təyinatını xarakterizə edən adını
- Sənədin əsas elementlərini təşkil edən məlumatları
- Təsərrüfat əməliyyatlarını xarakterizə edən sənədləri

440 Qüvvədə olan qanuna müvafiq olaraq təsərrüfat əməliyyatlarının sənədlərlə yoxlanması hansı qaydada yerinə yetirilir?

- Məzmun etibarı ilə
- Mahiyyət etibarı ilə
- Formal qaydada
- Riyazi qaydada
- Məna etibarı ilə

441 Təyin olunmuş qaydaya uyğun olaraq sənədin yoxlanması hansı yolla yerinə yetirilməlidir?

- Mahiyyətcə yoxlama
- Formal yoxlama
- Məzmunu yoxlama
- Riyazi yoxlama
- Mənaca yoxlama

442 Tərtib edilmə yerinə görə sənədlər hansı sənədlərdən ibarətdir?

- Sərəncam verici sənədlərdən
- Xarici və daxili sənədlərdən
- Mühasibat qaydası ilə işlənən sənədlərdən
- Birdəfəlik və toplayıcı sənədlərdən
- Kombinələşmiş sənədlərdən

443 Sənədlərdə aşağıdakıların hansıları mütləq rekvizitlər sayılır?

- Sənədin göstəriciləri
- Sənədin adı
- Rəhbərin dərkənarı
- Təşkilatın möhürü
- Sənədin məzmunu

444 Mühasibat sənədlərinin tam müəyyən edilməsini açıqla:

- Mühasibat uçotunun sənədləri – mühasibat balansının tərtibi üçün istifadə olunan ilk sənəddir
- Mühasibat uçotunun sənədləri – bir yaxud bir neçə əməliyyatın uçotu üçün onların nişanə və göstəricilərinin yazılı qeydə alınan və təsdiq olunmuş qaydada rəsmiləşdirilən işgüzar sənəddir
- Mühasibat uçotunun sənədləri – bir sıra göstəriciləri yazılı qeydə alan işgüzar sənəddir
- Mühasibat uçotunun sənədləri – bir yaxud bir neçə əməliyyatın uçotu üçün onların nişanə və göstəricilərinin yazılı qeydə alınan və təsdiq olunmuş qaydada rəsmiləşdirilən işgüzar sənəddir
- Mühasibat uçotunun sənədləri – baş vermiş əməliyyatları uçotda əks etdirmək üçün əsas sənəddir

445 Sənədlər təyinatına görə necə təsnifləşdirilir?

- İcra edici
- Sərəncam edici, müdafiə edici, mühasibat qaydası ilə işlənən və kombinələşdirilmiş
- Sadə və kombinələşdirilmiş
- İlk və icmal
- Daxili və xarici

446 Mühasibat sənədlərinin aşağıda göstərilən siyahısından sərəncamverici sənədləri açıqla:

- Hazır məhsulun dəyərinin ödənilməsinə dair hesab-faktura
- Pulun hesablaşma hesabından alınması üçün yazılın çek
- Materialların istehsalata buraxılışı üçün yazılın qaimə
- Kassa mədaxil orderi
- Əsas vəsaitlərin qəbul edilməsinə dair yazılın akt

447 Sənəd dövriyyəsi nədir?

- Sənədin hərəkətini formalasdıran marşrut və vaxt
- Sənədin tərtib edildiyi andan arxivə təhvil verilənə qədər təşkilatın bütün mərhələlərdən keçdiyi marşrut və vaxt

- Sənədin rəsmiləşdirildiyi andan uçot registrlərində eks etdirilənə qədər olan məşurut və vaxt
- Sənədin rəsmiləşdirildiyi andan mühasibatlığa təhvil verilənə qədər olan məşurut və vaxt
- Sənədin rəsmiləşdirildiyi andan ona dair qəbul edilən qərara dair tələb edilən məşurut və vaxt

448 Jurnal-orderlərdə yazılışlar hansı sənədlər əsasında həyata keçirilir?

- memorial-orderlər
- ilk sənədlər
- analitik uçot kartoçkaları
- dövriyyə cədvəlləri
- mühasibat arayışları

449 Təsərrüfat əməliyyatlarının uçotu kitabında yazılışlar hansı sənədlər əsasında həyata keçirilir?

- mühasibat arayışları
- ilk sənədlər
- analitik uçot kartoçkaları
- dövriyyə cədvəlləri
- jurnal-orderlər

450 Baş kitab nəyi təçəssüm etdirir?

- bütün cavablar düzgündür
- qruplaşma vedomostunu
- hesabların təhlilini
- analitik uçot kartoçkasını
- sistemli yüksək registrləri

451 Uçotun memorial-order formasının əsasını registrlər təşkil edir?

- bütün cavablar səhvdir
- memorial-orderlər
- hesabların təhlili
- təsərrüfat əməliyyatlarının uçotu kitabı
- təsərrüfat əməliyyatlarının uçotu jurnalı

452 Uçotun sadələşdirilmiş forması hansı müəssisələr üçün xarakterikdir?

- şirkətlər
- kiçik
- ticarət
- istehsalat
- orta

453 Uçotun sadələşdirilmiş formasında təsərrüfat əməliyyatlarının uçotu kitabında təsərrüfat, əməliyyatları yzrə yazılışlar hansı qaydada həyata keçirilir?

- bütün cavablar səhvdir
- istənilən
- artan yekunla
- xronoloji
- balans

454 Uçotun sadələşdirilmiş formasında hansı registr dövriyyə vedomostunu əvəz edir?

- bütün cavablar düzgündür
- təsərrüfat əməliyyatlarının uçotu kitabı
- pul vəsaitlərinin uçotu vedomostu memorial-order
- balans

jurnal-order

455 Jurnal-orderlərdəki hansı hesablar üzrə sintetik və analitik uçot aparılır?

- 201 "Material ehtiyatları"
- 531 "Malsatan və podratçıları qısamüddətli kreditor borcları"
- 542 "Gələcək hesabat dövrün gəlirləri"
- 521 "Vergi öhtəlikləri"
- 545 "Digər qısamüddətli öhdəliklər"

456 Uçotun jurnal-order formasının əsasını neçə jurnal-order təşkil edir?

- bütün cavablar səhvdir
- 10.0
- 5.0
- Qeyri-məhdud sayıda
- 15.0

457 Uçotun jurnal-order formasında vedomostlar hansı əlamətlərinə görə doldurulur?

- bütün cavablar səhvdir
- debet
- kredit
- analitik
- sadələşdirilmiş

458 Jurnal-orderlər hansı əlamətlərinə görə doldurulur

- bütün cavablar səhvdir
- kredit
- debet
- analitik
- sadələşdirilmiş

459 Uçotun sadələşdirilmiş formasının əsasını hansı registrler təşkil edir?

- hesabların təhlili
- təsərrüfat əməliyyatlarının uçotu kitabı
- analitik cədvəllər
- memorial-orderlər
- jurnal-orderlər

460 Uçotun avtomatlaşdırılmış formasının əsasını hansı registrler təşkil edir?

- bütün cavablar səhvdir
- təsərrüfat əməliyyatlarının uçotu jurnalı (kitabı)
- hesabların təhlili
- memorial-orderlər
- jurnal orderlər

461 Uçot jurnal-order formasının əsasını hansı registrler təşkil edir?

- bütün cavablar düzgündür
- jurnal-orderlər
- memorial-orderlər
- təsərrüfat əməliyyatlarının uçotu jurnalı
- tabulyaqramlar

462 Mühasibat uçotu sistemində hansı formalar tətbiq edilir?

- avtomatlaşdırılmış
- memorial-order
- jurnal-order
- sadə
- bütün cavablar düzdür

463 Mühasibat uçotunun formaları nəyi təcəssüm etdirir?

- uçot kartını
- biri-birlə əlaqəsi olan uçot registrləri sistemini
- ilk sənədləri
- vedomostların siyahisini
- sənədlərin təsnifatını

464 Mühasibat uçotunun registrlərini tətbiq etməklə kiçik müəssisələrdə hansı cədvəllərdən istifadə edilir?.

- 3 və 4 №-li cədvəllərdən
- B-1 və B-9 – daxil olmaqla cədvəllərdən
- B-5 və B-6 №-li cədvəllərdən
- B-1 və B-2 №-li cədvəllərdən
- B-9 №-li cədvəldən

465 Kvartallıq hesabat tərtib edildikdən sonra, hesabatda buraxılmış səhv necə düzəldilir?

- Həm əlavə həm də korrektura üsulu ilə düzəliş aparılır
- Düzəliş əlavə yazılış metodu ilə yaxud vergi xidmətinin yazılı icazəsi ilə korrektura üsulu ilə aparılır
- Düzəliş korrektura üsulu ilə aparılmaqla vergi xidmətinə məlumat verilir
- Düzəliş aparılmır
- “Qırmızı storno” üsulu ilə düzəliş aparılır

466 Yekunu Baş kitaba köçürdükdən sonra jurnal-orderdə buraxılmış səhvi necə düzəltmək olar?

- Səhv olan məbləğ mühasibat uçotunun registrində yazıldıqdan sonra düzəliş aparılır
- Baş kitaba ayrı sətirdə yazılıan məlumatda dair yazılı arayışın məbləğinə, uçot registrində düzəliş aparmaqla yerinə yetirilir
- Baş kitabdakı səhv yazılış korrektura üsulu ilə düzəldilir
- Jurnal-orderdəki səhv yazılışın üzərindən xətt çəkib, onun üzərindəki düz olan məbləq yazılır
- Səhv olan məbləğ az yazıldıqda, tələb olunan məbləğə əlavə yazılış aparılır. Əksinə olduqda isə “qırmızı storno” metodu ilə mühasibat yazılışı tərtib edilir

467 “Qırmızı storno” düzəliş üsulu, registrlərdəki düzəlişlərin aparılmasında hansı hallarda tətbiq edilir?

- Registrlərdəki yekun məbləğlərinin balansa uyğun əks etdirilməsi tələb olunduqda
- Uçot registrlərində aparılan yazılışlarda səhv müəyyən edildikdə və buna görə həmin səhvi düzəltmək üçün hissə ilə və tam yazılış aparıldığda
- Hesablardakı müxabirləşmənin registrlərdəki yazılışlarının düzgün, məbləğin isə az əks etdirilməsi müəyyən edildikdə
- Uçot registrlərindəki yekunların səhv olması müəyyən edildikdə və hesabların müxabirləşməsində dəyişikliyin aparılması tələb olunmadıqda
- Əməliyyatın tələb olunandan az yaxud artıq əks etdirilməsində sözü gedən üsulla düzəldilməsi tələb olunduqda

468 Uçot registrlərində səhvlərin əlavə yazılış üsulu ilə düzəldilməsi hansı hallarda tətbiq edilir?

- Uçot registrlərində əlavə yazılış aparmaq tələb olunduqda
- Uçot registrlərindəki hesabların müxabirləşməsi düzgün, ancaq ondakı məbləğ az əks etdirildikdə
- Yekunların uçot registrlərində yekunun səhv hesablanması müəyyən edildikdə və onların tam yaxud hissə ilə düzəldilməsi aparıldıqda
- Uçot registrlərdəki yekunun səhv olması və onda tərtib edilmiş müxabirləşmədə dəyişiklik aparmaq tələb olunmadıqda
- Uçot məlumatlarının tələb olunandan az yaxud artıq əks etdirilməsində

469 Kiçik müəssisələrin əmlaklarının uçotunda hansı sadələşdirilmiş formanın mühasibat registrindən – təsərrüfat əməliyyatının uçot kitabından (1 c -1 №-li formadan) istifadə edilir?

- 4 və 5 №-li mühasibat uçotunun registr-cədvəllərdən istifadə edilən zaman
- Kiçik müəssisələrin əmlakının uçotunda istifadə etməməklə mühasibat uçotunun sadələşdirilmiş formasından istifadə edən zaman
- 5 və 6 №-li mühasibat uçotunun registr-cədvəllərdən istifadə edilən zaman
- 2, 3 №-li cədvəl registrlərdən istifadə edilməklə mühasibat uçotunun formalarından istifadə edən zaman
- 9 №-li mühasibat uçotu cədvəllərindən istifadə edən zaman

470 Aşağıdakı səhv yazılış üçün necə düzəliş edilir? “Ödəmə cədvəlinə əsasən 20000 manat əmək haqqı verilmişdir. Mühasib onu 1 №-li jurnal-orderdə 50 (22 hesabın kreditində 200000 manat kimi əks etdirilmişdir. Bu yazılışa necə düzəliş verilməlidir?

- Bütün hallarda əlavə yazılış metodu tətbiq edilir
- 200000 manata storno, 20000 manata isə növbəti hesabat dövründə əlavə yazılış aparılır
- Pul sənədlərində düzəliş aparılmır
- 200000 manat məbləğinə storno yazılışı aparılmalı
- Düzəliş korrektura üsulu ilə aparılır

471 Debitor və kreditorlarla hesablaşmaların analitik uçotu üçün hansı registr nəzərdə tutulmuşdur:

- Tək və çoxsütunlu
- Kontokorrent
- Çoxsütunlu
- Material
- Tək sütunlu

472 Natural ölçü ilə ifadə olunan aktivlərin uçotu üçün hansı registr nəzərdə tutulmuşdur?

- Tək və çoxsütunlu
- Material
- Çoxsütunlu
- Kontokorent
- Tək sütunlu

473 Köməkçi və qruplaşdırma cədvəlləri mühasibat uçotunun hansı formalarında tətbiq edilir?

- Avtomatlaşdırılmış
- Memorial-order
- Baş-jurnal
- Jurnal –order
- Kiçik müəssisələrin sadələşdirilmiş uçot formasında

474 Mühasibat uçotunun qeyd jurnalı və Baş kitab forması hansı hallarda istifadə olunur?

- Memorial – orderdən istifadə edən zaman
- Kiçik müəssisələrdə tətbiq edilən sadələşdirilmiş formasından istifadə edən zaman
- Avtomatlaşdırılmış formadan istifadə edən zaman
- Jurnal-orderdən istifadə edən zaman
- Baş kitabdan

475 Quruluşuna görə uçot registrləri necə qruplaşdırılır?

- Xətti, sintetik, analitik və kombinələşmiş
- Xronoloji, xətti, analitik, ikitərəfli
- Şafmat, kombinələşmiş, xronoloji, kart
- Sistematik, birtərəfli, ikitərəfli, şahmat, kombinələşmiş
- Birtərəfli, çoxsütunlu, xətti, şahmat, ikitərəfli

476 Həcmində və məzmununa görə uçot registrləri hansılardır?

- Xronoloji, sintetik, analitik və kombinələşmiş
- Xronoloji, sintetik, kombinələşmiş
- Sintetik, kombinələşmiş, xronoloji
- Xətti, çoxsütunlu, şahmat və kombinələşmiş
- Sintetik, analitik

477 Baş jurnal kitabı mühasibat uçotunda hansı formada tətbiq edilir?

- Avtomatlaşdırılmış forması kimi
- Cədvəl-perforasiya forması kimi
- Uçotun sadələşdirilmiş forması kimi
- Memorial-order forması kimi
- Jurnal-order forması kimi

478 İlk sənəd və mühasibat uçotu registrlərində düzəlişlər aparılmasına icazə verilirmi?

- İcazə verilmir
- Düzəlişlər müəyyən olunmuş şərtlərlə düzəldilir
- Uçot yazılışlarına düzəliş, təyin olunmuş qaydada icazə verilir
- Kassa və bank sənədlərindən başqa qalan əməliyyatlarda icazə verilir
- İcazə verilir

479 Uçotun jurnal-order formasının xüsusiyyəti nə ilə xarakterizə olunur?

- Xronoloji və sistematik registrlərin birləşdirilməsi ilə
- Mühasibat yazılışlarının registrdə eyni vaxtda əks etdirilməsi ilə
- Əməliyyatların konkret registrlərdə əks etdirilməsi ilə
- Bir registrdə xronoloji və sistematik yazılışların birləşməsi ilə
- Jurnal-orderdə əks etdirilən uçot məlumatlarının sistematiq qruplaşdırılması və toplanması ilə

480 Jurnal – order formasının xüsusiyyəti nə ilə xarakterizə olunur?

- Jurnal – orderin tərtib olunmasında müdafiədici sənədlərdən istifadə olunması ilə
- Jurnal-orderdə yazılış aparmaq üçün uçot məlumatlarının sistematiq toplanması və qruplaşdırılması ilə
- Ayrı-ayrı xronoloji və sistematik registrlərin aparılması ilə
- Yazılışların bir xronoloji və sistematik registrdə birləşdirilməsi ilə
- Jurnal orderin məlumatlarının baş kitabaya yazılıması ilə

481 Memorial order formasının xüsusiyyəti hansı əlamətlərinə görə digər formalardan fərqlənir?

- Xronoloji və sistematik yazılışların bir registrdə birləşdirilməsinə görə
- Uçot məlumatlarının qruplaşması və toplanmasının sistemləşdirilməsinə görə
- Xronoloji və sistematik registrlərin ayrı-ayrılıqda aparılmasına görə
- Hər bir memorial-order tərtib etmək üçün onlara cəmləşdirici jurnal və cədvəllərin tərtib olunmasına görə
- Tərtib edilmiş cəmləşdirici jurnal və cədvəllərə ayrı-ayrılıqda memorial orderin tərtib edilməsinə görə

482 Düzəlişin korrektura üsulu aşağıdakı hansı hallarda tətbiq edilir:

- Düzəlişin aparılması əl ilə yerinə yetirildikdə
- Uçot registrlərində yekunun səhv müəyyən edilməsi aşkar edildikdə və bu səhvin düzəldilməsi zəruri sayıldığda
- Yekunun uçot registrində səhv hesablanması və hesabların müxabirləşməsində dəyişiklik aparılmasına tələb olunmadıqda
- Düzəlişin sadə metodla aparılması tələb olunduqda
- Uçot registrlərində hesabların müxabirləşməsi üzrə aparılan yazılışlar az məbləğdə əks etdirildikdə

483 İnforsasiyaların məzmununa görə registrlər, aşağıdakı növlərə bölünür:

- Sadə və mürəkkəb

- Sistematik, sintetik
- Xronoloji, sistematik
- Kombinələşmiş, sintetik
- Sintetik, analitik və kombinələşmiş

484 İşçi sayından asılı olaraq sənaye, tikinti və nəqliyyat subyektləri hansı hallarda kiçik müəssisələr sırasına daxil edilir?

- 100 nəfərdən çox işçi heyəti olduqda
- 100 nəfərdən çox olmayan işçi heyəti olduqda
- 40 nəfərə qədər işçi heyəti olduqda
- 20 nəfərə qədər işçi heyəti olduqda
- 50 nəfərə qədər işçi heyəti olduqda

485 Mühəsibat uçotunun avtomatlaşdırılmış (elektronlaşmış) forması özündə nəyi əks etdirir?

- Heç bir cavab düzgün deyil
- Müstəqil forma olmasını
- Uçotun təkmilləşdirilməsində istifadə olunan mütərəqqi formanın qurulmasını
- Ənənəvi formaların birinin metodу ilə qurulan formanın tətbiq olunmasını
- Elektron hesab машınlarının tətbiqinin müasirləşdirilməsini

486 İlk uçot sənədlərindən istifadə hansı informasiyaların əldə edilməsinə şərait yaradır?

- Balans və hesabat tərtib etmək üçün tələb olunan informasiyaların əldə edilməsinə
- Ancaq vahid şəkilə salınmış informasiyaların əldə edilməsinə
- Müəssisə rəhbərinin təyin etdiyi informasiyaların əldə edilməsinə
- Təşkilat tərəfindən hazırlanmış mütləq rekvizitə malik və müdürüyyətin təsdiq etdiyi informasiyaların əldə edilməsinə
- Uçot üçün zəruri olan informasiyaların əldə edilməsinə

487 Sadə mühəsibatlığın əsas obyekti nə qəbul edilmişdir?

- Kassa
- Maliyyə nəticəsi
- Məhsullar
- Material dəyərliləri
- Əmlak

488 Ümumiləşdirmə səviyyəsinə görə registrlər hansı növlərə bölünür?

- Kombinələşdirilmiş
- Xronoloji və sintetik
- Xronoloji
- Sistematik
- Analitik və sintetik

489 Mühəsibat uçotunun formaları dedikdə nələr başa düşülür?

- Sintetik və analitik uçot əlaqəsini, təsərrüfat əməliyyatlarının metodu və texniki qeydiyyatını, uçot prosesinin texnologiya və təşkilini özündə əks etdirən uçot registrlərinin məcmuu
- Uçot registrlərində aparılma qaydasının məcmuu
- Mühəsibat uçotunda tətbiq edilən registrlərin məcmuu
- Uçotda istifadə olunan texniki vasitə və uçot registrlərinin məcmuu
- Uçot registrlərində tətbiq edilən yazılışların, onların təyinatının, məzmunun və xarici görünüşünün miqdarı

490 Azərbaycanda tətbiq edilən əsas uçot formaları və onların açıqlanmasını izah et:

- Memorial order
- Kiçik müəssisələrdə tətbiq edilən sadələşdirilmiş forma

- Jurnal-order, memorial order
- Baş jurnal, sadələşdirilmiş memorial order, jurnal-order, və avtomatlaşdırılmış forma
- Avtomatlaşdırılmış, Baş jurnal

491 Uçot registri” anlayışını tam açıqla:

- Təsərrüfat əməliyyatlarının hərəkətini əks etdirən müxtələif cədvəllər və jurnallar
- Təsərrüfat əməliyyatlarının qeydiyyatı aparılmış jurnal-orderlər
- Uçot yazılışları formalasın sütunlu və müxtələif formalı cədvəllər
- İlk sənədlərdə qeyd olunmuş əmlak və onların əmələ gəlmə mənbələrinin hərəkəti haqqında məlumatların qeydiyyatı və qruplaşması üçün açılmış kitablar
- Təsərrüfat əməliyyatlarının qeydiyyatı üçün nəzərdə tutulan cədvəllər

492 Mühasibat uçotunun forması dedikdə nə başa düşülür?

- Mühasibat yazılışlarının müqaisəliliyini təmin edən registrların əsas sənədini
- Mühasibat uçotunun aparılması üçün istifadə olunan texniki vasitənin məcmuu
- Xronoliji və sistematik registrların yığıımı
- Müəyyən ardıcılıqla və ikili yazılış prinsiplərinin qarşılıqlı əlaqəsinin uçot yazılışlarında əks etdirilməsi üçün istifadə olunan uçot registrlarının məcmuu
- Baş vermiş əməliyyatları sintetik və analitik uçotda əks etdirmək üçün tətbiq edilən bir formanı

493 Registr nədir?

- Əməliyyatların jurnal-order və başqa uçot sənədlərində qeyd olunmasını təmin edən cədvəllər
- İnformasiya daşıyıcıları
- Təşkilatın müxtəlif mənada idarə edilməsi üçün müəyyən qaydada qruplaşdırılmış daşıyıcılar
- Təşkilatın idarəedilməsi məqsədilə təsərrüfat əməliyyatlarının nişanə və göstəricilərini müəyyən qaydada qruplaşdırılan informasiya daşıyıcıları
- Təsərrüfat əməliyyatlarını uçot, balans və hesabatda əks etdirməyə imkan yaradan jurnallar

494 Ticarət və ictimai iاشə müəssisələrində olan malların qiymətləndirilməsində hansı qiymətlərdən istifadə edilir?

- Pərakəndə, müqavilə
- Topdan, pərakəndə, müqavilə, azad, alış, satış
- Bazar
- Topdan, alış
- Pərakəndə, satış

495 Bitməmiş istehsalda məsrəflər uçot və hesabatda hansı dəyərlə əks etdirilir?

- Sənaye maya dəyəri ilə
- Normativ maya dəyəri ilə
- Plan maya dəyəri ilə
- Həqiqi maya dəyəri ilə
- Tam maya dəyəri ilə

496 Satış üçün nəzərdə tutulan məhsullar mühasibat uçotu və hesabatında necə əks etdirilir?

- Pərakəndə qiymətlə
- Uçot qiyməti ilə
- Normativ maya dəyəri ilə
- Plan maya dəyəri ilə
- Həqiqi istehsal maya dəyəri ilə

497 Müəssisənin özü tərəfindən istehsal edilən əmlaklar necə qiymətləndirilir?

- Maya dəyəri ilə
- Əmlakın alınmasına çəkilən həqiqi xərci və onun obyektdə gətirilməsinə qədər olan əlavə xərci toplamaqla

- Pərakəndə dəyərlə
- Obyektin yaradılması ilə bağlı həqiqi məsrəflerin məbləği ilə
- Bazar dəyəri ilə

498 İnvestorlar üçün maliyyə qoyuluşları uçot və hesabatda necə əks etdirilir?

- Topdan qiymətlə
- Bazar dəyəri ilə
- İlk dəyərlə
- Həqiqi məsrəflər məbləği ilə
- Balans dəyəri ilə

499 Əvəzsiz alınan əmlakin qiymətləndirilməsi hansı dəyərdən asılı olaraq qiymətləndirilir?

- Bazar qiymətindən
- Təhvil verən tərəfin uçotda istifadə olunan dəyərindən
- Müqavilə qiymətdən
- Pərakəndə qiymətdən
- Topdan qiymətdən

500 Ödənişlə alınan əmlakların qiymətləndirilməsi hansı üsulla yerinə yetirilir?

- Əmlakin alınmasına çəkilən həqiqi xərc və onların obyektə daşınmasına çəkilən əlavə xərci toplamaqla
- Təhvil verən tərəfin uçotunda istifadə olunan dəyərlə
- Bazar dəyəri ilə
- Pərakəndə dəyərlə
- Topdan dəyərlə

501 Bazar qiymətinin müəyyən olunması üçün təyin olunmuş nişanələri açıqla:

- Ticarət vahidləri
- Bir aktiv üzrə ticarət əməliyyatları
- İstehsalçı və istehlakçı
- Yuxarıda göstərilən nişanələrin məcmuu
- Açıq qiymətin mövcudluğu

502 Hüquqi və fiziki şəxslər qarşısındaki öhdəliklər (kreditor borcları, bank kreditləri və borc vəsaitləri) uçot və hesabatda necə qiymətləndirilir?

- Topdan dəyərlə
- Müqavilə qiyməti ilə
- Qalıq dəyəri ilə
- Pərakəndə dəyərlə
- Alqı – satqı müqaviləsinin kredit müqaviləsinin və borcalma müqavilənin şərtlərinin müəyyən etdiyi məbləğlə

503 Nizamnamə kapitalı balansda necə əks etdirilir?

- Səhmin tam ödənilmiş məbləği ilə
- Səhmin nominal dəyəri ilə
- Səhmin bir hissəsinin ödənilmiş məbləği ilə
- Təsis edici sənədlərdə göstərilən məbləğlə
- Təsisçinin qoyduğu pay məbləği ilə

504 Maya dəyəri necə formalasır?

- Tam və ixtisar edilmiş
- Sex, istehsal
- İxtisar edilmiş, tam
- Tam, istehsal, ixtisar edilmiş, sex

Sənaye

505 Debitor və kreditor borclarının səviyyəsi təyin olunmuş müqavilə şərtlərinin dəyişməsinə səbəb ola bilirmi?

- Cərimə sanksiyası müqavilədə nəzərdə tutulduğu halda dəyişir
- Dəyişir
- Borcların ödənişi vaxtlı-vaxtında aparıldıqda dəyişmir
- Borcun səviyyəsini təsdiq edən sənəd müvafiq orqanlara təqdim edildikdə dəyişir
- Dəyişmir

506 Material resursları uçot və hesabatda necə ucota alınır?

- Müqavilə qiyməti ilə
- Pərakəndə qiymətlər
- Topdan və preyskuranat qiyməti ilə
- Həqiqi maya dəyəri ilə
- Uçot qiyməti ilə

507 Əsas vəsaitlərin uçotda qiymətləndirilməsi üçün hansı dəyərdən istifadə edilir?

- Topdan
- Pərakəndə, ilk, qalıq, bərpa
- Qalıq
- Bərpa
- İlk

508 Əmlak və öhdəliklərin qiymətləndirilməsi necə müəyyən edilir?

- Müəssisə və təşkilatların bütün vəsaitləri qüvvədə olan normativ sənədlərlə qiymətləndirilir
- Əmlak və öhdəliklər natural göstəricilərlə qiymətləndirilir
- Əmlak və öhdəliklər əmək göstəriciləri ilə qiymətləndirilir
- Ayrı-ayrı əmlak və onların əmələ gəlmə mənbələri, əsas üsul kimi ifadə olunan pul ifadəsilə qiymətləndirilir
- Əmlak, mühüm üsul hesab edilən pul göstəriciləri ilə qiymətləndirilir

509 Qiymətləndirmə hansı üsulla seçilir?

- Müəssisə rəhbərinin müstəqil seçdiyi üsuldan asılı olaraq
- Təsərrüfat subyektinin maliyyə vəziyyətindən asılı olaraq
- Əmək haqqının maya dəyərində tutduğu xüsusi çəkidən asılı olaraq
- İstifadə olunan xammalın xüsusi çəkisindən asılı olaraq
- Mühəsibat uçotu obyektindən asılı olaraq

510 Təşkilatın malsatan və podratçılar arasındaki borcu kim tərəfindən və necə qiymətləndirilir?

- İcraedici orqanlar
- Təşkilat rəhbəri
- Baş mühəsib
- Təşkilat və kreditor arasında bağlanmış müqavilənin şərti ilə
- Menecer

511 Alıcı və sifarişçilərin istehsal təşkilatları arasındaki borcunun qiymətləndirilməsi kimlər tərəfindən yerinə yetirilir?

- Nəzarət edici orqanlar
- Müəssisə rəhbəri
- Baş mühəsib
- Təşkilat və borclu arasında bağlanmış müqavilənin şərtləri
- Menencer

512 Bilavasitə məhsulun maya dəyərinə aid edilməsi mümkün olmayan məsrəflər əvvəlcə onların əmələ gəldiyi məsuliyyət mərkəzləri üzrə bölüşdürüldükdən sonra nəyə əsasən maya dəyərinə daxil edilir?

- Məsuliyyət mərkəzləri üzrə bölüşdürüldükdən sonra çəkilən məsrəflər obyektlər arasında bölüşdürülr.
- seçilmiş bazaya (istehsalat fəhlələrinin əmək haqqı, istehsalat maya dəyəri) mütənasib olaraq
- istehsalat maya dəyərinə mütənasib olaraq
- istehsalat fəhlələrinin əmək haqqı mütənasib olaraq
- birbaşa məsrəflin həcmində mütənasib olaraq

513 Məsrəflərin tam maya dəyəri üzrə uçotu zamanı müəssisənin hansı məsrəfləri məhsulun maya dəyərinə daxil edilir?

- Material və əmək məsrəfləri
- bütün məsrəflər (daimi və dəyişən, müstəqim və qeyri-müstəqim)
- yalnız müstəqim və qeyri-müstəqim məsrəflər
- yalnız daimi və dəyişən məsrəflər
- ümumistesalat və ümumtəsərrüfat xərcləri

514 Mərhələ metodunda məsrəflərin uçotu necə aparılır?

- Mal material müəssisələrinin xərc maddələri üzrə
- mərhələlər (proseslər), onların daxilində isə kalkulyasiya maddələri və məhsul növləri üzrə
- mərhələlər (proseslər), onların daxilində isə xərc maddələri və məhsul növləri üzrə
- kalkulyasiya maddələri və məhsul növləri üzrə
- mərhələlər (proseslər), onların daxilində isə xərc maddələri üzrə

515 Məsrəflərin plan (proqnoz) maya dəyəri ilə uçotu zamanı nələr nəzərə alınmaqla, məhsul (məmulat) vahidinə düşən məsrəflərin əsas götürülməsi məqsədə uyğun hesab olunur?

- material, yanacaq, enerji, əmək haqqı və digər məsrəflərin proqressiv məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə
- material, yanacaq, enerji, əmək haqqı və digər məsrəflərin reqresiv məsrəf normaları əsas götürülməklə
- əmək haqqı və digər məsrəflərin proqressiv məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə
- material, əmək haqqı və digər məsrəflərin proqressiv məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə
- material, yanacaq, enerji, əmək haqqı və digər məsrəflərin smeta məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə

516 Normativ metodunda məsrəflərin uçotu zamanı məhsulun faktiki maya dəyəri necə müəyyən edilir?

- Məsrəflərin maya dəyərinin maddələr üzrə analitik uçotu vasitəsilə
- normativ maya dəyərinə hər bir maddə üzrə normadan kənarlaşmaları əlavə etmək və ya çıxmamaqla
- normativ maya dəyərinə material və əməyin ödənişi maddələri üzrə normadan kənarlaşmaları əlavə etmək və ya çıxmamaqla
- normativ maya dəyərinə material xərcləri maddəsi üzrə normadan kənarlaşmaları əlavə etmək və ya çıxmamaqla
- normativ maya dəyərinə normadan kənarlaşmaları əlavə etmək və ya çıxmamaqla

517 Normativ metodunda məsrəflərin uçotu necə aparılır?

- Məsrəflərin cari analitik cədvəlləri cərçivəsində
- müəyyən edilmiş normalar və ondan kənarlaşmalar cərçivəsində
- məhsulun faktiki maya dəyəri və ondan kənarlaşmalar cərçivəsində
- cari (qüvvədə olan) məsrəf normaları cərçivəsində
- məhsulun istehsalat maya dəyəri və ondan kənarlaşmalar cərçivəsində

518 Normativ metodu dedikdə nə nəzərdə tutulur?

- Aparılmış düzəlişlər nəzərə alınmaqla cari məsrəf normaları
- texnologiyadakı dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları

- istehsalın səviyyəsindəki dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları
- istehsal prosesindəki dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları
- istehsalın həcmindəki dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları

519 Mənfəətin həcmi və rentabelliyyin səviyyəsi nədən asılıdır?

- bilavasitə ümumistehsalat xərxlərindən
- bilavasitə maya dəyərindən
- bilavasitə dolayı məsrəflərdən
- bilavasitə birbaşa məsrəflərdən
- bilavasitə istehsalın həcmindən

520 Kalkulyasiya nədir?

- Məsrəflərin məcmuunu hesablayıb məlumat vermək
- maya dəyəri haqqında hesabat
- məhsul istehsalı ilə bağlı xərclərin hesablanması
- məhsulun maya dəyərinin hesablanması
- vergi maya dəyəri haqqında hesabat

521 Kalkulyasiya etmə nədir?

- Maya dəyərində əmələ gələn kənarlaşmala dair informasiya vermək
- məhsulun maya dəyərinin hesablanması
- məhsul istehsalı ilə bağlı xərclərin hesablanması
- maya dəyəri haqqında hesabat
- vergi maya dəyəri haqqında hesabat

522 Kalkulyasiyanın məqsədi

- Maya dəyərinin hesablanmasında kənarlaşmalar müəyyən etməkdən ibarətdir
- məhsul (iş, xidmət) vahidinin maya dəyərinin hesablanmasından ibarətdir
- keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- vaxtı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- vaxtı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərini və vergi orqanlarına lazımi informasiyanın təqdim edilməsindən ibarətdir

523 Məsrəflərin uçot məqsədi

- İstənilən anda lazım olan məlumatların verilməsindən ibarətdir
- vaxtı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- məhsul (iş, xidmət) vahidinin maya dəyərinin hesablanmasından ibarətdir
- vaxtı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərini və vergi orqanlarına lazımi informasiyanın təqdim edilməsindən ibarətdir

524 Aşağıdakılardan hansılar maya dəyərinin aşağı salınması yollarından hesab olunur?

- Bütün cavablar səhvdi
- məhsulun maya dəyərinin formallaşması prosesinin idarə edilməsi və bütün istehsal məsrəflərinin ciddi uçota alınması
- istehsal məsrəflərinin sintetik və analistik uçotunun düzgün təşkili
- vergi məbləğlərinin maya dəyərinə düzgün daxil edilməsi
- Bütün cavablar düzdü

525 Məsrəflərin uçotunun kalkulyasiya variantı nəyi nəzərdə tutur?

- Müstəqim və qeyrimüstəqim məsrəflərin dəyərinin hesablanması
- məsrəflərin müstəqim və qeyri-müstəqim olaraq iki yerə bölünməsini və məhsulun tam maya dəyərinin hesablanması
- məsrəflərin müstəqim və qeyri-müstəqim olaraq iki yerə bölünməsini və məhsulun məhdud maya dəyərinin hesablanması
- qeyri-müstəqim məsrəflər üzrə məhsulun tam maya dəyərinin hesablanması
- müstəqim məsrəflər üzrə məhsulun tam maya dəyərinin hesablanması

526 Məhsulun maya dəyərinə daxil edilən məsrəflərin tamlığından asılı olaraq məsrəflərin uçotu necə təşkil edilə bilər?

- Faktiki tam maya dəyəri üzrə
- tam və məhdud maya dəyərləri (marjinal metod) üzrə
- faktiki, normativ və plan (proqnoz) maya dəyəri
- mərhələ və sifariş metodları
- mərhələ, faktiki, tam maya dəyərləri üzrə

527 Texnoloji proseslərə münasibətdə məsrəflər hansı metodla uçota alınır?

- Faktiki normativ maya dəyəri üzrə
- mərhələ və sifariş metodları
- tam və məhdud maya dəyərləri (marjinal metod) üzrə
- faktiki, normativ və plan (proqnoz) maya dəyəri
- mərhələ, faktiki, tam maya dəyərləri üzrə

528 Müəssisənin bilavasitə istehsal və satışla bağlı olmayan fəaliyyətinin həyata keçirilməsinə çəkdiyi əsaslandırılmış məsrəfləri necə adlanır?

- kommersiya xərcləri
- ümumistehsalat xərcləri
- ümumtəsərrüfat xərcləri
- satışdankənar xərclər
- istehsalatdan kənar xərclər

529 Əsas vəsaitlərin təmir xərclərinin faktiki məbləği müəyyən edilmiş normadan az olduqda, gəlirdən hansı məbləği çıxılır?

- Təmir xərclərinin gəlirə əlavə edilən məbləği
- yalnız təmir xərclərinin faktiki məbləği
- növbəti təqvim illərində təmir xərclərinin gəlirdən çıxılan məbləği
- təmir xərclərinin gəlirdən çıxılan məbləği
- gəlirdən çıxılan məbləğin istifadə olunmamış limit qalığından çıxılan məbləği

530 “Sair xərclər” elementinə daxil edilən əsas məsrəflər aşağıdakılardır:

- təqdim (ləğv) edilmiş əsas vəsaitlərin qalıq dəyəri;
- Bütün cavablar düzdü
- elmi-tədqiqat, layihə axtarış və təcrübə-konstruksiya işlərinə çəkilmiş xərclərin məbləği;
- ümidsiz və şübhəli borclar üzrə ehtiyatın məbləği;
- həyat sigortası müqaviləsi üzrə sigorta ödəmələrinin məbləği;

531 Aşağıdakı amortizasiya olunan əmlak növləri amortizasiyaya məruz qalmır:

- konservasiya edilmiş əsas vəsaitlər;
- Bütün cavablar düzdü
- büdcə təşkilatlarının əmlakı;
- incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər);
- istismar vaxtı çatmayan çoxillilik əkiliblər;

532 Natural və pul formasında olan aşağıdakı ödənişlər məhsulun maya dəyərinə daxil edilmir:

- İşçilərə verilən birdəfəlik mükafat
- Bütün cavablar düzdü
- təqaüdə çıxması ilə əlaqədar işçiyə verilən birdəfəlik müavinət;
- baş vermiş təbii fəlakət, əmlakın oğurlanması və dəfn ilə əlaqədar işçilərə verilmiş maddi yardımalar;
- səhmlər üzrə gəlirlər (dividentlər), pay iştirakı üzrə ödəmələr;

533 Əməyin ödənişi üzrə məsrəflərə daxil edilən xərcləri ümumilikdə aşağıdakı kimi qruplaşdırmaq olar?

- İşçilərin saxlanması ilə bağlı əmək müqaviləsində nəzərdə tutulmuş xərclər
- Bütün cavablar düzdü
- İş rejimi və əmək şəraiti ilə əlaqədar kompensasiya hesablamaları
- Stimullaşdırıcı hesablama və əlavələr
- Mükafat və birdəfəlik həvəsləndirici hesablamalar

534 Əgər ödəyici xammal, ehtiyat hissəsi, komplektləşdirici məmulatlar, yarımfabrikat və digər material xərcləri kimi öz istehsalı məhsullarından istifadə etdiyi halda onların qiymətləndirilməsi hansı qaydaya əsasən həyata keçirilir?

- Kalkulyasiya dəyəri
- hazır məhsulların (işlərin, xidmətlərin) qiymətləndirilməsi qaydasına əsasən
- orta dəyər üzrə qiymətləndirmə metodu;
- ehtiyatların vahidinin dəyəri üzrə qiymətləndirmə metodu;
- faktiki maya dəyəri

535 Vergitutma məqsədləri üçün müəssisənin uçot siyasətində qəbul edilmiş metoda uyğun olaraq xammal və materiallar istehsalata aşağıdakı qiymətləndirmə metodlarından biri ilə silinir:

- Bütün cavablar düzdü
- orta dəyər üzrə qiymətləndirmə metodu;
- əldə edilmə vaxtına görə birinci alınmış partyanın dəyəri üzrə qiymətləndirmə metodu (FIFO);
- ehtiyatların vahidinin dəyəri üzrə qiymətləndirmə metodu;
- əldə edilmə vaxtına görə axırıncı alınmış partyanın dəyəri üzrə qiymətləndirmə üsulu (LIFO);

536 Material xərclərinə daxil edilən material resurslarının dəyəri onların alış qiyməti (dolayı vergilər xaric) və aşağıdakı tərkib elementlərindən formalaşır:

- kommersiya xərcləri.
- Bütün cavablar düzdü
- idxlə gömrük rüsum və yiğimləri;
- vasitəçi təşkilatların komissiyon mükafatlandırılması;
- əmtəə birjaları xidmətlərinin (broker xidmətləri də daxil olmaqla) dəyəri;

537 İstehsal prosesində istifadə olunan hansı aktivlərin dəyəri amortizasiya mexanizmi vasitəsilə məsrəflərə keçirilir?

- qısamüddətli aktivlər
- dövriyyədən kənar aktivlərin dəyəri
- qeyri-maddi aktivlərin dəyəri
- Qısamüddətli aktivlərin və əsas vəsaitlərin dəyəri
- azqiymətli və tezköhnələn əşyaların dəyəri

538 İstehsal proseslərinin idarə edilməsi ilə bağlı məsrəflərə aşağıdakılardaxil edilir:

- Bütün cavablar düzdü
- inzibati-idarəetmə xərcləri;
- adi fəaliyyət növləri üzrə xərclər;

- Satışdankənar xərclər;
- Əməliyyat xərcləri;

539 Uçot əlamətinə görə məsrəflər aşağıdakı kimi təsnifləşdirilir:

- satışdankənar xərclər;
- adi fəaliyyət növləri üzrə xərclər;
- Bütün cavablar düzdü
- Inzibati xərclər
- kommersiya fəaliyyəti ilə bağlı olmayan satışdankənar xərclər;

540 İstehsalın həcmində münasibətdə məsrəflər necə qruplaşdırılır?

- Dəyişən
- daimi və dəyişən
- müstəqim (birbaşa) və qeyri-müstəqim (dolayı)
- daimi və qeyri-müstəqim (dolayı)
- Əməliyyat və satışdankənar

541 Aşağıdılardan hansılar kalkulyasiya maddələrinə daxildir?

- istehsalat fəhlələrinin əlavə əmək haqqı
- Bütün cavablar düzdü
- sosial ehtiyaclarla ayırmalar
- ümumtəsərrüfat xərcləri və ümumixtehsalat xərcləri
- satın alınmış yarımfabrikatlar

542 Qəbul edilən qərarların xüsusiyyətindən asılı olaraq məsrəflər necə qruplaşdırılır?

- Planlaşdırılmayan
- Relevant (əsaslı, əhəmiyyətli) və qeyri-relevant
- Sərfəli və sərfəsiz
- Real və alternativ
- Planlaşdırılan və planlaşdırılmayan

543 Torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) üzrə amortizasiyanın hesablanması məsrəflərin ümumi həcmindən hansı üsulla bərabər şəkildə ödənilməsini təmin edir?

- Birbaşa hesablama üsulu
- Qalığın azaldılması üsulu
- Bütün cavablar düzdü
- Xətti üsulla
- Məhsul (iş) həcmindən bölünməz həcmindən gələcək silinməsi üsulu

544 Mühasibat uçotunun avtomatlaşdırılması üzrə əmlakın tərkib və yerləşməsi program zərfinin (paketinin) hansı qrupuna aid edilir.

- Pul vəsaitləri və onların ekvivalentləri
- Qeyri-maddi aktivlər
- Yayındırılmış vəsaitlər
- Qısamüddətli aktivlər
- Torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər)

545 Nümayəndəlik xərclərinin istehsal məsrəflərinə silinməsi şərtləri hansılardır?

- Biznes planında nəzərdə tutulan xərclərin siyahısı
- Qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən hesabat ili üçün təsdiq edilmiş smetalar həddində olmalıdır və xərclər sənədlərlə təsdiqlənməlidir
- Qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən hesabat ili üçün təsdiq edilmiş büdcələr həddində olmalıdır və xərclər sənədlərlə təsdiqlənməlidir

- Qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən hesabat dövrü üçün təsdiq edilmiş smetalar həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir
- Qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən təsdiq edilmiş smetalar həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir

546 Aşağıdılardan hansılar qeyri-istehsal təyinatlı xərclərinə aid edilir?

- Əsas vəsaitlərin təmiri üzrə xərclər
- İstirahət və müalicə yerlərinə göndərişlərin ödənişi və ictimai nəqliyyatla iş yerinə getmək üçün ödəmələr
- Sığorta ödəmələri
- Xəstəlik vərəqəsi üzrə ödənişlər
- Bütün cavablar düzdü

547 Natural ödəniş qaydasında verilən məhsulun və ayrı-ayrı işçi kateqoriyalarına əvəzsiz olaraq verilmiş əşyaların dəyəri “Material məsrəfləri” xərc elementinə daxil edilirmi?

- Yalnız hesablama metodunun tətbiqi zamanı tətbiq edilir
- Edilir
- Yalnız hesablama metodunun tətbiqi zamanı edilir
- Edilmir
- Yalnız kassa metodunun tətbiqi zamanı edilir

548 Məhsulun maya dəyərini formalasdırıran məsrəflər hansı elementlər üzrə qruplaşdırılır?

- Bütün cavablar düzdü
- Material məsrəfləri (geri qaytqılan tullantılar çıxılmaqla) və əməyin ödənişi üzrə məsrəflər
- Ümumtəsərrüfat xərcləri
- Ümumistehsalat xərcləri
- Xammal və materiallar

549 Maya dəyərinin formalasmasının düzgünlüyü üzərində nəzarət edilməsi üçün informasiya mənbəyi kimi hansı mənbələrdən istifadə etmək lazımdır?

- Uçot sənədləri və registrlərindən
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin, 16 və 16 a№.li cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 1,2 № li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 1, 2 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən

550 Maya dəyərinin formalasmasının düzgünlüyünü yoxlayarkən aşağıdakı informasiya bazasından istifadə olunur:

- Baş kitabda müxabirləşən hesabların uyğunluğunu əks etdirən sənədlərdən
- 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li yiğma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 16, 16a və 10a №.li yiğma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən

551 İstehsala məsrəflərin sıfariş metodu ilə uçtu zamanı hesabat kalkulyasiyasında məhsulun maya dəyərinin kalkulyasiyası hansı vaxtlarda tərtib olunur?

- İstənilən anda tələb edildikdə
- Hesabat dövrünün axırında
- Aylıq
- Kvartallıq
- Sıfariş qurtardıqdan sonra

552 Ayrı-ayrı məhsul növlərinin maya dəyərinin birbaşa hesablanması üslunda, məhsulun maya dəyərinin kalkulyasiyası və istehsala məsrəflərin uçotunun hansı metodundan istifadə edilir?

- Normativ
- Sifariş
- Proses
- Mərhələ
- Fərdi

553 Azərbaycanda qüvvədə olan mühasibat uçotu üzrə normativ sənədə müvafiq olaraq ixtisar edilmiş məhsulun maya dəyəri hansı göstəriciyə əsasən məhsul satışından gəliri çıxmaqla necə hesablanır?

- Ümumtəsərrüfat və satış xərclərini
- Kommersiya xərclərini
- Ümumistehsalat xərclərini
- Satışa çəkilən xərcləri
- İnzibati idarə xərclərini

554 Avadanlıqların və sexin nəqliyyat vasitələrinin amortizasiya xərclərinin məbləği hansı xərclərin tərkibinə daxil edilir?

- Daimi
- Tez-tez dəyişən
- Şərti daimi
- Dəyişən
- Şərti dəyişən

555 Maşın və avadanlığın istismarı və saxlanması ilə bağlı xərclər hansı xərclər hesab edilir?

- Daimi
- Şərti daimi
- Tez-tez dəyişən
- Şərti dəyiş
- ən Dəyişən

556 Hansı transfer qiymətləri, aparılan tədqiqat nəticəsində daha geniş yayılmışdır?

- Müqavilə qiymətinə əsasən
- Tam məsrəflərə mənfəət əldə edilməsini əlavə etməklə alınan nəticəyə əsasən
- Pərakəndə qiymətə əsasən
- Ödənişli məsrəflərə əsasən
- Dəyişən məsrəflərə əsasən

557 Dəyişən məsrəflərə əsasən hansı transfer qiymətlər tətbiq edilir?

- Səmərələşdirici mərkəzlər
- Maliyyə nəticəli mərkəzlər
- Məsrəf mərkəzləri
- İnvestisiya mərkəzləri
- Mənfəət mərkəzləri

558 İnvestisiya mərkəzinin fəaliyyətini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən istifadə edilir?

- Bölgündürülən mənfəət
- Mənfəət
- Aktivlərin rentabelliyyi
- Qalıq mənfəəti
- Bütün sadalanan göstəricilər

559 İdarəetmə uçotu üzrə tənzimləyici orqan kim hesab olunur?

- Vergilər Nazirliyi
- Hesablaşma Palatası
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- Statistika Komitəsi
- Azərbaycan Respublikasının Sənaye və İqtisadiyyat Nazirliyi

560 İdarəetmə uçotunun informasiyalarının əsas istehlakçıları kimlərdir?

- Xarici istifadəçilər
- Baş mühasib
- Mütəxəssislər
- Təşkilat rəhbəri
- Bölmə strukturları

561 İdarəetmə uçotunun aparılması nə qədər zəruri hesab edilir?

- Məlumatların doğruluğunun yoxlanmasında
- Qeyri-mütləq
- Mütləq
- Tələb olunduqda
- Uçot məlumatlarının müqaisəli araşdırılmasında

562 İdarəetmə uçotunun təşkili üçün uçot siyasetini kim işləyib hazırlayır?

- Auditor
- Təşkilat rəhbəri
- İdarəetmə uçotu xidmətinin rəhbəri
- Menecer
- Baş mühasib

563 Mühasibat uçotunun aparılması üzrə əsasnamə harda istifadə olunur?

- Mühasibat uçotunun aparılması
- Mütləq idarəetmə uçotunun aparılması
- Mühasibat və statistika uçotunun aparılması
- Maliyyə uçotunun aparılması
- İdarəetmə uçotunun aparılması

564 Məsrəflərin birdairəli uçot sistemi harda istifadə oluna bilər?

- Ancaq idarəetmə uçotunda
- Ancaq maliyyə uçotunda
- Statistika və operativ uçotda
- Mühasibat uçotunda
- Maliyyə və idarəetmə uçotunda

565 Müəssisənin uçotu siyasetinin formallaşması qaydası hansı standartda öz əksini tapmışdır

- 11 №-li Milli Mühasibat Uçotu Standartı
- 5 №-li Milli Mühasibat Uçotu Standartı
- 1 №-li Milli Mühasibat Uçotu Standartı
- 9 №-li Milli Mühasibat Uçotu Standartı
- 5 №-li Milli Mühasibat Uçotu Standartı

566 Müəssisənin uçot siyaseti hansı sənəd vasitəsilə rəsmiləşdirilir?

- xidməti məktub

- şifahi göstəriş
- protokol
- sərəncam
- əmr

567 Müəssisə uçot siyasetini hansı müddətdə rəsmiyyətə salır?

- 1-ci rübdə
- bütün cavablar səhvdir
- vergi dövrünün başlanmasına dək
- maliyyə ilinin başlanmasına dək
- hesabat dövrü ərzində

568 Müəssisənin uçot siyacəti hansı dövrə tərtib edilir?

- yarımilliyə
- hesabat rübünə
- hesabat dövrünə
- vergi dövrünə
- hesabat ilinə

569 Uçot siyaseti dedikdə, nə başa düşülür?

- ikili yazılışın tətbiqi
- normativ sənədlər
- maliyyə nəticələrinin müəyyən edilməsi
- mühasibat uçotunun aparılması üsullarının məcmusu
- hesabatın tərtibi

570 Uçot siyasetinin seçilməsi hansı təlabatla bağlıdır?

- Beynəlxalq uçot standartlarının milli standartlara uyğunlaşdırılması
- Birinci və ikinci bənddə göstərilən səbəblərin olması
- Hər bir əməliyyatın uçotunun aparılmasına dair standartın hazırlanması
- Uçotun qurulmasına dair müxtəlif metod və metodologyanın mövcud olması
- Müxtəlif iqtisadi marağın olması

571 Uçot siyaseti formallaşan zaman hansı təlabat nəzərə alınmalıdır?

- Xarici təlabatın məlumatı olması, əks əlaqə və səmərəlilik
- "Mühasibat uçotu haqda" qanunun müddəalarını nəzərə almaq
- Daimilik, tam, səmərəlilik
- Prinsipial açıqlanma
- Tamlılıq, vaxtlı-vaxtında olmaq, baxımlılıq, səmərəlilik, əks əlaqənin olmaması, təşkilatın qarşısında qəbul edilən müddəalar

572 Uçot siyasetinin məzmunun müəyyən edilməsini açıqla:

- Mühasibat uçotunun təşkili üzrə təsdiq edilmiş təlimat və standartların məcmuu
- Sənəd dövriyyəsinin, inventarizasiyanın və mühasibat uçotunun aparılmasına dair qəbul edilən qaydaları
- Uçot registrlərinin tətbiq ediləcək sisteminin və onlarda aparılacaq yazılışların qaydalarını
- Mühasibat uçotunun aparılmasına dair üsul və metodların məcmuu
- Mühasibat uçotunun aparılma üsulunun – ilk müşahidə, dəyər ölçüsü, cari qruplaşdırma və təsərrüfat əməliyyatlarının ümumiləşdirilməsinin məcmuu

573 Uçot siyasetinin metodiki istiqamətləri nə ilə xarakterizə olunur?

- Uçotun aparılması metodunun seçilməsi ilə
- Mühasibat uçotu formalarının seçilməsi ilə
- İşçi hesablar planının seçilməsi ilə

- Amortizasiya hesablanması üsulunun seçilməsi ilə
- Əmlak və öhdəliklərin inventarizasiya aparılması qaydasının seçilməsi ilə

574 Təşkilatın uçot siyaseti hansı nöqteyi-nəzərdən formalasır?

- Texnoloji, texniki
- Metodiki, texnoloji
- Təşkilati, metodoloji
- Metodoloji, texniki-təşkilati
- Təşkilati, metodoloji, texnoloji

575 Uçot siyasetinin dəyişməsinə hansı hallarda icazə verilir?

- Mühəsibat uçotuna dair əsasnamə və standartların yenidən işlənməsi
- Mühəsibat uçotunun aparılmasının yeni üsulunun işlənməsi
- Təsərrüfatın mövcud fəaliyyətinin dəyişdirilməsi
- Azərbaycan Respublikasının qanunları yaxud normativ aktları dəyişdirildikdə
- Qanunverici-normativ aktların, mühəsibat uçotunun aparılmasının yeni üsulunun işlənməsi eləcədə təşkilatın fəaliyyətinin nisbətən dəyişməsi

576 Uçot siyaseti hansı hallarda dəyişdirilir?

- Mühəsibat uçotunun yeni üsullarının hazırlanmasında
- Mühəsibat uçotunun normativ tənzimlənməsi sistemi dəyişdirildikdə
- Mühəsibat uçotunun yeni hesablar planının işlənməsində
- Fəaliyyət şəraitinin dəyişdirilməsində
- Yuxarıda qeyd edilən hallar baş verdikdə

577 Uçot siyasetinin dəyişdirilməsi ona dair rəsmiyətə salınmış sənədin hansı bölməsində əks etdirilir?

- Beşinci
- Dördüncü
- Birinci
- İkinci
- Üçüncü

578 Hansı halda uçot siyasetində dəyişiklik aparılmır?

- Qanunvericilikdə nəzərdə tutulduqda
- Respublika qanunvericiliyində yaxud mühəsibat üzrə əsasnamədə dəyişiklik aparıldıqda
- Təşkilatın fəaliyyətində az dəyişiklik aparıldıqda
- Mühəsibat uçotunun aparılmasında yeni üsullar işlənib hazırlanıldıqda
- Təsərrüfatın fəaliyyətinin əməliyyatlarına dair mühəsibat uçotunun aparılmasının üsulu təsdiq edildikdə

579 Uçot siyasetini formalasdıran iş sənədi hansı səviyyəyə aiddir?

- İkinciye
- Birinciye
- Beşinciye
- Üçüncüye
- Dördüncüye

580 Kontraktiv hesabların son saldosu necə müəyyən edilir?

- Bütün cavablar səhvdir
- $Ss = Dk + Dd + Ss$
- $Ss = Dd - Dk - Si$
- $Ss = Si + Dk - Dd$
- $Ss = Si + Dd - Si$

581 Kalkulyasiya hesablarının son saldo necə müəyyən edilir?

- Bütün cavablar düzgündür
- $Ss = Dk + Dd + SS$
- $Ss = Si + Dd - Dk$
- $Ss = Dd - Dk - Si$
- $Ss = Dd + Si - D$

582 Mühəsibat uçotunun hesablar planı nəyi əks etdirir?

- bütün cavablar səhvdir
- quruluşuna görə mühəsibat hesablarının qurulmasını
- iqtisadi məzmununa və təyinatına görə mühəsibat hesablarının qruplaşmasını
- təyinatına və quruluşuna görə mühəsibat hesablarının qruplaşmasını
- iqtisadi məzmununa görə mühəsibat hesablarının qruplaşmasını

583 601 "Satış" hesabı üzrə saldo balansın hansı bölməsinə yerləşdirilir?

- qısamüddətli aktivlər
- uzunmüddətli aktivlər
- qısamüddətli öhdəliklər
- kapital
- hesabı saldo olmur

584 Əməliyyat-nəticəli hesabı göstərin

- 701 "Satışın maya dəyəri"
- 721 "İnzibati xərclər"
- 711 "Kommersiya xərcləri"
- 801 "Ümumi mənfəət (zərər)"
- 751 "Maliyyə xərcləri"

585 Nizamlayıcı hesablar harda və necə tətbiq edilir?

- Maliyyə nəticələrini uçota alan hesabları tənzimləmək
- Ancaq, müstəqil istifadə edilən hesabdan birləşdə istifadə etməklə
- Obyektdin uçota alınan hesabdan asılı olaraq müstəqil yaxud müstəqil tətbiqi məsləhət bilinnən hesabdan istifadə etmək
- Müstəqil
- Konturaktiv və konturpassiv hesabların tənzimlənməsində istifadə etmək

586 Borca görə, təşkilat və fiziki şəxslər arasındaki hesablaşmalar üzrə əməliyyatlar hansı hesablarda uçota alınır?

- Kontrar hesablarda
- Təsərrüfat hesablarında
- Fond hesablarında
- Nəticəli hesablarda
- Ehtiyatlar hesablarında

587 Aşağıdakı hesablardan büdcə - bölüşdürücü hesablar qrupunu tapıb təyin et

- 96 (444), 75 (432,532), 76 (431,53)
- 25 (202/2), 26 (202/2), 44 (202/3)
- 83 (542), 75 (432,532), 26 (202/2)
- 37 (204), 40 (204), 89 (207)
- 31 (207), 89 (207), 83 (542)

588 Aşağıdakı hesablardan tənzimləyici hesablar qrupunu tapıb təyin et:

- 02 (112), 05 (102/5), 26 (72, 44 (202/3)
- 19 (24, 42 (207), 44 (71, 76 (435,538)
- 43 (71, 42 (207), 44 (202/3), 26 (207/2)
- 40 (204), 43 (71, 25 (202/2), 26 (202/2)
- 31 (207), 89 (207), 26 (202/2), 25 (202/2)

589 Aşağıdakı hesablardan bölüşdürücü hesablar qrupunu tapıb təyin et:

- 01 (111/1,2), 08/5 (12, 89 (207), 25 (202/2)
- 02 (112), 05 (102/5), 01 (11, 08/5 (12
- 001, 002, 003, 004
- 89 (207), 25 (202/2), 26 (202/2), 89 (207)
- 89 (207), 40 (204), 43 (71, 44 (202/3)

590 Aşağıdakı hesablardan kalkulyasiya edici hesablar qrupunu tapıb təyin et:

- 25 (202/2), 28 (202/2), 46 (60, 80 (80
- 15 (201/, 16 (202/, 01 (11, 04 (10
- 46 (601/, 80 (80, 26 (202/2), 25 (202/2)
- 28 (202/2), 25 (202/2), 43 (71, 40 (204)
- 20 (202/2), 29 (202/6), 08/5 (12, 44 (202/)

591 Aşağıdakı hesablardan əsas passiv hesablar qrupunu tapıb təyin et:

- 07 (11, 46 (60, 80 (80, 04 (102)
- 46 (601/, 80 (80, 84 (17, 04 (102)
- 86 (334), 87 (333), 07 (11, 08/5 (111/3)
- 46 (601/, 83 (542), 80 (80, 85 (30)
- 01 (111/1,2), 02 (112), 04 (101/3), 05 (102)

592 Aşağıdakı hesablardan əsas aktiv hesabları təyin edib göstər:

- 44 (202/3), 08/5 (12, 05 (102/4), 95 (404)
- 40 (204), 44 (71, 60 (431,53, 62 (171,21
- 14 (731/2), 05 (102/4), 50 (22, 76 (171,43)
- 01 (111/1,2), 08 (232,234), 04 (10, 10 (201/)
- 20 (202/3), 80 (80, 92 (40, 51 (223)

593 Müstəqil açılmış hesablar hansı məqsədlər üçün tətbiq edilir?

- Əlavə və kontrar hesablarla bağlı əməliyyatların uçotu üçün
- Əmlak, hesablaşma və fond hesabları ilə bağlı əməliyyatların uçotu üçün
- Ehtiyat, əməliyyat və maliyyə nəticələrini uçota almaq üçün
- Əsas əlavə və əsas passiv hesablarla bağlı əməliyyatların uçotu üçün
- Əməliyyatlar nəticəli-hesablarla bağlı əməliyyatların uçotu üçün

594 İqtisadi məzmununa görə hesabların təsnifatında hansı metodoloji prinsip əsas götürülür?

- Hesabda müşahidə obyektinin uçota alınması prinsipi
- Hesabda uçota alınan obyektin tərəflərinin təyin edilmə prinsipi
- Hesabda nəyin uçota alınması prinsipi
- Hesabda uçota alınan obyektin davamlı istifadəsi prinsipi
- Hesabda qalıqların müəyyən edilmə prinsipi

595 40 (601/ və 80 (80 №-li hesablar hansı təsnifat qrupuna daxildir?

- Əlavə nəticəli
- Nizamlayıcı
- Maliyyə nəticəli

- Müqaisə edici
- Kalkulyasiya edici

596 Quruluşuna görə təsnifləşdirmə zamanı 46 (70 “Məhsul (xidmət) satışı” və 99 (80 “Mənfəət və zərər” hesabları hansı hesablar qrupuna aid edilir?

- Maliyyə nəticəli hesablar qrupuna
- Əsas hesablar qrupuna
- Bölgüsdürəcü hesablar qrupuna
- Müqaisədici hesablar qrupuna
- Nizamlayıcı hesablar qrupuna

597 İqtisadi məzmununa görə təsnifləşdirmə zamanı 90 (50, 94 (233) və 92 (40, 95 (182) №-li hesablar hansı qrupa aid edilir?

- Təsərrüfat əməliyyatlarını uçota alan hesablar qrupuna
- Xüsusi əmlakın formallaşma mənbələrini uçota alan hesablar qrupuna
- Dövriyyə vəsaitlərini uçota alan hesablar qrupuna
- Əsas vəsaitləri uçota alan hesablar qrupuna
- Borc alınmış əmlakın alınma mənbələrini uçota alan hesablar qrupuna

598 İqtisadi məzmununa görə təsnifləşdirilən hesablar hansı bölmələrdən ibarətdir?

- Təsərrüfat əməliyyatları və pul vəsaitlərini uçota alan hesablar
- Əmlakın tərkibi və onların əmələ gəlmə mənbələrini uçota alan hesablar
- Borc vəsaitlərini uçota alan hesablar
- Xüsusi və borc alınmış əmlakın formallaşmasını uçota alan hesablar
- Müəssisənin əmlaklarını, öhdəliklərini və təsərrüfat əməliyyatlarını uçota alan hesablar

599 Maliyyə nəticələrinə görə hesablaşmaların uçotu üçün hansı hesablar nəzərdə tutulmuşdur?

- Müqaisə edici hesablar
- Bölgüsdürəcü hesablar
- Yığlb bölgüsdürəcü hesablar
- Əməliyyat – nəticəli hesablar
- Toplayıcı hesablar

600 Kalkulyasiya edici hesablara hansı hesablar daxildir?

- Təsərrüfat xərcləri” hesabı
- Əsas istehsalat” “Köməkçi istehsalat” və “İstehsalatda zay” hesabları
- Ümumtəsərrüfat xərcləri” hesabı
- Əsas vəsaitlər” və “Qeyri-maddi aktivlər” hesabları
- Ümumtəsərrüfat xərcləri” hesabı

601 Inventar hesabları hansı qalıqlara malik olmalıdır?

- Mənfi
- Debet
- Heç bir
- Kredit
- Sıfır

602 Kalkulyasiya edici hesablar hansı qalığa malik olmalıdır?

- Mənfi
- Debet
- Heç bir
- Kredit

Sıfır

603 Aşağıdakı hansı hesablar nizamlayıcı hesablar adlanır?

- "Ticarət güzəsti (artırması)" hesabı
- "Əsas vəsaitlərin amortizasiyası" və "Qarşidakı ödəniş və xərclər üçün ehtiyatlar" hesabları
- "Materiallar", "Material dəyərlilərinin tədarükü və əldə edilməsi" hesabları
- "Sair gəlir və xərclər" və "mənəfət və zərər" hesabları
- "Qeyri-maddi aktivlərin amortizasiyası" hesabı

604 Əməliyyat hesabları hansı hissələrə bölünür?

- Əsas və toplayıcı
- Maliyyə nəticəli və nəzarət nəticəli
- İnvəntar, pul, fond və hesablaşmalar
- Tənzimləyici və inventar
- Yığıb-bölüşdürücü, bündə-bölüşdürücü, kalkulyasiyaedici və müqaisə edici

605 Nizamlayıcı hesablar hansı hissələrə bölünür?

- Fond, pul və inventar hesablarına
- Kontraktiv və kontrpassiv hesablara
- Əməliyyat və nəticəli hesablara
- İnvəntar, pul, fond və hesablaşmalar hesabına
- Nəticəli və müqayisə edici hesablara

606 Fəaliyyətin müxtəlif proseslərinin maliyyə nəticəsini müəyyən etmək üçün hansı hesablardan istifadə edilir?

- Tənzimləyici hesablar
- Nəzarət-nəticəli hesablar
- Maliyyə-nəticəli hesablar
- Əməliyyat hesabları
- Əsas hesablar

607 İqtisadi məzmununa görə mühasibat uçotunun hesabları necə bölünür?

- Kalkulyasiya edici hesablar
- Əmlak, xüsusi kapital, öhdəliklər, fəaliyyət prosesi və onların nəticələri hesabları
- Əsas və nizamlayıcı hesablar
- Balans və balans arxası hesablar
- Maliyyə nəticəli hesablar

608 Yığıb-bölüşdürücü hesablara hansı hesablar daxildir?

- «Kommersiya xərcləri» hesabı
- "Ümumtəsərrüfat xərcləri" və "Ümumistehsalat xərcləri" hesabları
- "Gələcək dəvərün xərcləri" və "Qarşidakı xərclər üçün ehtiyatlar" hesabları
- "Əsas istehsalat" və "Hazır məhsul" hesabları
- "Hazır məhsul" və "yüklənmiş mallar" hesabları

609 Əsas hesablar hansı hissələrə bölünür?

- Müqayisə edici və maliyyə nəticəli hesablar
- İnvəntar, fond, pul və hesablaşma hesablarına
- Əməliyyat və nəticəli hesablara
- Kontraktiv və kontrpassiv hesablara
- Nizamlayıcı və maliyyə nəticəli hesablara

610 Maliyyə nəticələri hansı hesablarda toplanır və müəyyən edilir:

- Kalkulyasiya edici hesablar
- Maliyyə nəticəli hesablar
- Əməliyyat – nəticəli hesablar
- Müqaisə edici hesablar
- Əməliyyat hesabları

611 Yığıb – bölüsdürütü hesablar hansı qalığa malik olur?

- Sıfır qalıq
- Heç bir qalıq olmur
- Kredit
- Debet
- Uçot obyektindən asılı olaraq debet yaxud kredit

612 İstehsal, təchizat və maliyyə proseslərinin uçotunun hansı hesablarda aparılması nəzərdə tutulmuşdur?

- Kalkulyasiya edici hesablar
- Əməliyyat hesabları
- Nizamlayıcı hesablar
- Ehtiyat hesabları
- Maliyyə nəticəli hesablar

613 Qruluşuna görə hesablar hansı əsas qruplara bölünür?

- Böülüsdürütü, müqaisədici və əsas hesablara
- Əsas, nizamlayıcı, bölüsdürütü, kalkulyasiya edici, müqaisə nəticəli və balansarxası hesablara
- Əsas, yığıb-bölüsdürütü və kalkulyasiya edici hesablara
- Aktiv, passiv və aktiv-passiv hesablara
- Kontraktiv, kontrapassiv, əsas köməkçi və maliyyə - nəticəli hesablara

614 İqtisadi məzmununa görə hesabların qruplaşmasının təsnifat nişanələri nələrdən ibarətdir?

- Hesabların təyinatına görə təsnifləşdirilməsi
- Əmlak, öhdəlik və təsərrüfat əməliyyatları göstəricilərinin eyni iqtisadi göstəricilər üzrə qrupları
- Icmal informasiyalarının alınması
- Hesabların təyinatı və qruluşu
- Təsərrüfat əməliyyatlarının hesablarda əks etdirilməsi

615 Balansa münasibətinə görə hesablar necə bölünür:

- Aktiv və passiv hesablar
- Balans və balans arxası hesablar
- Əməliyyat və nəticəli hesablar
- Əks və tənzimləyici hesablar
- Nizamlayıcı və kalkulyasiya edici hesablar

616 Mühəsibat uçotu hesablarının təsnifatının məqsədi nədən ibarətdir?

- Mühəsibat işində uçot işinin təşkil edilməsi
- Mühəsibat məlumatları üzrə göstəricilərin əldə edilməsinin təmin edilməsi
- Aktiv və passiv hesabların qarşılıqlı əlaqəsinin təyin edilməsi
- Mühəsibat aparıcı işinin yaxşılaşdırılması
- Hesabların müxabirləşməsinin təyin edilməsi

617 Mühəsibat hesabları hansı məqsədlə təsnifləşdirilir?

- Hesabların tərəflərinin bərabərliyini izləmək üçün

- Hesabları müəyyən nişanələr üzrə nizama salmaq üçün
- Analitik və sintetik hesalar arasında qarşılıqlı əlaqəni təmin etmək üçün
- Mühasibin işini yüngülləşdirmək üçün
- Mühasibat yazılışlarının aparılmasını təmin etmək üçün

618 Dövriyyə cədvəli ilk dəfə nə vaxt tətbiq edilməyə başlamışdır?

- Uçot registrinin təkmilləşdirildiyi dövrə
- Hesabdarlığın yeni İtaliya formasının tətbiq olunduğu dövrə
- Hesabdarlığın Almaniya formasının tətbiq olunduğu dövrə
- Hesabdarlığın qədim İtaliya formasının tətbiq olunduğu dövrə
- Rusiyada uçotun təşkil olunduğu dövrə

619 Mühasibat uçotunun hesablar planının işlənməsi hansı məqsədi yerinə yetirilir?

- Mühasibat uçotunun onlar əsasında qurulmasını həyata keçirmək üçün
- Təşkilatın mühasibat aparatının işinin yüngülləşdirilməsini təmin etmək üçün
- Aktiv və passiv hesablar arasında qarşılıqlı əlaqəni müəyyən etmək üçün
- Müxtəlif təşkilatların təsərrüfat proseslərinin əks etdirilməsində informasiyaların müqayisəliliyinə nail olmaq üçün
- Hesabların müxabirləşməsinin təyin edilmiş qaydada həyata keçirilməsinə nail olmaq üçün

620 “Bankın qısa müddətli ssudaları, hesablaşma hesabına köçürülmüşdür” əməliyyatına düzgün yazılışı təyin et:

- Dt 50 (22 Kt 79 (223)
- Dt 51 (223) Kt 94 (173,213)
- Dt 52 (224) Kt 94 (173,213)
- Dt 51 (223) Kt 95 (171,21)
- Dt 50 (22 Kt 73 (177)

621 “Bölüşdürülməyən mənfəət (ödənilməyən zərər)” hesabının debeti, “Təsisçilərlə hesablaşmalar” hesabının krediti yazılışı nəyi göstərir?

- Mənfəətin bank krediti üzrə borcların ödənilməsinə yönəldilməsi
- Gəlirin təşkilatın mülkiyyətçisinə hesablanması
- Mənfəətin təşkilatın fəaliyyətinin genişləndirilməsinə yönəldilməsi
- Mənfəətin xeyriyyə fəaliyyətinə yönəldilməsi
- Mənfəətin həvəsləndirmə fondlarına yönəldilməsi

622 Dövriyyə cədvəli üçün əsasən nə tərtib olunur?

- Köməkçi cədvəllər
- Qəti balans
- Baş kitab
- Jurnal
- Sintetik və analitik registrlər

623 Azərbaycanda hesablar planının ardıcıl istifadəsində hansı modeldən istifadə edilir?

- Milli model
- Xətti-iерархакиј model
- Xətti model
- Matrik model
- Beynəlxalq model

624 Məzmununa görə hesablar planının hansı bölməsində ciddi dəyişiliklik aparılmışdır?

- 4,3,5 (2,3,9)

- 7,8,6 (1,2,9)
- 5,6,3 (4,7,2)
- 1,2,4 (2,3,
- 4,2,3 (5,6,8)

625 Hesablarda əmlakın, kapitalın və öhdəliklərin hərəkətini əks etdirilən əks tərəfin texniki terminlərini açıqla:

- İlk və son qalıq
- Debet və kredit
- Mədaxil və məxaric
- Aktiv və passiv
- Daxilolma və xaricolma

626 Yekunların saxlanması üçün sintetik hesablar üzrə dövriyyə cədvəlinin hansı sütununda bərabərlik gözlənilməlidir:

- İlk debet qalığı yekununun ilk kredit qalığının yekununa; debet dövriyyəsinin kredit dövriyyəsinin; son debet qalığının son kredit qalığına bərabər olması
- İlk debet qalığının kredit dövriyyəsinin yekununa bərabər olması
- İlk debet və kredit qalıqlarının son debet və kredit qalıqlarının yekununa bərabər olması

627 Dövriyyə cədvəlinin əsas hesablama təyinatı nə ilə izah olunur?

- Uçot yazılışlarının yoxlanması, balans tərtib edilməsi və təşkilatın əmlakının vəziyyəti və dəyişməsi ilə ümumilikdə tanış olmaq üçün bütün sintetik hesablar üzrə dövriyyə və qalıqların məbləqlərini dövrü ümumiləşdirmək
- Təşkilatın əmlakı ilə ümumilikdə tanış olmaq üçün mühasibat uçotunun məlumatlarını ümumiləşdirmək
- Mühasibat uçotunun düzgün aparılmasına nəzarəti təyin etmək

628 Tərkibinə və yerləşməsinə görə əmlakların uçotu aşağıdakı hansı hesablarda uçota alınmalıdır?

- 60 (431, 53, 62 (171, 21, 76 (435, 538), 94 (173, 213)
- 83 (171, 21, 70 (533), 87 (333), 20 (202/3)
- 70 (533), 46 (601/1, 80 (80, 88 (34
- 08/5 (232, 234), 20 (202/3), 01 (11
- 86 (544), 87 (333), 88 (34, 83 (442)

629 Mühasibat uçotunun hesablar planı hansı məqsədə xidmət edir?

- Təşkilatda istifadə olunan uçot işinin mərkəzləşdirilməsinə
- Təşkilatda istifadə olunan bütün sintetik hesabların nomenklurasının mərkəzləşdirilmiş təsnifatına
- Təşkilatda istifadə olunan bütün subhesabların nomenklurasının mərkəzləşdirilmiş təsnifatına
- Təşkilatda istifadə olunan bütün analitik hesabların nomenklurasının mərkəzləşdirilmiş təsnifatına
- Təşkilatda istifadə olunan hesabların vahid qaydada istifadə edilməsinin təmin edilməsinə

630 Köhnə və yeni hesablar planı neçə bölmədən ibarətdir?

- 7 (9)
- 8 (üstəgəl balans arxası hesablar), (9, balans arxası hesablarsız)
- 10 (8)
- 8 (7)
- 9 (6)

631 Mühasibat uçotunun hesabları kəmiyyət və keyfiyyət göstəricilərinə görə necə xarakterizə olunur?

- Sənədləşdirmə ilə
- Proseslərin qeydiyyatı vasitəsi ilə
- Sistematiq yazılış elementi ilə
- Xronoloji yazılış elementi ilə

- Əməliyyatların hesablarda əks etdirilməsi ilə

632 Mühasibat uçotu hesablarının tam açıqlanmasını ver:

- Mühasibat uçotunun hesabları-məlumatların müqaisə edilməsini təmin edən üsuludur
- Hesab-təsərrüfat vəsaitləri və onların mənbələrinin dəyişməsinin uçotu qaydasını göstərən üsuludur
- Mühasibat uçotunun hesabları-mühasibat uçotunun ayrı-ayrı obyektlərinin qruplaşdırılması, uçotu və nəzarəti üsuludur
- Hesab-əmlak, kapital və öhdəliklərin dəyişməsinin uçotunu aparan formadır
- Mühasibat uçotunun hesabları-təsərrüfat əməliyyatlarının uçotda əks etdirilməsi üsuludur

633 Yazılışların aparılma qaydasına görə baş verən əməliyyatların azalması hansı halda passiv hesabda əks etdirilir:

- Hesabların Debet və Krediti üzrə
- İlk qalıq yazılın əks tərəfi əks etdirən hesab üzrə
- Kredit üzrə
- Debet üzrə
- İlk qalıq yazılın tərəfi əks etdirən hesab üzrə

634 Yazılışların aparılma qaydasına görə baş verən əməliyyatların artması hansı halda aktiv hesablarda yazılır

- Hesabların debet və krediti üzrə
- Hesabın debeti üzrə
- Hesabın krediti üzrə
- İlk qalıq yazılın tərəfi əks etdirən hesab üzrə
- İlk qalıq yazılın əks tərəfi əks etdirən hesab üzrə

635 Mühasibat uçotunun hesabları və balans arasındaki əlaqə bir-birindən nə ilə fərqlənir?

- Mühasibat hesabatları, təsərrüfat əməliyyatlarının nəticəsini, balans isə onun yekununu xarakterizə etməsi ilə
- Balans məlumatlarının yekununu, hesablar isə əmlakın tərkib və yerləşməsinə görə cari dəyişməsini əks etdirməsi ilə
- Hesabların qalıqlarına əsasən balans tərtib edilməsi, balansın qalıqlarına əsasən isə hesabın açılması ilə
- Mühasibat hesabları cari təsərrüfat əməliyyatlarının və hesabat dövrü ərzində yekun məlumatlarının pul, natural və əmək göstəricilərini əks etdirir. Balans isə ancaq təsərrüfatın fəaliyyətini əks etdirmək üçün yekun məlumatlarının əks etdirilməsinə xidmət etməsi ilə
- Mühasibat hesabları təsərrüfat əməliyyatlarının uçotunu aparmaq, balans isə hesabatın tərtib edilməsində istifadə edilməsi ilə

636 Mühasibat hesabları və balans arasında hansı qarşılıqlı əlaqə mövcuddur?

- Hesablar və balans vasitəsilə iqtisadi təhlil aparılmasına görə
- Balans maddələrinin qalıqlarına əsasən mühasibat hesabları açılması, mühasibat uçotunun hesablarının qalıqlarına əsasən isə balans tərtib olunmasına görə
- Mühasibat hesablarının debit və kredit dövriyyələrinə əsasən balans tərtib olunmasına görə
- Mühasibat hesablarına əsasən balansın maddələrinin açılmasına görə
- Mühasibat hesablarının və balansın maddələrinin əmlakın cari dəyişməsini əks etdirməsinə görə

637 Mühasibat hesabları müəssisə və təşkilatların fəaliyyətində hansı rolə malikdir?

- Bütün məlumatlar haqda ümumiləşdirilmiş göstəricilərinin əldə edilməsi
- Təsərrüfat əməliyyatlarının məlumatlarında əmlakın eyni göstəricilər üzrə qruplaşdırılması, cari əks etdirilməsi və onlar üzərində nəzarətin aparılması üçün nəzərdə tutulması
- Hesabat dövründə təsərrüfat əməliyyatlarının cari əks etdirilməsi üçün nəzərdə tutulması
- Hesabat dövrü ərzində təsəttüfat əməliyyatları üzrə yekun məlumatlarını əks etdirmək üçün nəzərdə tutulması
- Hesabın, analitik göstəricilərinin uçot üsulu olması

638 İkili yazılışın müəyyən edilməsini tam açıqla:

- Hər bir əməliyyatın uçotda əks etdirilməsində xüsusi qeydiyyatın aparılması üsulu
- Təsərrüfat əməliyyatının eyni məbləqdə bir hesabın debetində digər hesabın kreditində əks etdirilməsi üsulu
- Hər bir təsərrüfat əməliyyatının eyni vaxtda mühasibat uçotunun hesablarında yazılıması üsulu
- Təsərrüfat əməliyyatlarının mühasibat uçotunun hesablarında yazılış üsulu
- Təsərrüfat əməliyyatının uçotda əks etdirilməsi üçün onların qruplaşdırılması üsulu

639 Aktiv hesablarda yazılışların düzgün aparılması qaydasını müəyyən et

- Aktiv hesablarda ilk qalıq kreditdə azalma kreditdə artma isə debet də yazılır
- Aktiv hesablarda ilk qalıq debetdə, artma debetdə azalma isə kreditdə yazılır
- Aktiv hesablarda ilk qalıq kreditdə, artma kreditdə azalma isə debetdə yazılır
- Aktiv hesablarda ilk qalıq kreditdə, artma debetdə, azalma isə kredi tdə yazılır
- Aktiv hesablarda ilk qalıq debetdə, artma kreditdə azalma isə debe tdə yazılır

640 Mühasibat uçotunun mühasibat yazılışı dedikdə nə başa düşülür?

- Mühasibat yazılışlarının tərtib edilməsi
- Hesabların müxabirləşməsinin göstərilməsi
- Hesabi hesablamanın aparılması
- Natural göstəricinin dəyər ifadəsində qiymətləndirilməsi
- Zəruri göstəricilərin düzgün doldurulmasına nəzarət

641 İki hesabın qarşılıqlı əlaqəsi necə adlanır?

- Hesablar vasitəsilə məlumatın əldə edilməsi
- İkili yazılış
- Hesabların müxabirləşməsi
- Mühasibat yazılışı
- Əməliyyatların hesablarda əks etdirilməsi

642 Passiv hesabların son qalığı hansı halda təyin edilir?

- İlk qalıq məbləği və kredit dövriyyəsi debet dövriyyəsindən artıq o lduqda
- Debet və kredit dövriyyələri bir-birinə bərabər olduqda
- İlk və son qalıq məbləğləri arasında kənarlaşma olduqda
- Debet və kredit dövriyyələrində kənarlaşma olduqda
- Debet dövriyyəsi kredit dövriyyəsindən çox olduqda

643 Aktiv hesabların son qalığı hansı halda təyin edilir?

- İlk və son qalıq məbləqləri arasında kənarlaşma olduqda
- İlk debet qalığı və debet dövriyyəsi, kredit dövriyyəsindən çox olduqda
- Kredit dövriyyəsi debet dövriyyəsindən çox olduqda
- Debet və Kredit dövriyyələri bir-birinə bərabər olduqda
- Debet və kredit dövriyyəsində kənarlaşma olduqda

644 Passiv hesabların tam açıqlamasını açıqla:

- Borc vəsaiti mənbələrinin uçotunu aparmaq üçün açılmış hesab
- Təşkilatın xüsusi kapital və öhdəliklərinin uçotu üçün açılmış hesab
- Balansın passiv maddələrinin uçotu üçün açılmış hesab
- Təşkilatın əmlakının əmələ gəlmə mənbələrini uçota alan hesab
- Nizamnamə və digər kapitalların uçotunu aparmaq üçün açılmış hesab

645 Aktiv hesabın tam açıqlamasını açıqla:

- Hesablar sistemində əmlak və digər dəyərlilərin uçotu üçün açılmış hesab
- Təşkilatın əmlakının tərkib və yerləşməsinə görə uçotu üçün balansın aktiv maddələrinə açılmış hesab
- Balansın aktiv maddələrinin hərəkəti üçün açılmış hesab

- Təşkilatın əmlakının uçotu üçün açılan hesab
- Balansın aktiv hissəsinin birinci bölməsini uçota alan maddələri uçota almaq üçün açılmış hesab

646 Passiv hesablar üzrə son qalıq necə müəyyən edilir?

- Debet dövriyyəsindən kredit dövriyyəsini çıxmaqla
- İlk kredit qalığının üzərinə kredit dövriyyəsini əlavə edib debet dövriyyəsini çıxmaqla
- Kredit dövriyyəsindən debet dövriyyəsini çıxmaqla
- İlk kredit qalığının üzərinə debet dövriyyəsini əlavə edib kredit dövriyyəsinə çıxmaqla
- Debet dövriyyəsindən kredit dövriyyəsini çıxmaqla

647 Aktiv hesablarda son qalıq necə müəyyən edilir?

- İlk kredit qalığından kredit dövriyyəsini çıxıb debet dövriyyəsini əl avə etməklə
- İlk debet qalığının üzərinə debet dövriyyəsini əlavə edib kredit dövriyyəsini çıxmaqla
- Debet dövriyyəsindən kredit dövriyyəsini çıxmaqla
- Kredit dövriyyədən debet dövriyyəsini çıxmaqla
- İlk qalığın üzərinə debet dövriyyəsini əlavə edib kredit dövriyyəsini onun üzərinə əlavə etməklə

648 Hesabın passivliyini necə müəyyən etmək olar?

- Hesabın kredit qalığına malik olması üzrə
- Əmlakın əmələ gəlmə mənbələri, balansın passiv hissəsi, kredit qalığı üzrə
- Kredit qalığı, iqtisadi məzmunu, debet dövriyyəsi üzrə
- Hesabın təyinatı, kredit dövriyyəsi, balansın passiv hissəsi üzrə
- Baş kitab, dövriyyə cədvəli, balansın aktiv hissəsi üzrə

649 Hesabın aktivliyini necə müəyyən etmək olar?

- Hesabın debet qalığına malik olması üzrə
- İqtisadi məzmununa görə balansın debet qalığına malik aktiv hissəsi üzrə
- Hesabat, mühəsibat uçotunun hesablar planı, analitik uçotun hesablarının siyahısı üzrə
- Jurnal-order, köməkçi cədvəl və balans üzrə
- Sintetik və analitik hesablar arasındaki qarşılıqlı əlaqələr, dövriyyə və şahmat cədvəlləri üzrə

650 Yeni hesablar planı hansı ildən tətbiq edilir?

- 1996.0
- 2006.0
- 2008.0
- 2007.0
- 2005.0

651 Hesablar planı özündə nə eks etdirir?

- Aktivlərin, öhdəliklərin və s.quruplaşmasını
- Təsərrüfat fəaliyyəti hallarının (aktivlərin, öhdəliklərin, maliyyə-təsərrüfat əməliyyatlarının və s.) quruplaşdırılması və qeydiyyat sxemini özündə eks etdirən sənədlər, onlarda sintetik hesabların (birincisənət hesablarının) və subhesabların (ikincisənət hesabların) adı və nömrəsini
- Mühəsibat hesabatlarının siyahısında onların iqtisadi nişanələr üzrə qruplaşdırılmış şifrələri
- İqtisadi cəhətdən qruplaşdırılmış eyni nişanəli sənədi
- Mühəsibat uçotunu aparmaq, hesabat tərtib etmək və operativ rəhbərlik və təşkilatın fəaliyyətinin idarəedilməsi üçün zəruri olan sintetik və analitik hesabların siyahısını

652 Mühəsibat uçotunun hesablar planı özündə neçə bölməni eks etdirir?

- 5 bölməni
- 9 bölməni
- 8 bölməni
- 10 bölməni

- 6 bölməni

653 Mühasibat uçotunun prinsipi kim tərəfindən formalaşdırılır?

- Statistika komitəsi tərəfindən
- Mühasibat uçotunun nəzəriyyəsi sahəsində tədqiqat aparan alımlar tərəfindən
- Maliyyə Nazirliyi tərəfindən
- Mühasibat uçotunun Beynəlxalq Standartları tərəfindən
- Mühasibat uçotunun prinsipi təbii elmlərin prinsipi kimi çıxış etdiyindən heç kim tərəfindən formalaşdırılmışdır

654 Mühasib ixtisasının inkişafına hansı amillər təsir göstərir?

- Daxili böhran
- Maliyyə böhrəni
- Hərbi böhran
- Siyasi böhran
- İctimai böhran

655 Mühasibin fəaliyyətində etibarsızlıq, cəmiyyətə nə verə bilər?

- Başqa ixtisaslarla əlaqənin qurulmamasına
- İxtisasın sosial əhəmiyyətinin itməsinə
- Ayrı-ayrı mühasiblərin statusunun (vəziyyətinin) aşağı düşməsinə
- İxtisasın inkişafına mənfi təsir göstərə bilməsinə
- Gələcək inkişafda naliyyətlər əldə etməsinə

656 Mühasibin özünü aparmağın etik normaları nə ilə möhkəmləndirilir?

- Baş mühasibin vəzifə və hüquqları haqda əsasnamə ilə
- Mühasibin peşəkar etik məcəlləsi ilə
- Mühasibat uçotu üzrə əsasnamə ilə
- "Mühasibat uçotu haqqında" qanunla
- Azərbaycan Respublikasının mülki məcəlləsi ilə

657 Mühasibat etikası nə ilə müəyyən edilir?

- Azərbaycan Respublikasının mülki məcəlləsi ilə
- Ümumi etika qaydaları ilə
- Mühasibat uçotu üzrə əsasnamə ilə
- "Mühasibat uçotu haqqında" qanunla
- Beynəlxalq uçot və hesabatının standartları ilə

658 Hansı informasiya mühasibat uçotunun əsası hesab edilir:

- Operativ
- Həqiqi baş vermiş təsərrüfat əməliyyatları haqda olan məlumat
- Normativ
- Plan
- Proqnoz

659 İnforsasiyaların tez alınması – uçotun hansı növünün son həddi hesab edilir?

- Sosial
- Operativ
- Statistik
- Mühasibat
- Ekoloji

660 Uçotun təşkili və tətbiqi ilə bağlı hansı vasitə, ümumbəşər əhəmiyyətə malik vasitə hesab edilir?

- Fəlsəfə və Loqika
- Yazı və hesablama
- Riyaziyyat və fəlsəfə
- Loqika və ticarət hüququ
- Riyaziyyat və ticarət hüququ

661 Cari uçot harda meydana gəlmişdir?

- Almaniyada
- Qədim Misirdə
- Fransada
- Qədim Yunanıstanda
- İtaliyada

662 Mütənasibat uçotunun hansı prinsipləri vardır?

- Məxfilik
- İki yazılış
- Obyektivlik
- Muxtariyyət
- Dövrülüklük

663 Statistika uçotunda hansı məlumatlardan istifadə edilir?

- Statistik məlumatlarının təsərrüfat uçotunun digər növləri ilə müqaisə edilməsini təmin edən məlumatlardan
- Xalq təsərrüfatı sahəsində kütləvi xarakterə malik halların öyrənilməsini göstərən məlumatlardan
- Kəmərsiya strukturlu fəaliyyətlə bağlı olan halların öyrənilməsini göstərən məlumatlardan
- Mütənasibat hesabatı tərtib etmək üçün zəruri məlumatlardan
- Ayni-ayrı hesabatları tərtib etmək üçün tələb olunan məlumatlardan

664 Operativ uçotda hansı məlumatlardan istifadə edilir?

- Gündə məhsul istehsalı və satışı haqda məlumatdan
- Təşkilat və onun bölmələrinin cari idarə olunması üçün zəruri informasiyalardan
- Balans tərtib etmək üçün cari informasiyalardan
- Təşkilatın gəlir və xərcləri haqda informasiyalardan
- İşçilərin gündəlik işə çıxması haqda məlumatlardan

665 İki yazılış sistemini əhatə edən ilk çap olunmuş əsər hansıdır?

- Hesablama elmi
- “Hesablar və yazılış haqda” traktat
- Uçot nəzəriyyəsi
- Savari məcəlləsi
- Uçotun təşkilinə dair məcəllə

666 İki yazılış sistemi üzrə yazılışın aparılma qaydasını ilk dəfə kim icad etmişdir?

- A.di.Pietro
- Luka Paçoli
- Edmand Deqranj
- Benedetto Kotruli
- Abraxam Mendes

667 Hansı uçot ölçüləri təsərrüfat uçotunda istifadə olunan ölçülərin məcmuu hesab edilir:

- Əmək və natural ölçülər
- Pul, natural və əmək ölçüləri
- Əmək və natural ölçülər

- Pul və natural ölçülər
- Pul və əmək ölçüləri

668 Mühasibat uçotu hansı baza prinsipinə malikdir?

- Dövrülük və varislik
- Muxtariyyət, ikitərəfli yazılış, pul ölçüsü, hesablamanın varisliyi, ehtiyatlıq
- Muxtariyyət, ikitərəfli yazılış, varislik
- Muxtariyyət, dövrülük, pul ölçüsü, varislik
- Hesablamanın obyektivliyi, varislilik, dövrülük

669 Aşağıda göstərilən hansı xüsusiyyətlər mühasibat uçotunun fərqləndirici xüsusiyyəti hesab edilir?

- Pul vəsaitlərinin hərəkətinin sənədləşdirilməsi
- Bütün təsərrüfat əməliyyatlarının mütləq sənədləşdirilməsi
- Kütləvi müşahidə
- İstehsal – texniki xarakterli əməliyyatlarının seçmə sənədləşdirilməsi
- Əmtəə-material dəyərlilərinin hərəkətinin sənədləşdirilməsi

670 Bazar münasibətləri şəraitində mühasibat uçotunun vəzifələri nədən ibarət olmalıdır

- Hesablar planından istifadəyə riayət etmək
- Neqativ halların, daxili təsərrüfat ehtiyatlarının vaxtılı-vaxtında müəyyən edilməsini, təşkilatın cari və perspektiv dövrlər üzrə fəaliyyət nəticələrinin proqnozlaşdırılmasını təmin edən informasiyaları formalasdırmaq
- Maksimum mənfəət əldə etmək məqsədi ilə bazar rəqabətinə təsir göstərmək
- Mühasibat uçotunun daxili və xarici istifadə edənlərini lazımı informasiyalarla təmin etmək
- Hesabat dövrü ərzində təşkilatın fəaliyyəti haqda tam və dövri informasiya formalasdırmaq

671 Mühasibat uçotunun hansı əsas mərhələləri vardır?

- Qəbul edilmiş qərarların ümumiləşdirilməsi
- Alınmış informasiyaların hesab və uçot registrlərində təsnifatı və ümumiləşdirilməsi
- İlk informasiya və hesabat göstəricilərinin formalasması
- Alınmış informasiya və qəbul edilmiş qərarların ümumiləşdirilməsi
- İlk informasiyaların formalasması, alınmış informasiyaların hesab və uçot registrlərində təsnifatı və ümumiləşdirilməsi, hesabat göstəricilərinin formalasması, iqtisadi qərarların təhlili və müvafiq tədbirlərin qəbul edilməsi

672 Rusiyada “mühəsib” sözü neçənci ildə yaranmışdır?

- 1737.0
- 1710.0
- 1722.0
- 1714.0
- 1866.0

673 Mühasibat termini – Kredit ilk dəfə harada meydana gəlmişdir?

- Rusiyada
- Rımdə
- İtaliyada
- İngiltərədə
- Misirdə

674 Azərbaycanda mühasibat üzrə ilk Elmlər doktoru kim olmuşdur?

- Əliqulu Fərəcov
- Veyşəl İsayev
- Sifariz Səbzəliyev
- Hüseyn Namazəliyev

Saleh Səmədov

675 Mütəxəbisat informasiyalarından istifadədə kimlər maraqlı tərəf hesab edilir?

- Malalanlar
- Mülkiyyətçilər
- Statistika orqanları
- Birjalar
- Malsatanlar

676 Mütəxəbisin ən geniş yayılmış peşəkar fəaliyyəti nə ilə xarakterizə olunur?

- Uçot və hesabata dair nəzəri məsələləri öyrənmək
- Təşkilatın ştatında mühasib fəaliyyətində işləmək
- Pedaqoji fəaliyyət göstərmək
- Mühasib fəaliyyəti ilə müstəqil işləmək
- Təşkilatda müqavilə ilə fəaliyyət göstərmək

677 Mühasib peşəsi cəmiyyət tərəfindən necə dəstəklənir?

- Azərbaycan Respublikasının mülkü məcəlləsi ilə
- Azərbaycan Respublikasının "Mütəxəbisat uçotu haqqında" qanunu ilə
- Mühasibat uçotu haqda əsasnamə ilə
- "Uçot siyaseti, uçot qiymətlərinə dəyişikliklər və səhv'lər üzrə" 11 №-li milli mühasibat uçotu standartı ilə
- Maliyyə və Vergi Nazirliyinin təlimat və göstərişi ilə

678 Mühasibin nəzəri biliyi necə formalaşır?

- Mühasibat işini müstəqil öyrənməklə
- Mühasib ixtisası üzrə müxtəlif təhsil müəssisələrində oxumaqla
- Vergi məcəlləsini öyrənməklə
- Mühasibat uçotu üzrə əsasnaməni öyrənməklə
- Mühasibat uçotunun standartlarını öyrənməklə

679 Müasir mərhələdə mühasibat ixtisası hansı xüsusiyyətinə görə xarakterizə edilir?

- Nəzəri bilik, ixtisasın nüfuzu və onun cəmiyyət tərəfindən tanınması
- Bütün yuxarıda qeyd edilən xüsusiyyətlərə malik olmaq
- Mühasibat uçotunun bütün tələblərinə cavab vermek
- Mühasibat uçotuna dair normativ sənədlərin tələblərinə uyğun iş aparmaq
- Etik özünü idarə etmə və mədəniyyətə malik olmaq

680 Uçotun aşağıdakı hansı növü onun təşkil edilməsində mühüm rol oynayır:

- Sosial
- Statistik
- Operativ
- Mühasibat
- Ekoloji

681 Təşkilatın idarə olunması sistemində uçot hansı funksiyani yerinə yetirir?

- İdarəetmədə uçotun analitikliyinin təmin olunmasını
- İdarəetməni, informasiya ilə təmin etmək
- Tənzimlənmənin operativliyini və nəzarətin aparılmasını
- İdarəetmə qərarının seçilməsi və qəbul edilməsini
- İdarəetmədə əsas olan məsuliyyət mərkəzinin təyin olunmasını

682 Qədim Rimdə mühasiblər hansı uçot registrindən istifadə etmişlər?

- Yazılışların aparılmasını özündə əks etdirən Baş kitabdan
- Memorial orderdən, sistematik yazılış üçün qəbul edilmiş məcəllədən
- “Yaddaşdan”, xronoloji yazılış jurnalından, Baş kitabdan
- “Yaddaş” kitabçasından, xronoloji yazılış üçün qəbul edilmiş məcəllədən
- Xronoloji yazılışda istifadə olunan qeydiyyat üsulundan

683 Mühasibat uçotunun beynəlxalq gerbində hansı şüarlar verilmişdir?

- Kassa aparatı və Bernuli əyrisi
- Günəş, tərəzi və Bernuli əyrisi
- Tərəzi, kassa aparatı
- Mürəkkəbli qələm və Luka Paçoli
- Tərəzi və günəş

684 Mühasibat uçotunun hansı tərkib hissələri mövcuddur?

- Mühasibat uçotunun nəzəriyyəsi, maliyyə ucotu, idarəetmə ucotu, vergi ucotu
- Mühasibat uçotunun nəzəriyyəsi
- Vergi ucotu
- Maliyyə ucotu
- İdarəetmə ucotu

685 Mühasibat uçotunun prinsipləri dedikdə nə başa düşülür?

- Təsərrüfat əməliyyatlarının uçotda əks etdirilməsini təsdiq edən təsərrüfat əməliyyatları
- Mühasibat uçotunun baza əsasnaməsi (standartı)
- Müəssisə tərəfindən hazırlanmış normativlər
- İdarəetmə hesabatının tərtibini tənzimləyən qayda
- Hər bir təsərrüfat prosesinin yerinə yetirilməsi haqda təlimat

686 Təsərrüfat uçotunun hansı növlərindən istifadə edilir?

- Statistika və mühasibat ucotu
- Operativ, statistika və mühasibat ucotu
- Operativ ucot
- Statistika ucotu
- Mühasibat ucotu

687 Mühasibat uçotunda istifadə olunan hansı ölçülər müxtəlif ucot ölçülərinin ölçülülməsini təmin edir?

- Pul və natural
- Natural
- Pul (dəyər)
- Əmək
- Natural və əmək

688 Aşağıda göstərilən hansı xüsusiyyətlər operativ-texniki ucotun fərqləndirici xüsusiyyəti hesab edilir?

- Pul vəsaitlərinin hərəkətinin sənədləşdirilməsi
- İstehsal –texniki xarakterli əməliyyatların seçmə sənədləşdirilməsi
- Kütləvi müşahidə
- Bütün təsərrüfat əməliyyatlarının mütləq sənədləşdirilməsi
- Əmtəə-material dəyərlilərinin hərəkətinin sənədləşdirilməsi

689 Təsərrüfat ucotu özündə nələri əks etdirir?

- Uçotun statistika və operativ-texniki növlərini
- Uçotun mühasibat və statistika növlərini
- Uçotun operativ-texniki və mühasibat növlərini

- Uçotun operativ-texniki və statistika növlərini
- Uçotun operativ-texniki, statistika və mühasibat növlərini

690 Hansı informasiyalar təsərrüfat uçotunun obyekti hesab edilir?

- Sosial-analitik informasiyalar
- İqtisadi informasiyalar
- Sosial informasiyalar
- Texniki informasiyalar
- Analistik informasiyalar

691 Bazar münasibətləri şəraitində mühasibat informasiyalarından istifadə edənləri açıqla

- Müəssisə və təşkilat rəhbərləri
- Daxili və xarici istifadə edənlər
- Təşkilatda işləməyən ancaq onun maliyyə fəaliyyətində bir başa maraqlı olan şəxslər
- Bilavasitə idarəetmədə iştirak edən şəxslər
- Bilavasitə təşkilatda işləməyən, ancaq onun və digər maliyyə institutlarının dələviyyətində maraqlı olan şəxslər

692 İdarəetmə funksiyasından asılı olaraq uçot informasiyalarını qruplaşdırın

- Analistik və nəzarət
- İformasiya, nəzarət, plan, analitikliyin mühafizəsi
- Plan və analistik
- İformasiya və nəzarət
- Uçot və analistik

693 Mühasibat uçotunun aparılmasına hansı əsas tələblər qoyulur?

- İkitərəfli yazılış metoduna riayət etmək
- İl ərzində qəbul edilmiş uçot siyasetinə riayət edilməsinə mütləq əməl edib, əmlak və öhdəliklərin eləcə də təsərrüfat əməliyyatlarının manatla uçotunu təmin etmək
- Uçot siyasetinə, uçotun fasiləsizliyinə, ikitərəfli yazılış metoduna, təşkilatın mülkiyyətinin uçotunun ayrılıqla aparılmasına, cari məsrəflərin öz istiqamətinə uyğun müəyyən olunmasına, uçotun milli manat valyutası ilə aparılmasına riayət etmək
- İl ərzində mühasibat uçotu fasiləsiz olaraq ikitərəfli yazılış metodu ilə aparılır
- Təşkilatın əmlakının digər hüquqi şəxslərdən ayrıca uçotunu aparmaq və inventarizasiya nticəsinin mühasibat hesabatlarının registrlərində vaxtlı – vaxtında əks etdirilmək

694 Təsərrüfat uçotunun hansı növlərini tanıyırsınız?

- Mühasibat uçotu
- Operativ, statistik və mühasibat uçotu
- Cari, maliyyə, operativ uçot
- Statistik, idarəetmə və normativ uçot
- Mühasibat, operativ və maliyyə uçotu

695 Təşkilatın əmlakının təsərrüfat uçotunda əks etdirilməsi üçün hansı ölçülər tətbiq edilir?

- Natural, əmək və pul
- Əmlak və pul
- Əmlak və natural
- Natural və pul
- Pul və əmlak

696 Kim ilk dəfə hesabdarlıq (mühasibat uçotu) anlayışını işlədi?

- Alvize Kazanova
- Luka Paçoli
- A. di. Pistro

- T.P.Rişaro
- Lüdovka Flori

697 Azərbaycanda mühasibat uçotunun ilk yaradıcısı kimdir?

- Saleh Səmədov
- Əliqulu Fərəcov
- Fridan Akimoviç Mərdanov
- Hacı Məcid Əfəndi Əfəndizadə
- Əbülfəsəd Mirməmməd oğlu Hüseynzadə

698 Azərbaycanda mühasibat uçotunun yaranması hansı ilə təsadüf edir?

- 1710.0
- 1714.0
- 1866.0
- 1722.0
- 1897.0